

AAA_2615#01#Q16#01 EDUMAN testinin sualları**Fənn : 2615 Mühasibat uçotu və audit**

1 İnformasiya aşağıdakılardan birinin təmin olunması üçün əhəmiyyətli dərəcədə səhv olmamalı və yanıtlanmalıdır:

- ☐ Konservativlik.
- ☐ Ardıcılıq;
- ☒ Etibarlıq;
- ☐ Proqnoz verə bilmək;
- ☐ Müqayisəlilik;

2 Aşağıdakılardan hansı maliyyə hesabatının xarakterik xüsusiyyəti deyil?

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Müqayisəlilik;
- ☐ Münasiblik;
- ☐ Etibarlılıq;
- ☒ Konservativlik;

3 Mühasibat balansında nə əks olunur?

- ☐ Xərclər, dividendlər və xüsusi kapital;
- ☐ Gəlirlər, öhdəliklər və xüsusi kapital;
- ☐ Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital.
- ☒ Aktivlər, öhdəliklər və xüsusi kapital;
- ☐ Gəlirlər, xərclər və dividendlər;

4 Müəssisənin öhdəlikləri kim qarşısında olan borcdur?

- ☐ Anderrayterlər;
- ☐ Xeyriyyə müəssisələri;
- ☐ Debitorlar;
- ☒ Kreditorlar;
- ☐ Alıcılar;

5 Müəssisənin öhdəliklərinə nə aid deyil?

- ☐ Bütçə və vergi orqanları qarşısında olan borclar;
- ☐ Kreditor borcları;
- ☐ Əməyin ödənişi üzrə borclar;
- ☒ Pul vəsaitlərinin ekvivalentləri;
- ☐ Ödəniş üçün olan veksellər;

6 Xüsusi kapitalın daha dəqiq təsvirini secin:

- ☐ Gəlirlər-Xərcər
- ☒ Aktivlər-Öhdəliklər
- ☐ Aktivlər=Kapital
- ☐ Öhdəliklər + Aktivlər
- ☐ Xüsusi kapital+Aktivlər

7 Bütün aktivlərin əsas fərqləndirici cəhəti hansıdır?

- ☐ Yüksək dəyəri;
- ☐ Uzun xidmət müddəti;
- ☒ Gələcək iqtisadi fayda;

- ☐ Yüksək likvidlik
- ☐ Maddi-əşya forması;

8 Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi nə zaman tətbiq olunmur?

- ☐ Ədalətli dəyər maya dəyərini üztələyəndə;
- ☐ Müəssisə öz fəaliyyətini yeni başlayanda;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;
- ☒ Müəssisənin ləğv olunması gözləniləndə;

9 İnformasiya o zaman münasib hesab olunur ki o:

- ☐ Auditor yoxlamasından keçmiş olsun və obyektiv xarakter daşsın.
- ☐ Auditor yoxlamasından keçmiş olsun;
- ☐ Əməliyyat tsikli və ya bir il – dövrlərindən ən uzun olanı üçün təqdim olunsun;
- ☐ Obyektiv xarakter daşsın;
- ☒ İqtisadi qərarların qəbul olunmasına təsir etmək iqtidarında olsun;

10 əgər informasiya əvvəlcədən proqnoz verə bilmək üçün istifadə olunursa onda bu o deməkdir ki:

- ☐ Xarici auditor tərəfindən təsdiq olunub və neytraldır.
- ☐ Xarici auditor tərəfindən təsdiq olunub;
- ☐ Bir il üçün hazırlanıb;
- ☒ Əvvəlki hesablamaları təsdiq və ya düzəliş edir;
- ☐ Neytraldır;

11 İnformasiya nə zaman münasib hesab olunur?

- ☒ Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməyə kömək edən, keçmiş qiymətləndirmələri təsdiq edən və düzəldən zaman;
- ☐ Aşağı qiymətə əldə olunan zaman;
- ☐ Aşağı qiymətə əldə olunan zaman və xarici istifadəçilərə təqdim olunmadıqda.
- ☐ Müxtəlif firmalar tərəfindən istifadə olunanda;
- ☐ Xarici istifadəçilərə təqdim olunmadıqda;

12 Gəlir nə deməkdir?

- ☐ Cari və ya gözlənilən pul ödəmələri;
- ☒ Təsərrüfat fəaliyyəti nəticəsində xüsusi kapitalın ümumi artımı;
- ☐ Müəyyən dövr ərzində istehlak olunan aktivlərin dəyəri;
- ☐ Müəyyən dövr ərzində istifadə olunan xidmətlərin dəyəri;
- ☐ Müəyyən dövr ərzində istehlak olunan aktivlərin və istifadə olunan xidmətlərin dəyəri.

13 əgər bütün öhdəliklər 6000 manat dəyərində artırsa, bu o deməkdir ki:

- ☐ Xüsusi kapital 6000 manat məbləğində artıb;
- ☐ Aktivlər 6000 manat azalıb;
- ☐ Aktivlər 6000 manat azalıb və xüsusi kapital 6000 manat məbləğində artıb;
- ☐ Aktivlər 3000 manat artıb və xüsusi kapital 3000 manat məbləğində artıb;
- ☒ Aktivlər 6000 manat artıb və ya xüsusi kapital 6000 manat məbləğində azalıb;

14 Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi o deməkdir ki:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Yaxın gələcəkdə ləğv olunacaq;
- ☐ Başqa müəssisə tərəfindən satın alınacaq;
- ☐ Dinamik inkişaf edən müəssisədir;
- ☒ Fəaliyyət göstərir və yaxın gələcəkdə fəaliyyət göstərəcək, ləğv olunmayacaq, onun fəaliyyət miqyası əhəmiyyətli dərəcədə ixtisar olunmayacaq;

15 Müəssisənin öhdəliyi deyəndə nə başa düşülür?

- ☐ Bütün yuxarıda qeyd olunanlar.
- ☐ Gələcək iqtisadi fayda;
- ☒ Müəssisənin cari öhdəlikləri;
- ☐ Fəaliyyət zamanı istifadə olunan qiymətlilər;
- ☐ Gələcək xərclər və ödəmələr üçün ehtiyatlar;

16 Aşağıdakı bərabərliklərdən hansı balans bərabərliyidir?

- ☐ Aktivlər-Öhdəliklər=Xüsusi kapital
- ☐ Aktivlər=Kapital
- ☐ Aktivlər=Gəlirlər-Xərclər
- ☐ Bütün yuxarıda qeyd olunan bərabərliklər.
- ☒ Aktivlər=Öhdəliklər+Xüsusi kapital

17 Xüsusi kapital nəyi əks etdirir?

- ☐ Kreditorların iddia etdiyi aktivlərdə olan payı;
- ☐ İşçi heyətinin iddia etdiyi aktivlərdə olan payı;
- ☐ Debitorların iddia etdiyi aktivlərdə olan payı;
- ☒ Səhmdarların iddia etdiyi aktivlərdə olan payı;
- ☐ Xeyriyyə müəssisələrinin iddia etdiyi aktivlərdə olan payı;

18 Debitor borcunun 400 manat ödənilməsi o deməkdir ki:

- ☐ Öhdəliklər 400 manat məbləğində azalıb və xüsusi kapital 400 manat məbləğində artıb;
- ☐ Xüsusi kapital 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində artıb
- ☐ Aktivlər 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində azalıb;
- ☐ Aktivlər 400 manat məbləğində artıb və öhdəliklər 400 manat məbləğində azalıb;
- ☒ Aktivlər 400 manat məbləğində artıb və aktivlər 400 manat məbləğində azalıb;

19 Təmiz gəlir nə vaxt yaranır?

- ☐ Aktivlər = Öhdəliklər
- ☐ Gəlirlər = Xərclər;
- ☐ Aktivlər > Öhdəliklər
- ☒ Gəlirlər > Xərclər;
- ☐ Gəlirlər < Xərclər;

20 Mənfəət və zərərlər haqqında hesabatda nə əks olunur?

- ☒ Müəyyən dövr ərzindəki gəlirlər və xərclər;
- ☐ Hesabat dövrünə xərclər, dividendlər və xüsusi kapitalın vəziyyəti.
- ☐ Hesabat dövrünə aktivlərin, öhdəliklərin və xüsusi kapitalın vəziyyəti;
- ☐ Müəyyən dövr ərzində xüsusi kapitaldakı dəyişikliklər;
- ☐ Müəyyən dövr ərzində aktivlərdəki, öhdəliklərdəki və xüsusi kapitaldakı dəyişikliklər;

21 Aşağıdakı bərabərliklərdən hansı əsas balans bərabərliyinin açılışıdır?

- ☒ Aktivlər+Xərclər=Öhdəliklər+Xüsusi kapital+Gəlirlər;
- ☐ Aktivlər=Gəlirlər+Xərclər-Öhdəliklər;
- ☐ Aktivlər+Gəlirlər=Öhdəliklər+Xüsusi kapital-Xərclər.
- ☐ Aktivlər = Öhdəliklər+Xüsusi kapital-Gəlirlər-Xərclər;
- ☐ Aktivlər-Öhdəliklər=Xüsusi kapital-Gəlirlər-Xərclər;

22 Hesabatın hər hansı bir maddəsinin əhəmiyyətliliyini müəyyən etmək üçün mühasib aşağıdakı göstəricilərdən hansı ilə onu müqayisə etməyə bilər?

- ☐ Debitor borcu.
- ☐ Xalis mənfəət;
- ☐ Məcmu aktivlər;
- ☐ Məcmu öhdəliklər;
- ☒ İşçilərin ümumi sayı;

23 Kommersiya təşkilatlarının maliyyə vəziyyətini hansı tənlik xarakterizə edir?

- ☐ $K=A+\ddot{O}-R$
- ☐ $A=K+\ddot{O}+G$
- ☐ $A=K+\ddot{O}+G-R$
- ☒ $A=K+\ddot{O}$
- ☐ $O=A-K+G-R$

24 Hansı elementlər kommersiya təşkilatının maliyyə vəziyyətini xarakterizə edir?

- ☒ aktivlər, öhdəliklər və kapital
- ☐ aktivlər, kapital və gəlirlər
- ☐ aktivlər, öhdəliklər və gəlirlər
- ☐ gəlirlər, öhdəliklər və kapital
- ☐ gəlirlər, xərclər və kapital

25 MMUS-a uyğun olaraq öhdəliklərin ödənilməsi aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir:

- ☐ düzgün cavab yoxdur
- ☐ bir il
- ☒ hesabat tarixindən sonrakı 12 ay
- ☐ İonun tanınmasından sonrakı 12 ay
- ☐ cari hesabat ilində

26 Kommersiya təşkilatları üçün MMUS-un konseptual əsasları nəyi izah edir?

- ☒ bütün cavablar düzgündür
- ☐ kapitalın mahiyyəti və onun saxlanması konsepsiyası
- ☐ maliyyə uçotu və hesabatın məqsədini
- ☐ maliyyə uçotu və hesabatın elementlərini
- ☐ maliyyə uçotu və hesabatın elementlərinin tanınması meyarlarını

27 Maliyyə uçotunda və hesabatda elementlər hansı ardıcılıqla tanınır?

- ☐ elementlərin maliyyə uçotunda və hesabatda tanınması
- ☐ uçot və hesabatın elementləri aşkarlandığında
- ☐ düzgün cavab yoxdur
- ☒ uçot və hesabatın elementləri aşkarlandığında, elementlərin tanınma meyarlarına uyğunluğu, elementlərin maliyyə uçotunda və hesabatda tanınması
- ☐ elementlərin tanınma meyarlarına uyğunluğu

28 Aktiv nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır?

- ☐ aktivlərin dəyərini dəqiq ölçmək olur
- ☐ ötən hadisələrin nəticəsində meydana çıxır
- ☐ müəssisə tərəfindən nəzarət olunur
- ☒ bütün cavablar düzgündür
- ☐ kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir

29 Öhdəlik nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır?

- ☒ bütün cavablar düzgündür
- ☐ şirkət tərəfindən nəzarət edilir

- ☐ kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- ☐ dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər
- ☐ ödənmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər

30 Gəlirlər nə zaman maliyyə hesabatının elementi kimi tanınır?

- ☒ düzgün cavab yoxdur
- ☐ mənfəət alındıqdan sonra
- ☐ xərclər tanındıqdan sonra
- ☐ pul vəsaitləri daxil olduqdan sonra
- ☐ gəlirlər və xərclər müqayisə olunduqdan sonra

31 Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir? (Sürət 29.04.2014 10:27:23)

- ☐ Düzgün cavab yoxdur
- ☐ Aktiv və passivdə atırm yaranır
- ☐ Passivin tərkibində dəyişiklik yaranır
- ☐ Aktivin tərkibində dəyişiklik yaranır
- ☒ Aktiv və passivin tərkibində azalma yaranır

32 Aşağıdakı əməliyyatlardan balansın aktivinin tərkibində dəyişikliyə səbəb olanı seçin: (Sürət 29.04.2014 10:27:27)

- ☒ alıcı firmadan müəssisənin bank hesabına vəsait daxil olmuşdur
- ☐ hesablanmış əmək haqqı ödənilmişdir
- ☐ işçilərə əmək haqqı hesablanmışdır
- ☐ müəssisə kreditlə mal almışdır
- ☐ banka olan kredit öhdəliyi geri qaytarılmışdır

33 Balansa əsasən qısamüddətli aktivlərin cəmini tapın: (əlavə1) (Sürət 29.04.2014 10:27:33)



- ☒ 71.500
- ☐ 81.500
- ☐ 66.500
- ☐ 76.500
- ☐ 61.500

34 Balansa əsasən müəssisənin əsas vəsaitlərinin cəmini tapın: (əlavə 1) (Sürət 29.04.2014 10:27:36)



- ☐ 117.000
- ☐ 122.000
- ☐ 87.000
- ☒ 82.000
- ☐ 127.000

35 Balansa əsasən müəssisənin cəlb olunmuş vəsaitləri nə qədərdir? (əlavə 1) (Sürət 29.04.2014 10:27:39)



- ☐ 53.000
- ☐ 58.000
- ☐ 73.000
- ☒ 63.000
- ☐ 78.000

36 Balansa əsasən müəssisənin qeyri-maddi aktivlərinin cəmini tapın: (Sürət 29.04.2014 10:27:43)



- ☐ 7.700
- ☐ 7.500
- ☐ 5.000
- ☒ 5.500
- ☐ düzgün cavab yoxdur

37 Balansa əsasən uzunmüddətli aktivlərin cəmini tapın: (əlavə 1) (Sürət 29.04.2014 10:27:46)



- ☐ düzgün cavab yoxdur
- ☐ 82.500
- ☐ 92.500
- ☒ 87.500
- ☐ 97.500

38 . əsas vəsaitlərin amortizasiyası və Qeyri-maddi aktivlərin amortizasiyası maddələri olmayan balans necə adlanır? (Sürət 29.04.2014 10:27:53)

- ☐ Likvid balansı.
- ☐ Nəticə balansı;
- ☐ Brutto-balans;
- ☐ Giriş balansı;
- ☒ Netto-balans;

39 Balansın hansı elementi əsas element hesab edilir? (Sürət 29.04.2014 10:27:59)

- ☐ Balansın aktiv və passivinin eyniliyi
- ☐ Balansın valyutası
- ☒ Balansın maddələri
- ☐ Mühasibat uçotunun hesabları
- ☐ Balansın bərabərliyi

40 Valyuta sərvətləri (qiymətliləri) dedikdə nəyi başa düşürsünüz? (Sürət 29.04.2014 10:28:06)

- ☐ bütün cavablar düzgündür
- ☐ qiymətli daşların tullantıları
- ☐ zərgərlik məmulatlarını
- ☒ təbii qiymətli daşları (zərgərlik və digər məişət əşyaları istisna olmaqla)
- ☐ məişət əşyaları

41 Mühasibat hesabatına verilən tələblər (keyfiyyət göstəriciləri) hansılardır? (Sürət 29.04.2014 10:28:14)

- ☐ İnformasiyanın həqiqiliyi və göstəricilərin əhəmiyyətliyi
- ☐ Göstəricilərin əhəmiyyətliyi;
- ☐ İnformasiyanın dürüstlüyü və tamlığı;
- ☐ İnformasiyanın aydınlığı, neytrallığı və müqayisəliliyi;
- ☒ İnformasiyanın aydınlığı, informasiyanın həqiqiliyi və tamlığı, göstəricilərin əhəmiyyətliyi, neytrallığı və müqayisəliliyi;

42 Mühasibat balansının tanınmasını tam xarakterizə et: (Sürət 29.04.2014 10:28:20)

- ☐ Mühasibat balansı-mühasibat hesabları ilə əlaqəli və maliyyə nəticəsinin əks etdirilməsi üsuludur
- ☐ Mühasibat balansı-əmlakın, xüsusi kapitalın və öhdəliklərin pul ifadəsində qruplaşdırma və əks etdirmə üsuludur
- ☒ Mühasibat balansı-iqtisadi informasiyaların qruplaşdırma üsuludur
- ☐ Mühasibat balansı-təsərrüfat əməliyyatları üzərində nəzarət etmək üçün informasiyaların balans ümumiləşdirilməsi üsuludur
- ☐ Mühasibat balansı-təsərrüfat vəsaitlərinin əks etdirilməsi üsuludur

43 Hesablama hesabı vasitəsilə həyata keçirilə bilər: (Sürət 29.04.2014 10:28:41)

- ☐ bütün cavablar düzgündür
- ☐ hesablama əməliyyatları
- ☐ kredit əməliyyatları
- ☒ kassa, hesablama və kredit əməliyyatları
- ☐ kassa əməliyyatları

44 Mühasibat uçotu metodunun hansı üsürləri digər iqtisad elmləri üçün ümumi hesab olunur? (Sürət 29.04.2014 10:30:05)

- ☐ Inventarlaşdırma.
- ☒ Qiymətləndirmə, balans, kalkulyasiya, inventarlaşma;
- ☐ Qiymətləndirmə, balans, hesablar sistemi;
- ☐ Balans, ikili yazılış üsulu;
- ☐ Sənədləşmə, inventarlaşma;

45 Mühasibat uçotunun hansı obyektləri öhdəliklərə aiddir? (Sürət 29.04.2014 10:30:08)

- ☐ Alınmış veksellər üzrə hesablasmalar.
- ☒ Pensiya fonduna ayırmalar üzrə borclar
- ☐ Yola salınmış malar üzrə alıcılarla hesablasmalar
- ☐ Debitor borcları
- ☐ Bitməmiş istehsal

46 Hesablanmış xərclər o xərclərdir ki:

- ☒ Tanınıb lakin hələ ödənilməyib;
- ☐ Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
- ☐ Ödənilib lakin hələ uçotda əks olunmayıb.
- ☐ Tanınıb, ödənilib və uçotda əks olunub;
- ☐ Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;

47 Hesabların korrektəsi nə üçün edilir?

- ☐ Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə və təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol veriləndə.
- ☐ Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə;
- ☒ Bir çox əməliyyatlar bir və ya daha artıq vaxt dövrünü əhatə edir;
- ☐ Təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildiyi üçün;
- ☐ Rəhbərlik hansı məlumatların mühasibat uçotu və hesabatında əks etdirilməli olduğuna qərar verməkdə çətinlik çəkəndə;

48 28 fevralda mebel fabrikinin işçiləri sifariş yerinə yetirmək üçün iş vaxtından əlavə işləyir. Müəssisə martın əvvəlində hesabı müştəriyə göndərir, martın ortasında isə hesab üzrə ödəniş həyata keçirilir. İş vaxtından əlavə işləməyə görə əmək haqqı xərclərə nə vaxt daxil edilir?

- ☐ Qəbul olunmuş uçot siyasətindən asılı olaraq fevralda və ya da martda;
- ☒ Fevralda;
- ☐ Martda;
- ☐ İşçilər əmək haqqını alan vaxt;
- ☐ Əmək haqqının verilməsi vaxtından asılı olaraq fevralda və ya da martda;

49 Müəssisə ofis binasının alınmasına 500 min manat xərcləyir. Bu məbləğ nə zaman xərclərə silinməlidir?

- ☐ Binanın istifadə olunmasının ilk ilində;
- ☐ Məhz 500 min manat xərclənən zaman;
- ☐ Məhz 500 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.
- ☐ 500 min manat məbləğində gəlir əldə olunandan sonra;
- ☒ Binanın faydalı istifadə müddətində;

50 Uyğunluq prinsipinə müvafiq olaraq aşağıdakılardan hansılar arasında uyğunluq olmalıdır?

- ☐ Müəssisənin kreditorları;
- ☒ Gəlirlər və xərclər;
- ☐ Müəssisənin müştəriləri;
- ☐ Aktivlər və öhdəliklər;
- ☐ Xüsusi kapital və öhdəliklər.

51 Xidmət sferası müəssisələrində gəlir nə zaman əldə olunmuş hesab olunur?

- ☐ İlin sonunda;
- ☐ Ayın axırında;
- ☐ Maliyyə hesabatının tərtib olunması tarixinə.
- ☐ Pul vəsaitlərinin əldə olunması tarixinə;
- ☒ Xidmətin göstərilməsi tarixinə;

52 Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlərin əks olunması həyata keçirilməlidir:

- ☐ Maliyyə hesabatı tərtib olunan zaman.
- ☐ Pul vəsaitləri əldə olunan zaman;
- ☒ Gəlir əldə olunan zaman;
- ☐ Ayın axırında;
- ☐ Mənfəətdən vergi ödənilən zaman;

53 Gələcək dövrün xərcləri o xərclərdir ki:

- ☐ Tanınıb, lakin hələ uçotda əks olunmayıb.
- ☒ Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
- ☐ Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
- ☐ Tanınıb lakin hələ ödənilməyib;
- ☐ Tanınıb, ödənilib və uçotda əks olunub;

54 Hesablanmış gəlir o gəlirdir ki:

- ☐ Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
- ☐ Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
- ☐ Qazanılıb, əldə olunub və uçotda əks olunub;
- ☐ Əldə olunub və uçotda əks olunub.
- ☒ Qazanılıb, lakin hələ əldə olunmayıb;

55 Gələcək dövrün gəlirləri aşağıdakı kimi təsnifləşdirilir:

- ☐ Xüsusi kapital.
- ☐ Gəlirlər;
- ☐ Gəlirlərin azalmasının kontraktiv hesabı;
- ☒ Öhdəliklər;
- ☐ Aktivlər

56 Gələcək dövr üzrə gəlir yaratmayan səbəblər hansılardır?

- ☐ Bütün cavablar düzgündür.
- ☐ Ədəbiyyata iki illik yazılışın satışı;
- ☐ Əvvəlcədən ödənilən icarə haqqı;
- ☒ Kreditlə göstərilən xidmətlər;
- ☐ Abunəçinin satışı;

57 Gələcək dövrün xərcləri hesablanan müddətin sonunda aşağıdakı korrektəedici yazılışı etmək lazımdır:

- ☒ Xərclərin uçotu hesabının debeti və aktivlərin uçotu hesabının krediti
- ☐ Aktivlərin uçotu hesabının debeti və xərclərin uçotu hesabının krediti

- ☐ Öhdəliklərin uçotu hesabının debeti və krediti
- ☐ Xərclərin uçotu hesabının debeti və krediti
- ☐ Aktivlərin uçotu hesabının debeti və krediti

58 Öhdəlik və gəlir hesablarının müxəbirələşməsi nə ilə əlaqədar yaranır?

- ☐ Aktivlərin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
- ☐ Gələcək dövrün xərcləri hesabları üzrə korrektəedici yazılışlarla;
- ☐ Xüsusi kapital hesabları üzrə korrektəedici yazılışlarla;
- ☒ Gələcək dövrün gəlirləri hesabı üzrə korrektəedici yazılışlarla;
- ☐ Pul vəsaitlərinin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;

59 Gələcək dövrlər gəlirləri o gəlirlərdir ki:

- ☐ Əldə olunub, lakin uçotda əks olunmayıb.
- ☒ Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
- ☐ Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
- ☐ Qazanılıb, lakin hələ əldə olunmayıb;
- ☐ Qazanılıb, qəbul olunub və uçotda əks olunub;

60 Aktivlər və xərclər hesablarının müxəbirələşməsi nə ilə əlaqədar yaranır?

- ☐ Gəlirlərin uçotu ilə;
- ☐ Öhdəliklərin uçotu ilə;
- ☐ Heç vaxt yaranmır.
- ☐ Hesablanmış xərclər hesabları üzrə korrektəedici yazılışlar ilə;
- ☒ Gələcək dövrün xərcləri hesabları üzrə korrektəedici yazılışlar ilə;

61 Korrektəedici yazılışlar nə üçün zəruridir?

- ☒ Gəlirlərin onların əldə olunduğu dövrdə əks olunmasını təmin etmək, xərcləri isə onlar baş verdiyi dövrdə tanımaq üçün;
- ☐ Müəyyən vaxt dövründə xərclərə silinməli olan bəzi xərclər jurnalda əks olunmadığı üçün;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Gəlirləri onların əldə olunduğu dövrdə əks etdirmək üçün;
- ☐ Xərcləri isə onlar baş verdiyi dövrdə əks etdirmək üçün;

62 Korrektəedici yazılışlar nədir?

- ☐ Rəhbərlik hesabın qalığını dəyişmək istəyəndə;
- ☒ Bir qayda olaraq maliyyə hesabatının hazırlanması üçün;
- ☐ Bütün qeyd olunanlar düzdür.
- ☐ Mühəsibat uçotu sistemi lazımi şəkildə işləyərsə, lazım deyil;
- ☐ Yalnız mühəsibat balansı hesablarında edilir;

63 30 noyabrda geyim mağazasında 1000 manatlıq mal satılıb. 05 dekabrda müştəriyə hesab göndərilir, 10 dekabrda mağaza müştəridən çek alır. Hansı tarixə 1000 manatlıq gəlir əldə olunmuş hesab olunur?

- ☐ 30 dekabr
- ☐ 05 dekabr
- ☐ 10 dekabr
- ☒ 30 noyabr
- ☐ 01 dekabr

64 Münasiblik prinsipi gəlirlərlə xərclərin əlaqəsini təyin edir. Başqa sözlə, verilən prinsip aşağıdakı əlaqəni nəzərdə tutur:

- ☐ Debitor və kreditor öhdəliklərinin.
- ☐ Pul məxaricinin və pul mədaxilinin;

- ☐ Aktivlərlə öhdəliklərin;
- ☒ Sərf olunan əməyin və əldə olunan nəticənin;
- ☐ Dividendlər və səhmdarların investisiyalarının;

65 X mağazası uçotu gəlirlərin tanınması prinsipinə uyğun olaraq aparır. 31 iyulda maşın mağazada texniki xidmətdən keçirilir. Müştəri 01 avqustda maşını götürür və 05 avqustda ödəniş edir. X mağazası 06 avqustda poçtla çeki alır. X mağazası əldə olunmuş gəliri nə zaman əks etdirməlidir?

- ☐ 02 avqustda.
- ☒ 31 iyulda;
- ☐ 01 avqustda;
- ☐ 05 avqustda;
- ☐ 06 avqustda;

66 Dövrilik fərziyyəsinə uyğun olaraq:

- ☐ Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər və müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər.
- ☐ Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər;
- ☐ Əgər əməliyyat birdən artıq vaxt dövrünə əhatə edirsə, hesablaşmalar aparılmamalıdır;
- ☐ Müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər;
- ☒ Müəssisənin təsərrüfat fəaliyyəti müəyyən zaman dövrlərinə bölünə bilər;

67 MMUS-a uyğun olaraq maliyyə hesabatında əhəmiyyətli səhvlər hesab olunur:

- ☒ həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir
- ☐ maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır
- ☐ Düzgün cavab yoxdur
- ☐ maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır
- ☐ hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır

68 MMUS-a uyğun olaraq hesabat tarixindən sonrakı hadisələrə aiddir:

- ☐ bütün cavablar düzgündür
- ☐ maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr
- ☐ hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr
- ☐ hesabat tarixi və auditor yoxlanılması tarixi arasında baş verən hadisələr
- ☒ maliyyə hesabatlarının hesabat tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə baş verən hadisələr

69 Gəlirlər və xərclər haqda informasiyaların ayrılıqda açıqlanması zərurəti nəyi müəyyənləşdirir?

- ☐ düzgün cavab yoxdur
- ☐ gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini
- ☐ gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini
- ☐ gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini
- ☒ gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini; gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini; gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini

70 Amortizasiya prosesi aşağıdakı kimi təqdim oluna bilər:

- ☐ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;
- ☐ Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərinə qədər silinməsi;
- ☒ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;

71 31 dekabr 2010-cu il tarixinə korrektəedici yazılışlar edilənə qədər, ilin sonuna Sığorta xərcləri hesabının qalığı 870 manat, Sığorta üzrə gələcək dövrün xərcləri hesabının qalığı isə 2300 manat təşkil edir. Qəbul olunub ki, sığorta üzrə gələcək dövrün xərcləri olaraq 1800 manat silinməlidir. Sığorta üzrə xərclər hesabının korrektə edilmiş qalıq məbləği aşağıdakı kimidir:

- ☐ 1370 manat
- ☐ 870 manat
- ☐ 1800 manat
- ☒ 2670 manat
- ☐ 500 manat

72 01 iyulda müəssisə həmin tarixdən başlayan ofis binasının icarəsi haqqını 6 ay əvvəlcədən 6000 manat olaraq ödəyir. Bütün məbləğ İcarə üzrə gələcək dövrün xərcləri hesabına silinir. 31 iyul tarixinə olan maliyyə hesabatını hazırlayarkən müəssisə aşağıdakı korrektəedici yazılışı etməldi:

- ☐ DT "İcarə üzrə gələcək dövrün xərcləri" – 1000 manat, KT "İcarə xərcləri" – 1000 manat
- ☐ DT "İcarə xərcləri" – 6000 manat, KT "İcarə üzrə gələcək dövrün xərcləri" – 6000 manat
- ☐ DT "İcarə xərcləri" – 3000 manat, KT "İcarə üzrə gələcək dövrün xərcləri" – 3000 manat
- ☐ DT "İcarə üzrə gələcək dövrün xərcləri" – 6000 manat, KT "İcarə xərcləri" – 6000 manat
- ☒ DT "İcarə xərcləri" – 1000 manat, KT "İcarə üzrə gələcək dövrün xərcləri" – 1000 manat

73 02 iyunda müəssisə 3500 manatlıq istehlak mterialları satın alır və onu aktiv kimi əks etdirir. 30 iyunda keçirilmiş inventarizasiyanın nəticələrinə görə istehlak materiallarının qalıq məbləği 2000 manat təşkil edir. 30 iyunda müəssisə hansı korrektəedici yazılışı etməlidir?

- ☐ DT "Materiallar" – 2000 manat, KT "Material xərcləri" – 2000 manat
- ☐ DT "Material xərcləri" – 2000 manat, KT "Materiallar" – 2000 manat
- ☐ DT "Material xərcləri" – 1500 manat, KT "Materiallar" – 2000 manat
- ☐ DT "Materiallar" – 1500 manat, KT "Material xərcləri" – 1500 manat
- ☒ DT "Material xərcləri" – 1500 manat, KT "Materiallar" – 1500 manat

74 X müəssisəsi 2000 manatlıq dəftərxana ləvazimatı satın alır və bütün məbləği Dəftərxana ləvazimatları hesabının debetinə silir. Hesbat dövrünün sonunda inventarizasiya nəticəsində dəftərxana ləvazimatının qalığı 1200 manat təşkil edir. Dövrün sonunda jurnalda aşağıdakı korrektəedici yazılış edilməlidir:

- ☐ DT "Dəftərxana ləvazimatları" – 800 manat, KT "Kassa" - 800 manat
- ☐ DT "Dəftərxana ləvazimatı xərcləri" – 1200 manat, KT "Dəftərxana ləvazimatları" – 1200 manat
- ☐ DT "Dəftərxana ləvazimatları" – 800 manat, KT "Dəftərxana ləvazimatı xərcləri" – 800 manat
- ☒ DT "Dəftərxana ləvazimatı xərcləri" – 800 manat, KT "Dəftərxana ləvazimatları" – 800 manat
- ☐ DT "Dəftərxana ləvazimatları" – 1200 manat, KT "Dəftərxana ləvazimatı xərcləri" – 1200 manat

75 Aşağıdakı fikirlərdən hansı düz deyil?

- ☐ Korrektəedici yazılışlar uyğunluq prinsipinin gözlənilməsi üçün zəruridir;
- ☐ Korrektəedici yazılışlar gəlirlərin tanınması prinsipinin gözlənilməsi üçün zəruridir;
- ☒ Korrektəedici yazılışlar Baş kitabın hesablarının müəssisənin büdcəsinə uyğunluğunun təmin olunması üçün zəruridir;
- ☐ Korrektəedici yazılışlar maliyyə hesabatının MMUS-un prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir.
- ☐ Korrektəedici yazılışlar maliyyə hesabatının MHBS-nin prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir;

76 Amortizasiya olunan dəyərə nisbətə amortizasiya ayırmalarının daimi normasının tətbiq edilməsini nəzərdə tutan üsulu seçin.

- ☐ Azalan qalıq metodu və məhsulun həcminə bərabər silinmə metodu;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Azalan qalıq metodu;
- ☒ Xətti metod;
- ☐ Məhsulun həcminə bərabər silinmə metodu;

77 Amortizasiya hesablanması aşağıda sadalanan metodlarından hansı aktivin məhsuldarlığı göstəricisinə əsaslanır?

- ☐ Düzgün cavab yoxdur.

- ☐ Xətti metod;
- ☐ Azalan qalıq metodu;
- ☒ Məhsulun həcminə bərabər silinmə metodu;
- ☐ Xətti metod və azalan qalıq metodu;

78 Azalan qalıq üsulu ilə amortizasiyanın hesablanması nəticəsində nə baş verir?

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına;
- ☒ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına;
- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına;
- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına;

79 Aktivin qalıq dəyəri nəyə bərabərdir?

- ☐ Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə.
- ☐ İlk dəyərini çıxmaqla bazar dəyərinə;
- ☐ Təkrar bazarın istiqamətləndirildiyi qiymət;
- ☐ Aktivin bərpa dəyərinə;
- ☒ Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə;

80 Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı üsulla silinməsi prosesidir?

- ☐ Qısaldılmış müddətdə və etibarlı şəkildə;
- ☐ Bərabər və obyektiv üsulla;
- ☐ Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
- ☐ Konservativ bazar yanaşması əsasında;
- ☒ Sistemativ və səmərəli əsasla;

81 əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakı maddələrdən hansı nəzərə alınmır?

- ☐ Faydalı istifadənin qiymətləndirmiş müddəti;
- ☐ Likvidlik dəyəri;
- ☐ Likvidlik dəyəri və maya dəyəri.
- ☐ Maya dəyəri;
- ☒ Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;

82 Yığılmış amortizasiya hesabının qalığı nəyi əks etdirir?

- ☐ Ədalətli dəyərin əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
- ☐ Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
- ☐ Bütün qeyd olunanlar düzdür.
- ☒ Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;
- ☐ Cari dövrün xərclərinə aid edilən məbləği;

83 Torpağın maya dəyərinə daxil deyil:

- ☐ Bütün qeyd olunanlar düzdür.
- ☐ Əmlak üzrə agentliklərin komissiya xərcləri;
- ☒ Əmlak üzrə illik vergi;
- ☐ Alıcı tərəfindən ödənilən əmlak vergisi;
- ☐ Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;

84 əsas vəsaitləri aşağıdakı qruplara ayırmaq olar:

- ☐ Torpaq, bina və tikililər.
- ☒ Torpaq, abadlıq obyektləri, bina və tikililər, avadanlıqlar;
- ☐ Qeyri-maddi aktivlər, torpaq, bina və tikililər, avadanlıqlar;

- ☐ Torpaq, əmlak, mebel, avadanlıqlar;
- ☐ İstehsal gücləri, əmlak, bina və tikililər, avadanlıqlar;

85 İstifadə imkanları faydalı istifadə müddətində azalmayan aktiv hansıdır?

- ☐ Mebel
- ☐ Aparatura və avadanlıq
- ☐ Nəqliyyat vasitələri
- ☐ Alətlər və ləvazimatlar
- ☒ Torpaq

86 əsas vəsaitlərin gözlənilən faydalı istifadə müddətinin təmin olunması və istismar effektivliyinin saxlanmasına xərclər əsasən hara aid edilir?

- ☐ Uçotda və maliyyə hesabatında əks olunmur.
- ☐ “Yığılmış amortizasiya” hesabının debetinə silinir;
- ☐ Müvafiq aktivlərin maya dəyərinin bir hissəsi kimi kapitallaşdırılır;
- ☒ Baş verdikcə xərclərə silinir;
- ☐ Əhəmiyyətli məbləğ təşkil edənə qədər hec yerdə əks olunmur;

87 Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə gətirib çıxarır?

- ☐ Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcminə yenidən baxılmasına və dəyişməsinə;
- ☐ Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmnin daimi saxlanmasına;
- ☒ Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmnin dəyişməsinə;
- ☐ Cari ildə gəlirin artmasına;
- ☐ Aktivin ədalətli dəyərinin artmasına.

88 01 yanvarda müəssisə 40000 manatlıq əsas vəsait obyektı əldə edir. Obyektin likvidlik dəyəri 8000 manat təşkil edir. Xətti metoda uyğun hesablanmış amortizasiya ayırmaları 4000 manatdır. Dövrün sonuna Amortizasiya ayırmaları hesabının qalığı 20000 manatdır. Obyektin qalan faydalı istifadə müddəti nə qədərdir?

- ☐ 4 il
- ☐ 8 il
- ☐ 5 il
- ☒ 3 il
- ☐ 10 il

89 01 yanvar 2009-cu ildə müəssisə 90000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı istifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?

- ☐ 3000 manat.
- ☐ 6888 manat;
- ☐ 10000 manat;
- ☒ 6000 manat;
- ☐ 10888 manat;

90 01 yanvar 2010-cu ildə müəssisə 25000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- ☐ 3750 manat;
- ☐ 5000 manat
- ☐ 8000 manat.
- ☒ 10000 manat;
- ☐ 7500 manat

91 Müəssisə 150000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 15000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- ☐ 30000 manat
- ☐ 60000 manat
- ☒ 36000 manat
- ☐ 54000 manat
- ☐ 32400 manat

92 Müəssisə 10000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- ☐ 50%;
- ☐ 20%;
- ☐ 25%;
- ☒ 40%;
- ☐ 5%;

93 01 aprel 2010-cu ildə müəssisə 72000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 9000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- ☐ 6300 manat;
- ☐ 7200 manat;
- ☐ 9000 manat.
- ☐ 5400 manat;
- ☒ 4725 manat;

94 Nəqliyyat vasitəsi 15000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- ☐ 1,00 %;
- ☐ 10,00 %;
- ☐ 8,00 %.
- ☒ 12,50 %;
- ☐ 4,00 %;

95 Müəssisə 36000 manat məbləğində torpaq sahəsi satın alır və bununla əlaqədar aşağıdakılavə xərcləri çəkir: Hüquqşünasların xərcləri – 1500 manat Agentin komissiyası - 1130 manat Avtodayanacaq sahəsinin yol örtüyü – 10000 manat Müqavilənin qeydiyyatı xərcləri – 560 manat Müəssisə torpaq sahəsinin hansı qiymətlə əks etdirməlidir?

- ☐ 39610 manat
- ☐ 37690 manat
- ☐ 49370 manat
- ☐ 36000 manat
- ☒ 39370 manat

96 31 dekabr 2009-cu ildə müəssisə 50000 manat məbləğində torpaq sahəsi satın aldı. 31 mart 2010-cu ildə torpaq sahəsinin qiyməti 51000 manata qədər artdı. 31 dekabr 2010-cu ildə torpaq sahəsinin qiyməti 53000 manat oldu. 2010-cu il üzrə Torpaq hesabında əks olunan göstəricini hansı məbləğə qədər artırmaq lazımdır?

- ☐ 1500 manat;
- ☒ 0 manat;
- ☐ 1000 manat;

- ☐ 2000 manat;
☐ 3000 manat;

97 Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin hansı maya dəyəri əks olunacaq?

- ☐ 62000 manat;
☒ 72000 manat;
☐ 67000 manat;
☐ 60000 manat;
☐ 65000 manat;

98 Aktivin faydalı istifadə müddətinin hesablanması zamanı aşağıdakı amillərdən hansı nəzərə alınmır?

- ☐ Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər və aktivin məqsədli istifadəsi.
☒ Faydalı istifadə müddətinin başa çatması ilə bağlı aktivin yenisi ilə dəyişməsinə çəkilən xərclər;
☐ Mənəvi köhnəlmə faktoru;
☐ Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər;
☐ Aktivin məqsədli istifadəsi;

99 əsas vəsaitlərin amortizasiyası prosesi aşağıdakı kimi təqdim oluna bilər:

- ☐ Aktivin bazar dəyərinin müəyyənəşdirilməsi.
☐ Aktivin qiymətdən düşməsi;
☐ Yığılmış xərc;
☒ Dəyərin silinməsi;
☐ Aktivin dəyərinin artması;

100 Hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:

- ☐ bütün cavablar düzgündür
☒ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 601 – 5 "Əməliyyat icarəsi üzrə gəlir"

101 Maliyyə icarəsi üzrə cari debitor borcu əks etdirilmişdir:

- ☐ bütün cavablar düzgündür
☐ Debet 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
☒ Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
☐ Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"

102 əsas vəsait obyektlərinin əməliyyat icarəsinə təhvil verilməsi mühasibat uçotunda belə əks etdirilir:

- ☐ düzgün cavab yoxdur
☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
☐ Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 443 "Alınmış uzunmüddətli avanslar"
☒ Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
☐ Debet 221 "Kassa" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"

103 əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir:

- ☐ bütün cavablar düzgündür
- ☐ Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 221 “Kassa”
- ☐ Debet 435 “Digər uzunmüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”
- ☐ Debet 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”
- ☒ Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”

104 Əməliyyat icarəsi üzrə cari borclar mühasibat uçotunda əks etdirilmişdir:

- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”
- ☒ Debet 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 435 “Digər uzunmüddətli kreditor borcları” Kredit 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları”
- ☐ Debet 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”
- ☐ Debet 242 – 1 “Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri” Kredit 191 “Gələcək hesabat dövrlərin xərcləri”

105 İcarədar tərəfindən əmlakın icarəyə alınması aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları”
- ☐ Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 242 – 1 “Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri”
- ☒ Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 435 “Digər uzunmüddətli kreditor borcları”
- ☐ Debet 801 “Ümumi mənfəət (zərər)” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”

106 Hesabat dövrü ərzində maliyyə icarəsi üzrə faiz hesablanmışdır:

- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 223 “Bank hesablaşma hesabları” Kredit 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir”
- ☒ Debet 442 “Gələcək hesabat dövrlərinin gəlirləri” Kredit 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir”
- ☐ Debet 223 “Bank hesablaşma hesabları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
- ☐ Debet 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”

107 Maliyyə icarəsi üzrə icarəyə verəndə birinci ilin icarə ödənişi hesablanmışdır:

- ☐ düzgün cavab yoxdur
- ☒ Debet 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”
- ☐ Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”
- ☐ Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”
- ☐ Debet 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”

108 Maliyyə icarəsi haqqında müqavilədə nəzərdə tutulan icarə haqqın məbləği icarəyə verəndə belə yazılışla rəsmiyyətə salınır:

- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”
- ☐ Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”
- ☐ Debet 223 “Bank hesablaşma hesabları” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar”
- ☒ Debet 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”

109 Birinci ilin axırında maliyyə icarəsi üzrə icarəyə verənə faiz hesablanmışdır:

- ☒ Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 191 “Gələcək hesabat dövrlərinin xərcləri”
- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 434 “Faizlər üzrə uzunmüddətli kreditor borcları”

- ☐ Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 223 “Bank hesablaşma hesabları”
- ☐ Debet 202 “İstehsalat məsrəfləri” Kredit 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri”

110 Maliyyə icarəsinin bütün müddətinə hesablanan faizlər belə yazılışla əks etdirilir:

- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
- ☐ Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
- ☐ Debet 202 “İstehsalat məsrəfləri” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
- ☒ Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”

111 Birinci icarə ödənişinin icarədarın xeyrinə hesablanması aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- ☐ bütün cavablar düzgündür
- ☐ Debet 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Kredit 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri”
- ☐ Debet 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”
- ☐ Debet 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”
- ☒ Debet 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”

112 əsas vəsaitlərin maliyyə icarəsinə götürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
- ☐ Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
- ☒ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”

113 əməliyyat fəaliyyətində istifadə olunan əsas vəsait obyektinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir:

- ☐ düzgün cavab yoxdur
- ☐ Дебет 122 “Даşınmaz əmlaka investisiyalar– Amortizasiya” Кредит 121 “Даşınmaz əmlaka investisiyalar – Дəyər”
- ☐ Дебет 112 “Торпаq, тикили və аваданлиqlар – Amortizasiya” Кредит 122 “Даşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- ☐ Дебет 112 “Торпаq, тикили və аваданлиqlар – Amortizasiya” Кредит 111 “Торпаq, тикили və аваданлиqlар – Дəyər”
- ☒ Дебет 202 “İstehsalat məsrəfləri” Кредит 112 “Торпаq, тикили və аваданлиqlар – Amortizasiya”

114 Lüzumsuz avadanlıqların satışından zərərlər uçotda əks etdirilir:

- ☐ düzgün cavab yoxdur
- ☐ Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 601 “Satış”
- ☐ Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 611 “Sair əməliyyat gəlirləri”
- ☐ Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 631 “Maliyyə gəlirləri”
- ☒ Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 731 “Sair əməliyyat xərcləri” Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 611 “Sair əməliyyat gəlirləri”

115 əsas vəsaitlərin satışından mənfəət uçotda əks etdirilir:

- ☐ bütün cavablar düzgündür
- ☐ Дебет 631 “Maliyyə gəlirləri” Кредит 801 “Ümumi mənfəət (zərər)”
- ☒ Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 801 “Ümumi mənfəət (zərər)”
- ☐ Дебет 601 “Satış” Кредит 801 “Ümumi mənfəət (zərər)”
- ☐ Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

116 Müəssisənin torpaq sahəsinin satışı ilə əlaqədar xərclər hansı hesabda uçota alınır?

- ☐ düzgün cavab yoxdur
- ☒ 731-ci hesabda "Sair əməliyyat xərcləri"
- ☐ 711-ci hesabda "Kommersiya xərcləri"
- ☐ 701-ci hesabda "Satışın maya dəyəri"
- ☐ 721-ci hesabda "İnzibati xərclər"

117 Ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir:

- ☒ düzgün cavab yoxdur
- ☐ Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
- ☐ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
- ☐ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya"
- ☐ Debet 711 "Kommersiya xərcləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar"

118 Gələcək dövrlərdə gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir:

- ☐ bütün cavablar düzgündür
- ☐ Дебет 121 "Daşınmaz əmlaka investisiyalar" Кредит 113 – 3 "Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar"
- ☐ Дебет 111 – 1 "Torpaq – Dəyər" Кредит 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
- ☐ Дебет 111 – 1 "Torpaq – Dəyər" Кредит 223 "Bank hesablaşma hesabları"
- ☒ Дебет 121 – 1 "Torpaq – Dəyər" Кредит 223 "Bank hesablaşma hesabları"

119 Təsisçidən cari istifadə üçün daxil olan bina səhmdar cəmiyyəti olmayan müəssisənin nizamnamə kapitalına qoyulmuşdur:

- ☐ düzgün cavab yoxdur
- ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Debet 121 – 2 "Binalar – Dəyər" Kredit 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 152 "Birgə müəssisələrə investisiyalar"

120 Müəssisə öz köhnə ofis avadanlığını 22000 manat əlavə xərc çəkməklə oxşar yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 14000 manat, dəyişmə anına onun ədalətli dəyəri 10000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləğdə əks etdiriləcək?

- ☐ Maya dəyərini müəyyən etmək mümkün deyil.
- ☐ 24000 manat
- ☒ 30000 manat
- ☐ 34000 manat
- ☐ 20000 manat

121 Müəssisə öz köhnə avadanlığını 22000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 18000 manat, dəyişmə anına onun ədalətli dəyəri 20000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləğdə əks etdiriləcək?

- ☐ Maya dəyərini müəyyən etmək mümkün deyil.
- ☐ 38000 manat
- ☐ 42000 manat
- ☒ 40000 manat
- ☐ 20000 manat

122 Digər təşkilatlardan və şəxslərdən ödəniş qaydasında daxil olan əsas vəsait obyektlərinə mühasibat köçürməsi tərtib oluna bilər:

- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar – Dəyər" Kredit 113 – 1 "Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar"

- ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 223 "Bank hesablaşma hesabları"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 113 – 3 "Tikilməkdə (istehsalatda) torpaq, tikili və avadanlıqlar"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- ☐ bütün cavablar düzgündür

123 Kapital qoyuluşu hesabına daxil olan əsas vəsaitlər aşağıdakı hesabın kreditində əks etdirilir:

- ☐ düzgün cavab yoxdur
- ☐ 113 – 3 "Tikilməkdə olan torpaq, tikili və avadanlıqlar"
- ☐ 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- ☒ 113 – 1 "Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar"
- ☐ 121 "Daşınmaz əmlaka investisiyalar"

124 əgər oxşar aktivlərin dəyişdirilməsi nəticəsində müəssisə mənfəət əldə edibse, onda:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dəyişdirilmə nəticəsində müsadirə olunan aktivin balans dəyəri artırılacaq;
- ☒ Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri azaldılacaq;
- ☐ Mənfəət dərhal hesabatda əks etdirilir;
- ☐ Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri artırılacaq;

125 Oxşar aktivlərin dəyişdirilməsi nəyi nəzərdə tutur?

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Bu aktivlər eyni funksiyani yerinə yetirir;
- ☐ Belə aktivlərə amortizasiya eyni metodla hesablanır;
- ☐ Belə aktivlər əldə olunan zaman eyni ilkin dəyərə malik olur;
- ☐ Dəyişmə anına bu aktivlər eyni qalıq dəyərinə malik olur;

126 Müəssisə öz köhnə nəqliyyat vasitəsini 10000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri 20000 manat, dəyişmə anına onun ədalətli dəyəri 16000 manat təşkil edir. əldə olunan yeni nəqliyyat vasitəsinin ilkin dəyəri ödənilən pul vəsaiti məbləğinə bərabər olur, üstəgəl:

- ☐ Sonuncu istismar ilində köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği.
- ☒ Köhnə nəqliyyat vasitəsinin ədalətli dəyəri;
- ☐ Köhnə nəqliyyat vasitəsinin ilkin dəyəri;
- ☐ Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri;
- ☐ Dəyişmə anına köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği;

127 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyektini 65000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, Yığılmış amortizasiya hesabının qalığı 80000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?

- ☐ 20000 manat məbləğində xaric olmadan olan mənfəət
- ☒ 55000 manat məbləğində xaric olmadan olan zərər;
- ☐ 55000 manat məbləğində xaric olmadan olan mənfəət;
- ☐ 135000 manat məbləğində xaric olmadan olan zərər;
- ☐ 35000 manat məbləğində xaric olmadan olan zərər;

128 əgər əsas vəsait obyekti silinəndə onun amortizasiya məbləği tam hesablanmayıbsa və likvidlik dəyəri qalıq dəyərindən aşağıdırsa onda:

- ☐ Düzgün həyat yoxdur.
- ☐ Aktivin təsərrüfatdan çıxmasından nə mənfəət, nə də zərər əldə olunur;
- ☒ Aktivin təsərrüfatdan çıxmasından zərər əldə olunur;
- ☐ Aktivin təsərrüfatdan çıxmasından mənfəət əldə olunur;
- ☐ Əlavə amortizasiya ayırmaları hesablanmalıdır;

129 əsas vəsaitlərin təsərrüfatdan çıxmasından olan mənfəət və ya zərər nəyin müqayisəsi nəticəsində müəyyən olunur?

- ☐ Aktivin bərpa dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;
- ☐ Aktivin ilkin dəyəri və onun satışı nəticəsində əldə olunan gəlirin;
- ☐ Aktivin ilkin və qalıq dəyərinin;
- ☐ Aktivin ilkin və bərpa dəyərinin;
- ☒ Aktivin qalıq dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;

130 əsas vəsaitlərin modernləşdirilməsi və yenidən qurulması:

- ☐ Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir və adətən ikinci dərəcəli xərclərlə aid edilir
- ☒ Baş verdikcə əsas vəsaitlərin qalıq dəyərini artırır;
- ☐ Adətən ikinci dərəcəli xərclərlə aid edilir;
- ☐ Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir;
- ☐ Adətən cari hesabat dövründə iqtisadi fayda gətirir;

131 Göstərilən fikirlərdən hansını adi təmir işlərinə aid etmək olmaz?

- ☐ Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir və bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur.
- ☒ Bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur;
- ☐ Bu işlərə yalnız cari xərclər kimi baxmaq olar (cari hesabat dövründə gəlir əldə etmək üçün çəkilir)
- ☐ Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir;
- ☒ Bu işlərin nəticəsində aktivin istehsal gücü artırılır;

132 Səhmdar cəmiyyətində təsisçilərdən daxil olan əsas vəsaitlər aşağıdakı mühasibat köçürməsi ilə rəsmiləşdirilir:

- ☐ bütün cavablar düzgündür
- ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

133 Cari istifadə üçün əvəzsiz daxil olan bina mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Debet 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- ☐ Debet 121 – 2 "Binalar – Dəyər" Kredit 611 – 3 "Əvəzsiz olaraq alınmış aktivlər"
- ☒ Debet 111 – 2 "Tikililər – Dəyər" Kredit 611 – 3 "Əvəzsiz olaraq alınmış aktivlər"
- ☐ Debet 113 – 1 "Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar"

134 Dövlət subsidiyası formasında əsas vəsaitlərin daxil olması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 401 "Uzunmüddətli bank kreditləri"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 442 "Gələcək hesabat dövrlərin gəlirləri"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 223 "Bank hesablaşma hesabları"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 435 "Digər uzunmüddətli kreditor borcları"

135 Qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- ☐ Faydalı istifadə müddətinə və istismar yerinə
- ☐ İlkin dəyərə və faydalı istifadə müddətinə
- ☒ Qalıq dəyərinə və faydalı istifadə müddətinə
- ☐ İstehsal olunan məhsulun həcminə və faydalı istifadə müddətinə
- ☐ Qalıq dəyəri və istismar yerinə

136 Hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə qeyri-maddi aktivlərin qiymətdən düşməsi müəyyən olunur?

- ☒ MHBS 36 “Aktivlərin qiymətdən düşməsi”
- ☐ MHBS 16 “Əsas vəsaitlər”
- ☐ MHBS 38 “Qeyri-maddi aktivlər”
- ☐ MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
- ☐ MHBS 17 “İcarə”

137 Hansı aktiv 38 Qeyri-maddi aktivlər -in tətbiqi sferasına aid deyil?

- ☐ Firma adları
- ☐ Ticarət nişanı
- ☐ Proqram təminatı
- ☐ Lisenziya və fransıza
- ☒ Müəssisələrin birləşməsi zamanı yaranan qudvill

138 Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
- ☐ Eksport qiymətləndirmə
- ☐ Qalıq dəyərlə
- ☒ Razılaşdırılmış dəyərlə

139 Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- ☐ Eksport qiymətləndirmə
- ☐ Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
- ☐ Qalıq dəyərlə
- ☐ Düzgün cavab yoxdur
- ☒ Razılaşdırılmış dəyərlə

140 Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər hansı kateqoriyaya aiddir?

- ☐ Qısamüddətli öhdəliklərə.
- ☒ Uzunmüddətli investisiyalara
- ☐ Maliyyə qoyuluşlarına
- ☐ Xüsusi kapitala
- ☐ Cari istehsal və tədavül xərclərinə

141 Qeyri-maddi aktivlər əsas vəsaitlərdən nə ilə fərqlənir?

- ☐ Nisbətən yüksək likvidliyi ilə
- ☐ Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;
- ☐ Yüksək dəyəri ilə;
- ☐ Uzun faydalı istifadə müddəti ilə;
- ☒ Maddi-əşya formasının olmaması ilə;

142 Qeyri-maddi aktivlər necə uçot obyektidir?

- ☒ Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
- ☐ Fiziki xassəyə malik olmayan
- ☐ Yüksək likvidli
- ☐ Yüksək dəyərlə malik olan
- ☐ Daimi və ya uzun müddət gəlir gətirən

143 Hansı növ qeyri-maddi aktivlər üçün aktiv bazar fəaliyyət göstərə bilər?

- ☒ Səmişinlərin daşınmasına icazə və istehsal kvotaları
- ☐ Patent və mal nişanları
- ☐ Musiqi əsərlərinin və kinofilmlərinin yayımlanmasına müstəsna hüquq
- ☐ Firma şüarları
- ☐ Ticarət markaları

144 Hansı maddə müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinin elementi sayılır?

- ☐ Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər
- ☐ Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər
- ☒ Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər
- ☐ Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqının ödənilməsinə çəkilən xərclər
- ☐ Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər

145 Hansı növ fəaliyyət tədqiqat fəaliyyətinə aid deyil?

- ☒ Təcrübəli nümunə və modellərin lahiyələşdirilməsi, qurulması və sınaqdan keçirilməsi
- ☐ Tədqiqatlar və ya başqa biliklərin tətbiqi nəticələrinin axtarışı, qiymətləndirilməsi və yekun seçimi
- ☐ Alternativ materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlərin axtarışı
- ☐ Yeni və ya təkmilləşdirilmiş materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlər üçün mümkün alternativlərin formulu, lahiyələşdirilməsi, qiymətləndirilməsi və yekun seçimi
- ☐ Yeni biliklərin əldə olunmasına yönəli fəaliyyət

146 MHBS-yə uyğun olaraq qeyri maddi aktivlərə amortizasiya hesablanması nə zaman başlayır?

- ☐ Hesablanmır
- ☐ Aktiv mədaxil olunanda
- ☐ Aktiv əldə olunanda
- ☒ Aktiv istifadə üçün yararlı olduğu zaman
- ☐ Aktiv tanınanda

147 əsas metodun tətbiqi zamanı qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

- ☐ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- ☒ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ilkin dəyər üzrə uçot
- ☐ Qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- ☐ Yığılmış amortizasiyanı çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- ☐ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ədalətli dəyər üzrə uçot

148 MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Amortizasiya hesablanması metodu və dövrü aktivin tanınması anına bütün istifadə müddəti ərzində nəzərdən keçirilir
- ☐ Amortizasiya hesablanması metodu və dövrü müntəzəm olaraq nəzərdən keçirilməlidir
- ☒ Amortizasiya hesablanması metodu və dövrü heç olmasa hər maliyyə ilinin sonuna nəzərdən keçirilməlidir
- ☐ Amortizasiya normaları müəyyən dövrdən dövrə dəyişilməlidir

149 Müəssisə 20000 manata müəlliflik hüququ əldə edir. Müqaviləyə əsasən müəssisə 4 il ərzində bu hüquqa malik ola və ondan istifadə edə bilər. 4 il istifadədən sonra satış xərclərini çıxmaqla müvafiq müəlliflik hüququnun cari bazar dəyəri 6000 manatdır. Müəlliflik hüququnun illik amortizasiya məbləğini hesablayın:

- ☐ 6500 manat
- ☐ 5000 manat
- ☐ 14000 manat
- ☒ 3500 manat
- ☐ 1500 manat

150 Faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya hecə hesablanır?

- ☐ Azalan qalıq metodu ilə
- ☒ Ümumiyyətlə hesablanmır
- ☐ Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır
- ☐ Xətti metodla
- ☐ İstehsal olunmuş məhsulun həcminə mütənəsb olaraq

151 Qeyri-maddi aktivlərin satışı zamanı onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☐ Dt 601 "Satış", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☒ Dt 701 "Satışın maya dəyəri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"

152 İstehsal təyinatlı qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 721 "İnzibati xərclər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☒ Dt 202 "İstehsalat məsrəfləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt "Ümumi mənfəət (zərər)", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"

153 Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi qeyri-maddi aktivlər təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Məlsatən və podratçılara qısamüddətli kreditör borcları"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☒ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

154 Başqa müəssisələrdən qeyri-maddi aktivlər alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☒ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Məlsatən və podratçılara qısamüddətli kreditör borcları"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 202 "İstehsalat məsrəfləri"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital"

155 Qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- ☐ Faydalı istifadə müddətinə və istismar yerinə
- ☒ İlkin dəyərə və istehsal olunan məhsulun həcminə
- ☐ Qalıq dəyərinə və istehsal olunan məhsulun həcminə
- ☐ İstehsal olunan məhsulun həcminə və faydalı istifadə müddətinə
- ☐ Qalıq dəyəri və istismar yerinə

156 Azalan qalıq üsulu ilə qeyri-maddi aktivlərə amortizasiya hesablanması nəyə gətirib çıxarır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına
- ☒ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına
- ☐ Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına

- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına

157 MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin hansı tanınma kriteriyaları mövcuddur?

- ☒ İdentifikasiya (müəyyən edilə bilməsi), nəzarət və gələcək iqtisadi səmərə
☐ İdentifikasiya (müəyyən edilə bilməsi) və gələcək iqtisadi səmərə
☐ İdentifikasiya (müəyyən edilə bilməsi) və nəzarət
☐ Nəzarət və gələcək iqtisadi səmərə
☐ İdentifikasiya (müəyyən edilə bilməsi)

158 Adi fəaliyyət zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının tətbiqi sferasına aid olur?

- ☐ MHBS 17 "İcarə"
☒ MHBS 2 "Ehtiyatlar" və MHBS 11 "Tikinti üzrə müqavilələr"
☐ MHBS 16 "Əsas vəsaitlər"
☐ MHBS 38 "Qeyri-maddi aktivlər"
☐ MHBS 22 "Müəssisələrin birləşdirilməsi"

159 əldə olunan qeyri-maddi aktivlərin öz təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirməsi ilə əlaqədar işçilərə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
☒ Dt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
☐ Dt 721 "İnzibati xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
☐ Dt 202 "İstehsalat məsrəfləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

160 Qeyri-maddi aktivlərin satışı zamanı onların amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- ☐ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 611 "Sair əməliyyat gəlirləri"
☐ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 721 "İnzibati xərclər"
☐ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 801 "Ümumi mənfəət (zərər)"
☐ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 601 "Satış"
☒ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 701 "Satışın maya dəyəri"

161 Satılmış qeyri-maddi aktiv obyektləri üzrə alıcıya hesablaşma sənədləri təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 223 "Bank hesablaşma hesabı", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 601 "Satış"
☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 801 "Ümumi mənfəət (zərər)"
☒ Dt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları", Kt 601 "Satış"
☐ Dt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"

162 Aktiv bazar – aşağıdakı şərtlərin gözlənilməsi vacib olan bazardır:

- ☐ Bazarda satılan mallar eyni növlüdür
☒ Bazarda satılan mallar eyni növlüdür, əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
☐ Bazarda satılan mallar eyni növlüdür və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
☐ Əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
☐ Bazarda satılan mallar eyni növlüdür və əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər

163 Qeyri-maddi aktivlərin qiymətdən düşməsindən olan zərər nədir?

- ☐ Aktivin ilkin dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- ☒ Aktivin balans dəyərinin onun əvəz olunan dəyərini üstələdiyi məbləğ
- ☐ Aktivin ədalətli dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- ☐ Müstəqil, yaxşı məlumatlandırılmış və əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında aktivin mübadilə nəticəsində əldə edilə biləcək məbləğ
- ☐ Aktivin yenidən qiymətləndirilmiş dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ

164 Mühasibat uçotunda səhmlər necə qiymətləndirilir?

- ☐ Qalıq dəyəri ilə
- ☒ Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- ☐ Nominal dəyəri ilə
- ☐ Bərpa dəyəri ilə
- ☐ Alış dəyəri ilə

165 Pay qiymətli kağızlarına aiddir:

- ☐ Əmanət kitabçaları
- ☐ İstiqrazlar
- ☒ Səhmlər
- ☐ Veksellər
- ☐ Depozit sertifikatı

166 Nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- ☐ Dövlət və qeyri-dövlət
- ☒ Pay və borc
- ☐ İnvestisiya və qeyri-investisiya
- ☐ Pul bazarına və kapital bazarına
- ☐ Adlı və təqdim edənə

167 Emitentlər üzrə qruplaşdırmaya görə hansı maliyyə qoyuluşları mövcuddur?

- ☐ İnvestisiya və qeyri-investisiya
- ☒ Dövlət və qeyri-dövlət
- ☐ Pay və borc
- ☐ Adlı və təqdim edənə
- ☐ Pul bazarına və kapital bazarına

168 Mühasibat uçotu məqsədləri üçün maliyyə qoyuluşları aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- ☐ Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərinə
- ☐ Qoyuluşun müddətinə və yerinə
- ☐ Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə
- ☒ Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə
- ☐ Emitentlərə, qoyuluşun müddətinə və yerinə

169 Qiymətli kağızların kurs dəyəri nədir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- ☐ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- ☐ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☒ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət

170 Qiymətli kağızların emissiya dəyəri nədir?

- ☐ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☒ İlk yerləşdirmə zamanı onların satış qiyməti

- ☐ Düzgün cavab yoxdur
- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- ☐ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət

171 Qiymətli kağızların nominal dəyəri nədir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- ☒ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☐ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

172 Maliyyə qoyuluşlarını həyata keçirmək üçün istifadə olunan borc vəsaitləri və öhdəliklərinə aiddir:

- ☐ Hesabat ilinin bölüşdürülməmiş mənfəəti
- ☐ Bankın uzunmüddətli kreditləri
- ☒ Gələcək hesabat dövrlərində ödənilməsi nəzərdə tutulan kreditor borcları
- ☐ Əməyin ödənilməsi üzrə işçi heyətinə olan borclar
- ☐ Vergi üzrə büdcə qarşısında olan borclar

173 Maliyyə qoyuluşlarının xüsusi mənbələrinə aiddir:

- ☐ Nizamnamə kapitalı
- ☒ Mənfəət
- ☐ Bankın uzunmüddətli kreditləri
- ☐ Hazırkı dövrdə sərbəst olan məqsədli maliyyələşmə vəsaitləri
- ☐ Gələcək xərclər və ödəmələr üçün ehtiyat

174 Maliyyə qoyuluşlarının mənbəyi aşağıdakılardır:

- ☐ Xüsusi vəsaitlər və büdcə maliyyələşmələri
- ☒ Xüsusi vəsaitlər, müvəqqəti cəlb olunmuş vəsaitlər və nizamnamə kapitalı
- ☐ Düzgün cavab yoxdur
- ☐ Nizamnamə kapitalı, mənfəət və büdcə maliyyələşmələri
- ☐ Xüsusi vəsaitlər, məqsədli maliyyələşmələr və daxilolmalar

175 Maliyyə qoyuluşları hansı məqsədlər üçün həyata keçirilir?

- ☐ Xeyriyyə və vergi ödənişlərinin azaldılması üçün
- ☒ Müəyyən sabit gəlirin əldə olunması, investisiya qoyulan obyektin təsərrüfat fəaliyyətinə nəzarət edilməsi və investisiyalar üzrə vergi güzəşti əldə etmək üçün
- ☐ Düzgün cavab yoxdur
- ☐ Xeyriyyə
- ☐ Müəyyən sabit gəlir əldə olunması və vergi ödənişlərinin azaldılması üçün

176 Sahibinə münasibətinə görə qiymətli kağızların hansı növləri var?

- ☒ Pul bazarına və kapital bazarına
- ☐ Pay və borc
- ☐ Dövlət və qeyri-dövlət
- ☐ Adlı və təqdim edənə
- ☐ İnvestisiya və qeyri-investisiya

177 Fəaliyyət yerinə görə qiymətli kağızların hansı növləri var?

- ☒ Pul bazarına və kapital bazarına
- ☐ İnvestisiya və qeyri-investisiya
- ☐ Pay və borc
- ☐ Dövlət və qeyri-dövlət

- ☐ Adlı və təqdim edənə

178 İnvestisiya alanla münasibətin xarakterinə görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- ☐ Pul bazarına və kapital bazarına
☐ Pay və borc
☒ Törəmə, asılı və sair müəssisələr
☐ Dövlət və qeyri-dövlət
☐ İnvestisiya və qeyri-investisiya

179 Maliyyə qoyuluşu – nəyə investisiya qoyulmuşdur?

- ☐ Torpaq sahələrinə
☐ Əsas vəsaitlərə
☒ Başqa müəssisələrin nizamnamə kapitalına
☐ Qeyri-maddi aktivlərə
☐ İstehsal ehtiyatlarına

180 İnvestisiya mülkiyyəti müəssisəyə nə kimi gəlir gətirə bilər?

- ☐ Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi
☐ Faiz və icarə haqqı kimi
☐ Faiz, dividend və kapitalın dəyərinin artması kimi
☒ İcarə haqqı və kapitalın dəyərinin artması kimi
☐ Dividend və kapitalın dəyərinin artması kimi

181 Hansı Maliyyə Hesabatının Beynəlxalq Standartı mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını tənzimləyir?

- ☐ MHBS 17 “İcarə”
☐ MHBS 40 “İnvestisiya mülkiyyəti”
☐ MHBS 38 “Qeyri-maddi aktivlər”
☐ MHBS 11 “Tikinti üzrə müqavilələr”
☒ MHBS 16 “Əsas vəsaitlər”

182 Avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
☐ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
☐ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
☐ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”
☐ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”

183 Asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
☐ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
☐ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 234 “Digər qısamüddətli investisiyalar”
☐ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
☐ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

184 Daşınmaz əmlaka investisiyanı uçota almaq üçün hansı hesablar nəzərdə tutulmuşdur?

- ☐ 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
☒ 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
☐ 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”
☐ 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

- ☐ 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”

185 Əmlakın dəyərinin artması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 641 “Fövqəladə gəlirlər”
- ☒ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”

186 Daşınmaz əmlaka investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 201 “Material ehtiyatları”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 234 “Digər qismüddətli investisiyalar”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 233 “Qismüddətli verilmiş borclar”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

187 İnvestisiyalar müəssisəyə hansı şəkildə gəlir gətirir?

- ☐ Faiz və icarə haqqı şəklində
- ☒ Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması şəklində
- ☐ Kapitalın dəyərinin artması şəklində
- ☐ Faiz, royalti və kapitalın dəyərinin artması şəklində
- ☐ Faiz, dividend və kapitalın dəyərinin artması şəklində

188 Alınmış veksəl üzrə faizlər əks olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 311 “Emissiya gəliri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- ☐ Dt 233 “Qismüddətli verilmiş borclar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- ☒ Dt 234 “Digər qismüddətli investisiyalar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- ☐ Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- ☐ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

189 Yüklənmiş hazır məhsula görə alıcıdan veksəl alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 311 “Emissiya gəliri”, Kt 211 “Alıcılar və sifarişçilərin qismüddətli debitor borcları”
- ☐ Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 211 “Alıcılar və sifarişçilərin qismüddətli debitor borcları”
- ☐ Dt 233 “Qismüddətli verilmiş borclar”, Kt 211 “Alıcılar və sifarişçilərin qismüddətli debitor borcları”
- ☒ Dt 234 “Digər qismüddətli investisiyalar”, Kt 211 “Alıcılar və sifarişçilərin qismüddətli debitor borcları”
- ☐ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 211 “Alıcılar və sifarişçilərin qismüddətli debitor borcları”

190 Digər şəxslərdən sertifikatların alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 233 “Qismüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☒ Dt 234 “Digər qismüddətli investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

191 Müddətinin başa çatması ilə əlaqədar depozit sertifikatının qaytarılması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”
- ☒ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 233 “Qismüddətli verilmiş borclar”
- ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 731 “Sair əməliyyat xərcləri”
- ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”

192 Hesablaşma hesabına depozitlər üzrə faizlərin daxil olması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 641 "Fövqəladə gəlirlər"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☒ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 216 "Faizlər üzrə qısamüddətli debitor borcları"

193 İcarəyə verən müəssisədə maliyyə icarəsi üzrə birinci ilin icarə ödənişi hesablanmışdır:

- ☐ Düzgün cavab yoxdur
- ☒ Debet 214-1 "Maliyyə icarəsi qısamüddətli debitor borcları" Kredit 174 -1 "Maliyyə icarəsi uzunmüddətli debitor borcları"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları " Kredit 174 -1 "Maliyyə icarəsi uzunmüddətli debitor borcları"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları " Kredit 214-1 "Maliyyə icarəsi qısamüddətli debitor borcları"
- ☐ Debet 174-1 "Maliyyə icarəsi uzunmüddətli debitor borcları" Kredit 214-1 "Maliyyə icarəsi qısamüddətli debitor borcları"

194 Maliyyə icarəsi ilə əsas vəsaitlər əldə olunduqda aşağıdakı mühasibat yazılışı verilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 535-1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditör borcları"
- ☐ Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
- ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 223 "Bank hesablaşma hesabları"

195 əsas fəaliyyət istiqaməti üzrə istifadə olunan vəsait obyektlərinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Debet 122 "Daşınmaz əmlak investisiyalar-Amortizasiya" Kredit 121 "Daşınmaz əmlak investisiyalar-Dəyər"
- ☐ Debet 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya" Kredit 122 "Daşınmaz əmlak investisiyalar-Amortizasiya"
- ☐ Debet 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar-Dəyər"
- ☒ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya"

196 İstehsal sferasında fəaliyyət göstərən firmalarda torpaq, tikili və avadanlıqların satışından mənfəət uçotda əks etdirilir:

- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 631 "Maliyyə gəlirləri" Kredit 801 "Ümumi mənfəət (zərər)"
- ☒ Debet 611 "Sair əməliyyat gəlirləri" Kredit 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Debet 601 "Satış" Kredit "Ümumi mənfəət (zərər)"
- ☐ Debet 611 "Sair əməliyyat gəlirləri" 341 Hesabat dövrünün xalis mənfəəti

197 Torpaq sahəsinin satışı ilə əlaqədar xərclər uçota alınır:

- ☒ 731-ci hesabda "Sair əməliyyat xərcləri"
- ☐ 701-ci hesabda "Satışın maya dəyəri"
- ☐ düzgün cavab yoxdur
- ☐ 721-ci hesabda "İnzibati xərclər"
- ☐ 711-ci hesabda "Kommersiya xərcləri"

198 İnzibati məqsədlər üçün istifadə təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir:

- ☒ Düzgün cavab yoxdur
- ☐ Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar - Amortizasiya"

- ☐ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar - Amortizasiya"
- ☐ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya"
- ☐ Debet 711 "Kommersiya xərcləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar"

199 Gələcək dövrlərdə satılaraq gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir:

- ☐ bütün cavablar düzgündür
- ☐ Debet 121 "Daşınmaz əmlaka investisiyalar" Kredit 113-2 "Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar"
- ☐ Debet 111-1 "Torpaq-Dəyər" Kredit 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
- ☐ Debet 111-1 "Torpaq-Dəyər" Kredit 223 "Bank hesablaşma hesabları"
- ☒ Debet 121-1 "Torpaq-Dəyər" Kredit 223 "Bank hesablaşma hesabları"

200 Səmdar cəmiyyətdə təsisçilərin firmaya investisiya etdiyi əsas vəsaitlər aşağıdakı mühasibat kəçürməsi ilə rəsmiləşdirilir:

- ☐ Bütün cavablar düzgündür
- ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 113-2 "Təyinatı üzrə istismara torpaq, tikili və avadanlıqlar"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

201 firmada əvəzsiz əldə olunan bina aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Debet 113-2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- ☐ Debet 121-2 "Binalar-Dəyər" Kredit 611-3 "Əvəzsiz olaraq alınmış aktivlər"
- ☒ Debet 111-2 "Tikililər-Dəyər" Kredit 611-3 "Əvəzsiz olaraq alınmış aktivlər"
- ☐ Debet 113-1 113 – 1 "Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq"

202 Müəssisədə dövlət subsidiyası əsasında əsas vəsaitlər əldə edilmişdir. Mühasibat yazılışını verin:

- ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 444 "uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 401 "Uzunmüddətli bank kreditləri"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 442 "Gələcək hesabat dövrlərin gəlirləri"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 223 "Bank hesablaşma hesabları"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 435 "Digər uzunmüddətli kreditor borcları"

203 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyektini 75000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, Yığılmış amortizasiya hesabının qalığı 90000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?

- ☐ 20000 manat məbləğində xaric olmadan olan mənfəət
- ☐ 55000 manat məbləğində xaric olmadan olan zərər;
- ☐ 55000 manat məbləğində xaric olmadan olan mənfəət
- ☐ 135000 manat məbləğində xaric olmadan olan zərər;
- ☒ 35000 manat məbləğində xaric olmadan olan zərər;

204 Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə səbəb olur?

- ☐ Aktivin ədalətli dəyərinin artmasına
- ☒ Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmində dəyişməsinə;
- ☐ Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmində daimi saxlanmasına;
- ☐ Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcmində yenidən baxılmasına və dəyişməsinə;
- ☐ Cari ildə gəlirin artmasına

205 01 yanvar 2009-cu ildə müəssisə 34000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?

- ☒ 3000 manat.
- ☐ 10888 manat;
- ☐ 10000 manat;
- ☐ 11000 manat;
- ☐ 6888 manat;

206 01 yanvar 2010-cu ildə müəssisə 35000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- ☐ 8000 manat.
- ☐ 7500 manat
- ☐ 9000 manat;
- ☐ 15000 manat
- ☒ 12000 manat

207 Müəssisə 250000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 50000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- ☐ 30000 manat
- ☐ 54000 manat
- ☒ 48000 manat
- ☐ 60000 manat
- ☐ 32400 manat

208 Müəssisə 30000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 7000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- ☐ 50%;
- ☒ 40%;
- ☐ 25%;
- ☐ 20%;
- ☐ 5%

209 01 aprel 2010-cu ildə müəssisə 100000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 20000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- ☐ 9000 manat.
- ☒ 12000 manat;
- ☐ 15000manat;
- ☐ 10000 manat;
- ☐ 18000 manat;

210 Nəqliyyat vasitəsi 50000 manata satın alınır, onun likvidlik dəyəri 10000 manat qiymətləndirilir. 666,66 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- ☐ 1,00 %;
- ☐ 8,00 %.
- ☒ 20 %;
- ☐ 4,00 %;
- ☐ 10,00 %;

211 Aktivin qalıq dəyəri bərabərdir:

- ☐ Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə
- ☐ Aktivin bərpa dəyərində;
- ☐ Təkrar bazarın istiqamətləndirildiyi qiymət;
- ☐ İlk dəyərini çıxmaqla bazar dəyərində;
- ☒ Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərində

212 . Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin maya dəyəri hansı məbləğlə qeyd olunmalıdır?

- ☐ 62000 manat;
- ☐ 65000 manat;
- ☐ 60000 manat;
- ☐ 67000 manat
- ☒ 72000 manat

213 İcarəyə verən müəssisədə hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:

- ☐ Bütün cavablar düzgündür
- ☒ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174-2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 601-5 "Əməliyyat icarəsi üzrə gəlir"

214 İcarədar tərəfindən əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir:

- ☐ Bütün cavablar düzgündür
- ☐ Debet 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor" Kredit 221 "Kassa"
- ☐ Debet 435 "Digər uzunmüddətli kreditor borcları" Kredit 223 "Bank hesablaşma hesabları"
- ☐ Debet 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 223 "Bank hesablaşma hesabları"
- ☒ Debet 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor" Kredit 223 "Bank hesablaşma hesabları"

215 əmlakın icarəyə alınması icarədarda aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları"
- ☐ Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 242-1 "Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri"
- ☒ Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 435 "Digər uzunmüddətli kreditor borcları"
- ☐ Debet 801 "Ümumi mənfəət (zərər)" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"

216 Hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 311 "Emissiya gəliri", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☒ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 222 "Yolda olan köçürmələr"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"

217 Hazır məhsul hesabına dividendlər üzrə öhdəlikləri ödənilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 202 "İstehsal xərcləri"
- ☒ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 204 "Hazır məhsul"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 205 "Mallar"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 207 "Digər ehtiyatlar"

218 Ödəmə mənbəyində dividendlərdən verginin tutulması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"
- ☒ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 521 "Vergi öhdəlikləri"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 422 "Digər təxirə salınmış vergi öhdəlikləri"

219 Ehtiyat kapitalının vəsaiti hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 335 "Digər ehtiyatlar", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları"
- ☐ Dt 335 "Digər ehtiyatlar", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 335 "Digər ehtiyatlar", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 335 "Digər ehtiyatlar", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları"

220 Xalis mənfəət hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☒ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları"

221 Səhmdar cəmiyyətin səhmlərinin istiqrazlara dəyişdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☐ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☐ Dt 311 "Emissiya gəliri", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"

222 Səhmdar cəmiyyətin səhmlərinin geriye satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☒ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 223 "Bankdakı hesablaşma hesabı"

223 Səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 711 "Kommersiya xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 761 "Fövqəladə xərclər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 751 "Maliyyə xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

- ☐ Dt 721 “İnzibati xərclər”, Kt 301 “Nominal (nizamnamə) kapital”

224 Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı prinsiplərə əsasən silinməsi prosesidir?

- ☐ Konservativ bazar yanaşması əsasında;
☐ Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
☒ Sistemativ və səmərəli əsasla;
☐ Qısaltılmış müddətdə və etibarlı şəkildə;
☐ Bərabər və obyektiv üsulla;

225 əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakılardan biri nəzərə alınmır:

- ☐ Maya dəyəri;
☐ Likvidlik dəyəri;
☐ Likvidlik dəyəri və maya dəyəri.
☐ Faydalı istifadənin qiymətləndirmiş müddəti;
☒ Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;

226 Yığılmış amortizasiya hesabının saldosu əks etdirir:

- ☒ Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;
☐ Bütün qeyd olunanlar düzdür
☐ Ədalətli dəyər əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
☐ Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
☐ Cari dövrün xərclərinə aid edilən məbləği;

227 Torpağın maya dəyərinə daxil edilmir:

- ☐ Bütün qeyd olunanlar düzdür.
☐ Əmlak üzrə agentliklərin komissiya xərcləri
☒ Əmlak üzrə illik vergi;
☐ Alıcı tərəfindən ödənilən əmlak vergisi;
☐ Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;

228 Aşağıdakılardan birinin istifadə imkanları faydalı istifadə müddətində azalmır:

- ☐ Nəqliyyat vasitələri
☐ Alətlər və ləvazimatlar
☐ Aparatura və avadanlıq
☐ Mebel
☒ Torpaq

229 Daşınmaz əmlaka investisiyalar kateqoriyasından olan obyektin əsas vəsaitlər kateqoriyasına yerləşdirilməsi aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- ☐ düzgün cavab yoxdur
☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 1 “Torpaq – Dəyər”
☒ Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 2 “Binalar – Dəyər”
☐ Debet 121 – 1 “Torpaq – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
☐ Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”

230 İnvestisiya daşınmaz əmlakın qiymətinin aşağı salınma məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Debet 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
☐ Debet 801 “Ümumi mənfəət (zərəri)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
☐ bütün cavablar düzgündür
☒ Debet 731 – 2 “Yenidən qiymətləndirilmədən xərclər” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

- ☐ Debet 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

231 İnvestisiya daşınmaz əmlakın artırılan məbləği aşağıdakı mühasibat köçürülməsi ilə əks etdirilir:

- ☐ Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- ☐ Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 801 “Ümumi mənfəət (zərər)”
- ☒ Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 611 – 2 “Yenidən qiymətləndirmədən gəlirlər”

232 Hansı növ əmlak investisiya mülkiyyətinin tərkibinə daxil deyil?

- ☒ Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq
- ☐ Gələcəkdə kapitalın dəyərinin artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq
- ☐ Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili
- ☐ Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili
- ☐ Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq

233 Depozitlər üzrə ödənilməli olan faizlərin əks olunması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 631 “Maliyyə gəlirləri”
- ☐ Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- ☐ Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 641 “Fövqəladə gəlirlər”
- ☐ Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- ☐ Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

234 Depozit sertifikatının satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☒ Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

235 Səhmdar cəmiyyətin səhmlərinin satışı zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ☒ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”
- ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 301 “Nominal (nizamnamə) kapital”

236 Xalis alışın və alış zamanı ödənilən fraxtın ümumi yekunu nəyi əks etdirir?

- ☐ Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Satış üçün mövcud olan bütün malların maya dəyəri;
- ☒ Alınmış malların maya dəyəri;
- ☐ Satılmış malların maya dəyəri;

237 İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır?

- ☐ Xammal və anbarda olan material
- ☐ Anbarda olan material;
- ☐ Xammal;
- ☐ Bitməmiş istehsal
- ☒ Hazır məhsul;

238 Mal ehtiyatları harada əks olunur?

- ☐ Maliyyə hesabatında öz əksini tapmır.
- ☐ Mühasibat balansında əsas vəsaitlərin tərkibində;
- ☐ Sair xərclər kimi Mənfəət və zərərlər haqqında hesabatda;
- ☒ Mühasibat balansında dövrüyyə aktivlərinin tərkibində;
- ☐ Mühasibat balansında mallar satıla biləcək qiymətlərlə;

239 Ticarət müəssisəsinin ümumi gəliri xalis gəlir və nə arasındakı fərqi təşkil edir?

- ☒ Satılmış malın maya dəyəri;
- ☐ Əməliyyat xərci;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Satış üçün nəzərdə tutulan bütün malların maya dəyəri;
- ☐ Satış zamanı endirimlər;

240 Malların satışı zamanı satıcı tərəfindən ödənilən fraxt nəyin artmasına səbəb olur?

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Alıcının kommersiya xərclərinin;
- ☒ Satıcının əməliyyat xərclərinin;
- ☐ Satıcının hesabatında əks olunan satılmış malların maya dəyərinin;
- ☐ Satıcının gəlirinin kontrhesabı üzrə qalığı;

241 Ehtiyatların fasiləsiz uçotu metoduna əsasən satılmış malların maya dəyəri nə zaman əks olunmalıdır?

- ☐ Hər kvartal.
- ☐ Hər gün;
- ☐ Hər ay;
- ☐ Hər il;
- ☒ Bilavasitə satış zamanı;

242 Satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:

- ☐ Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;
- ☐ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;
- ☐ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.
- ☒ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- ☐ Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;

243 Aşağıda müəssisənin hesablarının qalığı verilib: Alış – 30000 manat; Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 4000 manat; Alış zamanı endirimlər – 2500 manat; Alış zamanı ödənilən fraxt – 1875 manat Dövr ərzində əldə olunan malların maya dəyəri bərabərdir:

- ☐ 21625 manat.
- ☐ 32500 manat;
- ☒ 29375 manat;
- ☐ 31875 manat;
- ☐ 27875 manat;

244 Dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

- ☐ Alınmış malların bazar qiyməti;
- ☐ Satılmış malların maya dəyəri;
- ☒ Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- ☐ Xalis alış;

- ☐ Bütün alınan malların maya dəyəri;

245 Alış zamanı ödənilən fraxtın dəyəri:

- ☐ Alış hesabına görə kontrhesabdır;
☒ Əldə olunan malın maya dəyərinin artmasına gətirib çıxarır;
☐ Daimi hesabdır və kredit qalığına malik olur.
☐ Adətən kredit qalığına malik olur;
☐ Daimi hesabdır;

246 Konsiqnasiya müqaviləsinə görə:

- ☐ Konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur;
☐ Məlgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna onun konsiqnatora yüklənməsi anına qədər malik olur;
☒ Məlgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna o satılan ana qədər malik olur;
☐ Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur;
☐ Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur və konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur.

247 əgər mal üzrə mülkiyyət hüququ təyinat nöqtəsində keçirsə, bu o deməkdir ki:

- ☐ Alıcı malın çatdırılma anına qədər mal üzrə mülkiyyət hüququna malik olur;
☒ Mal üzrə mülkiyyət hüququ mal çatdırılan yerə qədər satıcıda qalır;
☐ Düzgün cavab yoxdur.
☐ Mal çatdırılan ana qədər tərəflərin heç biri mülkiyyət hüququna malik olmur;
☐ Mal yolda olan zaman nəqliyyat müəssisəsi mal üzrə mülkiyyət hüququna malik olur;

248 İnventarizasiya zamanı bu və ya digər malın tərkibinə daxil olmasını müəyyən edən faktor hansıdır?

- ☐ Düzgün cavab yoxdur.
☐ Onun fiziki mövcudluğu;
☒ Həmin mala üzrə mülkiyyət hüququ;
☐ Menecerlərin peşəkar rəyi;
☐ Alışın qiymətinin ödənilməsi və ya şdənilməməsi faktı;

249 Müəssisə hesablar üzrə aşağıdakı qalıqlara malikdir: Satış – 1000000 manat Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 175000 manat Satış zamanı endirim – 25000 manat Satılmış malların maya dəyəri – 600000 manat Satışın rentabelliği nə qədərdir?

- ☐ 50%
☐ 60%
☐ 75%
☐ 40%
☒ 25%

250 əgər müəssisənin xalis gəliri 500000 manat, satılmış malların maya dəyəri 300000 manat olarsa, satışın rentabelliği nəyə bərabərdir?

- ☒ 40 %
☐ 60 %
☐ 50 %
☐ 25 %
☐ 20 %

251 Artıq materiallar kənara satılmışdır:

- ☐ düzgün cavab yoxdur
☐ Debet 601 "Satış" Kredit 201 "Material ehtiyatları"
☐ Debet 611 "Sair əməliyyat gəlirləri" Kredit 201 "Material ehtiyatları"

- ☐ Debet 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" Kredit 601 "Satış"
☒ Debet 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" Kredit 611 "Sair əməliyyat gəlirləri" Kredit 521 "Vergi öhdəlikləri"

252 Materialların xüsusi istehsalatdan daxil olması hesabların hansında əks etdirilir:

- ☐ bütün cavablar düzgündür
☐ Debet 201 "Material ehtiyatları"
☒ Debet 202 "İstehsalat məsrəfləri"
☐ Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri"
☐ Debet 204 "Hazır məhsul"

253 Materialların inventarlaşmasının həyata keçirilməsi mütləqdir:

- ☒ bütün cavablar düzgündür
☐ satıldıqda
☐ illik mühasibat balansı tərtib olunduqda
☐ ləğv etmə balansı tərtib olunduqda
☐ maddi-məsul şəxs dəyişdirildikdə

254 Müəssisənin təchizat şöbəsinin işçiləri vasitəsi ilə materialların daxil olması uçotda əks etdirilir:

- ☒ Debet 201 "Material ehtiyatları" Kredit 244 "Təhtəl hesab məbləğlər"
☐ Debet 201 "Material ehtiyatları" Kredit 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
☐ Debet 201 "Material ehtiyatları" Kredit 202 "İstehsalat məsrəfləri"
☐ Debet 201 "Material ehtiyatları" Kredit 545 "Digər qısamüddətli öhdəliklər"
☐ Debet 201 "Material ehtiyatları" Kredit 538 "Digər qısamüddətli kreditor borcları"

255 Mübadilə yolu ilə alınan materiallar qiymətləndirilir:

- ☐ daxilolmanın cari (bazar) dəyəri ilə
☐ satın alınmanın faktiki maya dəyəri ilə
☐ bütün cavablar düzgündür
☐ anoloji aktivlərin dəyəri ilə
☒ verilmiş aktivlərin dəyəri ilə

256 MHBS-nin tələblərinə əsasən qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman hansı parametrlərə daha çox diqqət yetirilir?

- ☐ Faydalı istifadə müddətinə və istismar yerinə
☒ Qalıq dəyərinə və faydalı iqtifadə müddətinə
☐ İstehsal olunan məhsulun həcmində və faydalı iqtifadə müddətinə
☐ Qalıq dəyəri və istismar yerinə
☐ İlk dəyərə və faydalı iqtifadə müddətinə

257 Qeyri-maddi aktivlərin qiymətdən düşməsinin hesabatda əks etdirilmə qaydaları hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə tənzimlənir

- ☒ MHBS 36 "Aktivlərin qymətdən düşməsi"
☐ MHBS 17 "İcarə"
☐ MHBS 16 "Əsas vəsaitlər"
☐ MHBS 38 "Qeyri-maddi aktivlər"
☐ MHBS 22 "Müəssisələrin birləşdirilməsi"

258 Aşağıdakılardan biri 38 sayılı Qeyri-maddi aktivlər adlı standartın əhatə dairəsinə aid deyil:

- ☐ Proqram təminatı
☐ Ticarət nişanı
☐ Firma adları

- ☒ Müəssisələrin birləşməsi zamanı yaranan qudvill
- ☐ Lisenziya və franşiza

259 Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər mühasibatlıqda hansı ad altında təsnifləşdirilməlidir?

- ☐ Cari istehsal və tədavül xərcləri
- ☒ Uzunmüddətli investisiyalar
- ☐ Maliyyə qoyuluşlar
- ☐ Xüsusi kapital
- ☐ Qısamüddətli öhdəlik

260 aşağıdakılardan biri qeyri-maddi aktivləri əsas vəsaitlərdən fərqləndirən əsas cəhətdir:

- ☐ Nisbətən yüksək likvidliyi ilə
- ☐ Uzun faydalı istifadə müddəti ilə;
- ☒ Maddi-əşya formasının olmaması ilə;
- ☐ Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;
- ☐ Yüksək dəyəri ilə;

261 Müəssisəyə daxil olan materiallar və mallar uçota qəbul edilir:

- ☐ əvəzləmə qiyməti ilə
- ☐ cari (bazar) qiyməti ilə
- ☒ faktiki maya dəyəri ilə
- ☐ bərpa dəyəri ilə
- ☐ uçot qiyməti ilə

262 Dövrün əvvəlinə ehtiyatların maya dəyəri 10000 manat azalarsa, bu səhv nəticəsində cari dövrdə:

- ☐ Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
- ☐ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
- ☐ Hec bir dəyişiklik baş vermir.
- ☐ Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;
- ☒ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;

263 Ehtiyatların inventarizasiyasının aparılması zamanı yol verilən səhv dövrün sonuna ehtiyatların maya dəyərinin 10000 manat artmasına səbəb olur. Bu səhv nəticəsində cari dövrdə:

- ☐ Hec bir dəyişiklik baş vermir.
- ☐ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
- ☐ Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
- ☒ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
- ☐ Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;

264 Ehtiyatların qiymətləndirilməsi üçün başdan-başa metodu nə vaxt istifadə olunur?

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Hər bir ehtiyatın faktiki hərəkətini müəyyən etmək mümkün olmayanda;
- ☐ Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan oxşar mallar satanda;
- ☐ Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan müxtəlif növlü mallar satanda;
- ☒ Müəssisə məhdud sayda bahalı mallar satanda

265 Yeni yaradılan müəssisə iyununda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyununda FIFO metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- ☐ 2570 manat

- ☐ 1305 manat
- ☐ 3210 manat
- ☐ 3135 manat
- ☒ 2895 manat

266 Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 80 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FIFO metodunun köməyiylə dövr üzrə ümumi gəlir nə qədərdir?

- ☐ 85 manat;
- ☒ 75 manat;
- ☐ 175 manat.
- ☐ 60 manat;
- ☐ 70 manat;

267 Yeni yaradılan müəssisə iyununda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyununda orta maya dəyəri metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- ☐ 920 manat
- ☐ 3000 manat
- ☐ 2100 manat
- ☐ 4200 manat
- ☒ 1200 manat

268 Qeyri-maddi aktivlərin düzgün xarakteristikasını verin.

- ☐ Doğru cavab yoxdur
- ☐ Fiziki xassəyə malik olmayan
- ☒ Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
- ☐ Daimi və ya uzun müddət gəlir gətirən
- ☐ Yüksək dəyərə malik olan

269 İnventarlaşma zamanı aşkarlanan hazır məhsulların artıq gəlməsi aşağıdakı hesablarda qeydə alınır:

- ☐ düzgün cavab yoxdur
- ☒ Debet 611 “Sair əməliyyat gəlirləri”
- ☐ Debet 801 “Ümumi mənfəət (zərər)”
- ☐ Debet 731 “Sair əməliyyat xərcləri”
- ☐ Debet 601 “Satış”

270 Anbarda olan hazır məhsulların uçotu qaydası uçotda belə aparılır:

- ☐ yerinə yetirilən işlər və göstərilən xidmətlər
- ☒ material-istehsalat ehtiyatları
- ☐ bitməmiş istehsalat
- ☐ əsas vəsaitlər
- ☐ qeyri-maddi aktivlər

271 Yola salınan hazır məhsullar və mallar mühasibat uçotunda qiymətləndirilir:

- ☐ bütün cavablar düzgündür
- ☐ cari bazar dəyəri ilə
- ☒ mühasibat uçotu hesablarında qeydə alınan faktik istehsal maya dəyəri ilə
- ☐ mühasibat uçotu hesablarında qeydə alınan ilk dəyər ilə
- ☐ konsiqnasiya müqaviləsində nəzərdə tutulan komisyon dəyəri ilə

272 əməyin ödənilməsinin əsas formaları hansılardır?

- ☐ Vaxtamuzd və əlavə
- ☒ Vaxtamuzd və işəmuzd
- ☐ Əsas və əlavə
- ☐ İşəmuzd və əlavə
- ☐ Əsas və vaxtamuzd

273 Gecə vaxtı yerinə yetirilən işlərə görə ödənilən əmək haqqına əlavə ödəmələrin minimum həddi kim tərəfindən təyin edilir?

- ☐ Əmək müqaviləsi (sazişi)
- ☒ Azərbaycan Respublikasının Hökuməti
- ☐ Müəssisə rəhbəri
- ☐ Kollektiv müqaviləsi
- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi

274 Müəssisə işçilərin məzuniyyət haqqı üçün ehtiyatı hansı mənbə hesabına yaradır?

- ☐ Bölüşdürülməmiş mənfəət
- ☒ Məhsulun (işin, xidmətin) maya dəyəri
- ☐ Xalis mənfəət
- ☐ Əlavə kapital
- ☐ Nizamnamə və ehtiyat kapitalı

275 Normal iş şəraitindən kənarlaşmaya nə aiddir?

- ☒ İşçinin təqsiri olmadan baş vermiş boşdayanmalar
- ☐ İstirahət günlərində iş
- ☐ İş vaxtından əlavə iş
- ☐ Bayram günlərində iş
- ☐ Süd əmizdirən anaların işində fasilələr

276 Vahid sosial verginin hesablanması nəyin faizi olaraq həyata keçirilir?

- ☐ Ümumi mənfəət məbləğinin
- ☐ Məhsul (iş, xidmət) istehsalına çəkilən xərc məbləğinin
- ☐ Məhsul (iş, xidmət) satışından əldə olunan gəlirin həcmnin
- ☐ Xalis mənfəət məbləğinin
- ☒ Hesablanmış əmək haqqı məbləğinin

277 Hasilatın uçotu və işəmuzd işçilərə əmək haqqının hesablanması hansı sənədlərə əsasən aparılır?

- ☐ Hasilatın uçotu cədvəlləri və şəxsi hesaba
- ☒ Xüsusi işə görə naryad, marşrut vərəqəsi və hasilatın uçotu cədvəllərinə
- ☐ Hesablaşma və ödəniş cədvəlinə
- ☐ Şəxsi hesab və hesablaşma cədvəlinə
- ☐ Marşrut vərəqəsi və şəxsi hesaba

278 İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvəllərindən hansı istehsalatlarda istifadə olunur?

- ☐ Seriyalı
- ☒ Kütləvi
- ☐ Düzgün cavab yoxdur
- ☐ Kütləvi və seriyalı
- ☐ Fərdi

279 Hasilatın uçotu və işəmuzd işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən hansı istehsalatlarda istifadə olunur?

- ☐ Fərdi
- ☒ Seriyalı
- ☐ Düzgün cavab yoxdur
- ☐ Kütləvi
- ☐ Kütləvi və seriyalı

280 Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün naryadlardan hansı istehsalatlarda istifadə olunur?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Kütləvi
- ☐ Seriyalı
- ☒ Fərdi
- ☐ Kütləvi və seriyalı

281 İş vaxtı rejiminə əməl olunmasına nəzarət edilməsi və əmək haqqının hesablanması üçün hansı sənəddən istifadə olunur?

- ☐ Şəxsi hesab
- ☐ Hesablama cədvəli
- ☐ Hesablaşma-ödəniş cədvəli
- ☒ İş vaxtından istifadənin uçotu və əmək haqqının hesablanması tabeli
- ☐ Ödəniş cədvəli

282 İşçinin müəssisənin bir şöbəindən başqa şöbəsinə köçürülməsi hansı sənədlə rəsmiləşdirilir?

- ☒ İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- ☐ Şəxsi hesab
- ☐ Hesablaşma-ödəniş cədvəli
- ☐ İşçinin işə qəbulu haqqında əmr (sərəncam)
- ☐ İş vaxtından istifadənin uçotu tabeli

283 əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hansıdır?

- ☐ İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- ☐ Şəxsi hesab
- ☐ Hesablaşma-ödəniş cədvəli
- ☒ İşçinin işə qəbulu haqqında əmr (sərəncam)
- ☐ İş vaxtından istifadənin uçotu tabeli

284 Vahid sosial vergi üzrə hesablaşmaların uçotu üçün hansı hesab nəzərdə tutulub?

- ☒ 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
- ☐ 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ 521 "Vergi öhdəlikləri"
- ☐ 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- ☐ 538 "Digər qısamüddətli kreditör borcları"

285 Müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği asılıdır:

- ☐ Həmkarlar təşkilatına üzvlükdən və iş stajından
- ☐ Həmkarlar təşkilatına üzvlükdən
- ☒ İş stajından və orta əmək haqqından
- ☐ İş stajından
- ☐ Orta əmək haqqından

286 Müəssisənin hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqının köçürülməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 222 "Yolda olan köçürmələr"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"

287 Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 221 "Kassa", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"

288 Sosial sığorta və təminat üzrə (3%) məcburi ödənişlər tutulan zaman hecə mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"
- ☐ Dt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"

289 əmək haqqından gəlir vergizinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 901 "Cari mənfəət vergisi üzrə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"

290 İstehsalat işçilərinə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"
- ☐ Dt 711 "Kommersiya xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☒ Dt 202 "İstehsalat xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 202 "İstehsalat xərcləri"
- ☐ Dt 701 "Satışın maya dəyəri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

291 İnzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar hesabının krediti hansı hesabın debeti ilə müxəbirləşir?

- ☐ 761 "Fövqəladə xərclər"
- ☐ 711 "Kommersiya xərcləri"
- ☐ 202 "İstehsalat ehtiyatları"
- ☐ 751 "Maliyyə xərcləri"
- ☒ 721 "İnzibati xərclər"

292 İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☒ Dt 201 "Material ehtiyatları", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 761 "Fövqəladə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 202 "İstehsalat xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

293 Təsərrüfat üsulu ilə işləri yerinə yetirərkən əsas vəsait obyektlərinin tikintisi ilə əlaqədar işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 202 "İstehsal xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☒ Dt 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 611 "Digər əməliyyat xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

294 İşçi heyətinin əmək haqqının deponentləşdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditör borcları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"

295 Mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını bu Maliyyə Hesabatının Beynəlxalq Standartı tənzimləyir:

- ☐ MHBS 17 "İcarə"
- ☐ MHBS 38 "Qeyri-maddi aktivlər"
- ☐ MHBS 40 "İnvestisiya mülkiyyəti"
- ☒ MHBS 16 "Əsas vəsaitlər"
- ☐ MHBS 11 "Tikinti üzrə müqavilələr"

296 İnvestisiya mülkiyyəti müəssisəyə aşağıdakı üsullarla gəlir gətirə bilər?

- ☐ Dividend və kapitalın dəyərinin artması kimi
- ☐ Faiz, dividend və kapitalın dəyərinin artması kimi
- ☐ Faiz və icarə haqqı kimi
- ☐ Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi
- ☒ İcarə haqqı və kapitalın dəyərinin artması kimi

297 Aşağıdakılardan biri investisiya mülkiyyətinin tərkibinə daxil deyil:

- ☐ Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili
- ☐ Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq
- ☒ Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq
- ☐ Gələcəkdə kapitalın dəyərinin artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq
- ☐ Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili

298 Müəssisə tərəfindən avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu edilmişdir. mühasibat yazılışını tərtib edin.

- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
- ☒ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 121 "Daşınmaz əmlak investisiyalar – Dəyər"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 201 "Material ehtiyatları"

299 Müəssisə tərəfindən asılı cəmiyyətlərə investisiya qoyuluşu edilmişdir. Mühasibat yazılışını tərtib edin.

- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 234 "Digər qısamüddətli investisiyalar"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☒ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"

- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"

300 Mühasibat uçotunda əmlakın dəyərinin artması hansı mühasibat yazılışı ilə uçota alınır?

- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
- ☒ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 641 "Fövqəladə gəlirlər"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 801 "Ümumi mənfəət (zərər)"

301 Daşınmaz əmlaka investisiya qoyuluşu edilmişdir. Mühasibat yazılışını aparın:

- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 234 "Digər qısamüddətli investisiyalar"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☒ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 233 "Qısamüddətli verilmiş borclar"

302 Mühasibat uçotunda depozit sertifikatının satın alınması əməliyyatı üçün mühasibat yazılışı aparın.

- ☐ Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☒ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 223 "Bankdakı hesablaşma hesabı"

303 Mühasibat uçotunda hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi əməliyyatı üçün mühasibat yazılışı aparın.

- ☐ Dt 311 "Emissiya gəliri", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☒ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borclar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borclar", Kt 222 "Yolda olan köçürmələr"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borclar", Kt 221 "Kassa"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borclar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"

304 Mühasibat uçotunda xalis mənfəət hesabına səhmlərə dividend hesablanması əməliyyatı üçün mühasibat yazılışı aparın.

- ☒ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borclar"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borclar"

305 Mühasibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin geriye satın alınması əməliyyatı üçün mühasibat yazılışı aparın.

- ☐ Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☒ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"

306 Mühasibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi əməliyyatı üçün mühasibat yazılışı aparın

- ☐ Dt 761 "Fövqəladə xərclər", 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 711 "Kommersiya xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 751 "Maliyyə xərclər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

307 Mühəsibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin satışı üçün mühəsibat yazılışı aparın.

- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☒ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 311 "Emissiya gəliri"

308 MHBS-na əsasən mühəsibat uçotunda səhmlər necə qiymətləndirilir?

- ☐ Nominal dəyəri ilə
- ☐ Qalıq dəyəri ilə
- ☐ Alış dəyəri ilə
- ☒ Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- ☐ Bərpa dəyəri ilə

309 Qiymətli kağızların kurs dəyəri deyildikdə nə nəzərdə tutulur?

- ☐ Düzgün cavab yoxdur
- ☐ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- ☐ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☒ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

310 Qiymətli kağızların emissiya dəyəri deyildikdə nə nəzərdə tutulur?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- ☐ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☒ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

311 Qiymətli kağızların nominal dəyəri dedikdə nə nəzərdə tutulur?

- ☐ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- ☐ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- ☒ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☐ Düzgün cavab yoxdur

312 Qiymətli kağızların sahibinə münasibətinə görə aşağıdakı növləri mövcuddur:

- ☐ Pul bazarına və kapital bazarına
- ☒ Adlı və təqdim edənə
- ☐ Dövlət və qeyri-dövlət
- ☐ Pay və borc
- ☐ İnvestisiya və qeyri-investisiya

313 Maliyyə qoyuluşları investisiya alan müəssisə ilə münasibətin xarakterinə görə aşağıdakı qruplara bölünür?

- ☐ Pul bazarına və kapital bazarına
- ☐ Dövlət və qeyri-dövlət

- ☒ Törəmə, asılı və sair müəssisələr
- ☐ Pay və borc
- ☐ İnvestisiya və qeyri-investisiya

314 Maliyyə qoyuluşları nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə aşağıdakı qruplara bölünür:

- ☐ Pul bazarına və kapital bazarına
- ☐ Adlı və təqdim edənə
- ☐ Dövlət və qeyri-dövlət
- ☒ Pay və borc
- ☐ İnvestisiya və qeyri-investisiya

315 Emitentlər üzrə təsnifata əsasən hansı maliyyə qoyuluşları var?

- ☐ Pul bazarına və kapital bazarına
- ☐ Pay və borc
- ☒ Dövlət və qeyri-dövlət
- ☐ İnvestisiya və qeyri-investisiya
- ☐ Adlı və təqdim edənə

316 əvvəl verilmiş avans məbləğinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditor borcları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 244 "Təhtəhsal hesab məbləğlər"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 243 "Verilmiş qısamüddətli avanslar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"

317 əskik gələn material ehtiyatlarının dəyərinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditor borcları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 202 "İstehsal xərcləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 761 "Fövqəladə xərclər"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 201 "Material ehtiyatları"

318 Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 202 "İstehsal xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 711 "Kommersiya xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 761 "Fövqəladə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☒ Dt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 611 "Sair əməliyyat xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

319 Maliyyə qoyuluşları mühasibat uçotu tərəfindən aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- ☐ Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərinə
- ☐ Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə
- ☐ Qoyuluşun müddətinə və yerinə
- ☐ Emitentlərə, qoyuluşun müddətinə və yerinə
- ☒ Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə

320 Saatlıq tarif dərəcəsi və tabel üzrə işlənmiş saatların miqdarına görə əmək haqqının hesablanması nəzərdə tutan əməyin ödənilməsi forması hansıdır?

- ☐ Akkord
- ☐ Vaxtamuzd-mükafatlı
- ☐ Sadə işəməuzd
- ☐ Tarifsiz
- ☒ Sadə vaxtamuzd

321 Verilmiş təhtəl hesab məbləğin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhesab məbləğlər”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

322 İşçilərin əmək haqqından zay məhsula görə itki məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 205 “Mallar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 204 “Hazır məhsul”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”

323 əmək haqqından verilmiş borc məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhesab məbləğlər”

324 D-t 202 ictehsalat xərcləri , K-t 522 Sosial sığorta və təminat üzrə öhdəliklər mühasibat yazılışı nəyi əks etdirir.

- ☒ əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırımların xərcə daxil edilməsini;
- ☐ bütün cavablar düzdür;
- ☐ bütöadən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürölməsini;
- ☐ müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;
- ☐ tibbi sığortaya ayırımları xərclərinə aid edilməsini;

325 D-t 202 ictehsalat xərcləri , K-t 201 Material ehtiyatları mühasibat yazılışı nəyi əks etdirir.

- ☐ bütün cavablar düzdür;
- ☐ hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- ☐ istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsini;
- ☐ köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;
- ☒ istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;

326 Dolayısı xərclərin (qaimə istehsal xərclərinin) tərkibinə daxildir:

- ☒ mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücölərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı; köməkçi materiallar və komplektləşdirici məmulatlar; sex binalarının saxlanılması, texniki xidmətətmə və avadanlıqların və alətlərin cari təmiri, əmlaka vergi alətləri, ümümistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
- ☐ ümümtəsərrüfat (inzibati-idarəetmə) xərcləri;
- ☐ mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücölərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı;
- ☐ köməkçi materiallar və komplektləşdirici məmulatlar;

- ☐ sex binalarının saxlanması, texniki xidmətəmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergisi, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;

327 Məhsul istehsalına, görülmüş işlərə və göstərilmiş xidmətlərə birbaşa xərclər dedikdə nə başa düşülür.

- ☐ düzgün cavab yoxdur;
☒ ayrı-ayrı məhsulların (iş və xidmətlərin) istehsalı ilə əlaqədar olan xərclər;
☐ müəsisənin konkret istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan xərclər;
☐ bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
☐ istehsal xərclərinin bütün siyahısı;

328 İqtisadi həmcinsliyinə (məzmununa) görə istehsal xərcləri bölünür.

- ☐ istehsal və qeyri istehsal xərclərinə;
☒ bir elementli və kompleks xərclərə;
☐ bütün cavablar düzdür.
☐ planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
☐ daimi və dəyişən xərclərə;

329 Bir elementli xərclər aşağıdakı xərclərin tərkibinə daxildir:

- ☐ kalkulyasiya maddələri üzrə xərclərin;
☒ iqtisadi elementlər üzrə xərclərin;
☐ düzgün cavab yoxdur;
☐ istehsal maya dəyərində əks olunmuş xərclərin;
☐ tam maya dəyərində əks olunmuş xərclərin;

330 Məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri bölünür:

- ☐ istehsal və qeyri istehsal xərclərinə;
☐ daimi və dəyişən xərclərə;
☐ bir elementli və kompleks xərclərə;
☐ planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
☒ birbaşa və dolay xərclərə;

331 Maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur?

- ☒ təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama
☐ etibarlılıq, tamlıq;
☐ təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;
☐ hesablama metodu ilə uçot;
☐ əhəmiyyətlik;

332 Sair əməliyyat xərclərinə aiddir.

- ☒ bütün cavablar düzdür;
☐ torpaqların, tikintilərin, avadanlıqların və sair uzunmüddətli aktivlərin satışı ilə əlaqədar olan xərclər;
☐ hesabat ili ərzində müəyyən edilmiş keçən illərin zərərləri;
☐ cərimələr və sair analoji ödənişlər;
☐ yenidənqıymətləndirmədən olan zərərlər;

333 Xərclər tanınır:

- ☐ kapitalda dəyişikliklər haqqında hesabatda;
☐ balansda;
☐ heç bir cavab düz deyil;
☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
☒ mənfəət və zərər haqqında hesabatda;

334 Hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ D-t 202 "İctehsalat xərcləri", K-t 711 "Kommersiya xərclər"
- ☐ D-t 204 "Hazır məhsul", K-t 731 "Sair əməliyyat xərcləri"
- ☐ D-t 601 "Satış", K-t 711 "Kommersiya xərcləri"
- ☐ D-t 801 "Ümumi mənfəət", K-t 701 "Satışın maya dəyəri"
- ☒ D-t 801 "Ümumi mənfəət", K-t 711 "Kommersiya xərcləri"

335 İnzibati xərclərin silinməsi mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir.

- ☐ düzgün cavab yoxdur;
- ☐ D-t 701 "Satışın maya dəyəri", K-t 721 "İnzibati xərclər"
- ☐ D-t 204 "Hazır məhsul", K-t 721 "İnzibati xərclər"
- ☒ D-t 801 "Ümumi mənfəət", K-t 721 "İnzibati xərclər"
- ☐ D-t 202 "İctehsalat xərcləri", K-t 721 "İnzibati xərclər"

336 Məhsul istehsalına, görülmüş işlərə, göstərilmiş xidmətlərə dolayı xərclər dedikdə nə başa düşülür.

- ☐ bütün cavablar düzdür;
- ☐ ayrı-ayrı növ məhsul istehsalı ilə əlaqədar olan xərclər;
- ☐ bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
- ☐ istehsal xərclərinin bütün siyahısı;
- ☒ müəssisənin istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan

337 Müəssisənin işgüzar aktivliyi istehsal xərclərinə müasibətinə görə (məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərin həcminə) görə bölünürlər.

- ☐ məhsuldar və qeyri məhsuldar xərclərə;
- ☐ bir elementli və kompleks xərclərə;
- ☐ daimi və kompleks xərclərə;
- ☐ şərti daimi və şərti dəyişən xərclərə;
- ☒ daimi və dəyişən xərclərə;

338 Aşağıda sadalanan adi fəaliyyət növləri üzrə hansı xərclərin mühasibat uçotunda əhəmiyyətli xərclər kimi tanına bilər.

- ☒ məhsul buraxılışı ilə əlaqədar olan xərclər; əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər; başqa şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
- ☐ məhsul buraxılışı ilə əlaqədar olan xərclər;
- ☐ əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər;
- ☐ təsərrüfat müqavilələrinin pozulması ilə əlaqədar ödənilən cərimələr;
- ☐ şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;

339 Sair əməliyyat xərclərinin tərkibində aşağıdakı xərclər əks etdirilir.

- ☐ bütün cavablar düzdür.
- ☒ təbii fəlakət, yanğın, qəzalar ilə əlaqədar və s. xərclər;
- ☐ ziyanın işçi tərəfindən ödənilməsi;
- ☐ yanğın nəticələrini aradan qaldırmaq üçün bankda olan hesablaşma və digər hesablara pul vəsaitlərinin mədaxil edilməsi ilə əlaqədar xərclər;
- ☐ obyektlərin köhnəlməsi ilə əlaqədar olaraq onların sökülməsi nəticəsində əldə olunan material qiymətlilərinin mədaxil edilməsi üzrə xərclər;

340 Mühasibat uçotu məqsədləri üçün adi fəaliyyət xərcləri aşağıdakı elementlər üzrə (xərclərin məzmununa görə) qruplaşdırılır.

- ☐ əmək haqqı xərcləri;
- ☐ material xərcləri;
- ☒ material xərcləri; əmək haqqı xərcləri; amortizasiya xərcləri;

- ☐ ümumtəsərrüfat (idarəetmə) xərcləri;
- ☐ amortizasiya xərcləri;

341 MMUS 1 əlaqədar olaraq kommersiya təşkilatlarında Maliyyə hesabatlarının təqdimatı üzrə müəssisənin xərcləri öz xarakterinə, həyata keçirilməsi şərtlərinə, fəaliyyətin istiqamətlərinə görə bölünürlər.

- ☐ müəssisənin adi fəaliyyət növləri üzrə xərcləri və idarəetmə xərcləri;
- ☒ müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas xərclər anlayışına uyğun gəlməyən xərclərdir;
- ☐ bütün cavablar düzdür;
- ☐ şəxsi səhmlərin buraxılması ilə əlaqədar xərclər;
- ☐ müəssisənin adi fəaliyyət üzrə xərcləri, idarəetmə və kommersiya xərcləri;

342 Maliyyə əməliyyatları üzrə aşağıdakı xərclər tanınır.

- ☐ əməliyyat icarəsi üzrə faiz xərcləri;
- ☐ maliyyə icarəsi üzrə faiz xərcləri;
- ☒ kreditlər və borclar üzrə faiz xərcləri; maliyyə icarəsi üzrə faiz xərcləri; maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
- ☐ kreditlər və borclar üzrə faiz xərcləri;
- ☐ maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;

343 İstehsal xərclərinə aşağıdakılar daxildir.

- ☐ bütün cavablar düzdür;
- ☐ müəssisənin əsas və köməkçi istehsalatlarında istifadə olunmuş resusların bir hissəsi
- ☒ məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə yönəldilən xərclərin bir hissəsi;
- ☐ idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
- ☐ satış idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi

344 Funksiyalar üzrə xərclərin tərkibinə daxildir.

- ☒ satışın maya dəyərində daxil edilən xərclər; kommersiya xərcləri; inzibati xərclər;
- ☐ ƏDV;
- ☐ satışın maya dəyərində daxil edilən xərclər;
- ☐ kommersiya xərcləri;
- ☐ inzibati xərclər;

345 MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatda xərclər təsnifləşdirilir.

- ☐ bütün cavablar düzdür;
- ☐ funksiyalar üzrə;
- ☐ mahiyyəti üzrə;
- ☐ tanınma kriteriyası üzrə;
- ☒ funksiyaları və mahiyyəti üzrə;

346 Xərclər:

- ☐ bütün cavablar düzdür;
- ☐ Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalması;
- ☐ Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin azalması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
- ☐ Öhdəliklərin artması hesabına hesabat dövrü ərzində baş verən iqtisadi səmərənin azalmasıdır;
- ☒ səhmdarlar arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan və kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;

347 Yeni yaradılan müəssisə iyununda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200

manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 550 ədəd təşkil edir. 30 iyununda FİFO metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- ☐ 2570 manat
- ☐ 1305 manat
- ☐ 3210 manat
- ☐ 3135 manat
- ☒ 770 manat

348 Ehtiyatların qiymətləndirilməsi üçün başdan-başa metodu adətən bu şəraitdə istifadə olunur:

- ☐ Müəssisə çoxlu nisbətən aşağı maya dəyərində malik olan oxşar mallar satanda
- ☐ Hər bir ehtiyatın faktiki hərəkətini müəyyən etmək mümkün olmayanda
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Müəssisə məhdud sayda bahalı mallar satanda
- ☐ Müəssisə çoxlu nisbətən aşağı maya dəyərində malik olan müxtəlif növlü mallar satanda;

349 Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 60 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FİFO metodunun köməyiylə dövr üzrə ümumi gəlir nə qədərdir?

- ☒ 95 manat;
- ☐ 85 manat;
- ☐ 70 manat;
- ☐ 60 manat;
- ☐ 175 manat.

350 Dövrü metodun tətbiqi zamanı satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:

- ☐ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.
- ☐ Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- ☐ Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;
- ☒ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- ☐ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;

351 Dövrü metodun tətbiqi zamanı dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

- ☐ Alınmış malların bazar qiyməti
- ☐ Bütün alınan malların maya dəyəri
- ☐ Satılmış malların maya dəyəri;
- ☒ Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- ☐ Xalis alış;

352 İstehsal fəaliyyəti ilə məşğul olan müəssisələrdə satışa tam hazır olan ehtiyatlar:

- ☐ Bitməmiş istehsal
- ☐ Xammal;
- ☐ Xammal və anbarda olan material.
- ☐ Anbarda olan material;
- ☒ Hazır məhsul;

353 Müəssisənin xalis gəliri 840000 manat, satılmış malların maya dəyəri 600000 manat olarsa, satışın rentabelliği nəyə bərabərdir?

- ☐ 25 %

- ☐ 60 %
☒ 40 %
☐ 20 %
☐ 50 %

354 satılmış malların maya dəyəri ehtiyatların fasiləsiz uçotu metoduna əsasən əks olunmalıdır:

- ☐ Hər kvartal.
☐ Hər gün
☐ Hər ay;
☐ Hər il;
☒ Birbaşa satış zamanı

355 MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatə uyğun olaraq mahiyyəti üzrə xərclərə aşağıdakı maddələr daxil edilməlidir. (Sürət 31.05.2011 15:37:35)

- ☐ müəssisələrin görülmüş və kapitallaşdırılmış işləri;
☐ hazır məhsul və bitməmiş istehsal ehtiyatlarında dəyişikliklər
☒ bütün cavablar düzdür;
☐ işçi heyəti üzrə xərclər;
☐ material ehtiyatlarının istifadə olunması;

356 Mənfəət və zərər haqqında hesabatda xərclər tanınır: (Sürət 31.05.2011 15:37:32)

- ☐ öhdəliklər tanındıqdan sonra;
☐ aktivlər tanındıqdan sonra;
☐ bütün cavablar düzdür;
☒ gəlirlər tanındıqdan sonra;
☐ mənfəət tanındıqdan sonra;

357 Mənfəət və zərər haqqında hesabatda Satışın maya dəyəri maddəsində aşağıdakı xərclər əks olunmalıdır. (Sürət 31.05.2011 15:37:30)

- ☐ dolayı (üstəlik) istehsal xərcləri;
☐ birbaşa əmək haqqı xərcləri;
☒ birbaşa material xərcləri; birbaşa əmək haqqı xərcləri; dolayı (üstəlik) istehsal xərcləri;
☐ birbaşa material xərcləri;
☐ kommersiya xərcləri;

358 Xərclər mənfəət və zərərlər haqqında hesabatda o zaman tanınır ki, aşağıdakıları etibarlı şəkildə ölçmək mümkün olsun: (Sürət 31.05.2011 15:37:27)

- ☐ aktivlərin artması, yaxud öhdəliklərin azalmasını;
☐ aktivlərin azalmasını;
☐ öhdəliklərin artmasını;
☒ aktivlərin azalması və öhdəliklərin artmasını;
☐ borclar üzrə xərclərin kapitallaşdırılması nəticəsində öhdəliklərin artmasını;

359 Funksional təyinatına görə məsrəflərin tərkibi xərclərin aşağıdakı bölgüsü ilə müəyyənləşir. (Sürət 31.05.2011 15:37:24)

- ☐ düzgün cavab yoxdur;
☐ relevant və qeyri relevant xərclərə;
☐ birbaşa və dolayı xərclərə;
☐ birbaşa dəyişən və birbaşa dolayı xərclərə;
☒ dəyişən və daimi xərclərə;

360 Aşağıdakı əməliyyatlarla bağlı aktivlərin təsərrüfatdan çıxması müəssisənin xərcləri kimi tanınmır: (Sürət 31.05.2011 15:37:18)

- ☒ bütün cavablar düzdür;
- ☐ uzun müddətli aktivlərin əldə edilməsi və yaradılması;
- ☐ başqa müəssisələrin və şirkətlərin nizamnamə kapitalına qoyuluşlar;
- ☐ yenidən satış üçün nəzərdə tutulmayan səhmdar cəmiyyətlərinin səhmləri və digər qiymətli kağızların əldə edilməsi;
- ☐ ehtiyatlar üçün əvvəlcədən ödənişlər, həmçinin anoloji əməliyyatlar üçün

361 Adi fəaliyyət növləri üzrə xərclərkimi aşağıdakılar tanınır. (Sürət 31.05.2011 15:37:11)

- ☒ məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərlə əlaqədar olan xərclər; məhsul istehsalı və satışı, görülmüş işlərin, göstərilmiş xidmətlər, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər; dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;
- ☐ məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmətlərlə əlaqədar
- ☐ məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər;
- ☐ məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclərdir; əsas vəsaitlərin istifadə olunmayan obyektlərin satışı ilə əlaqədar olan xərclər;
- ☐ dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;

362 əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir.

- ☐ 611 "Sair əməliyyat gəlirləri";
- ☐ 631 "Maliyyə gəlirləri";
- ☐ bütün cavablar düzdür;
- ☒ 601" Satış: 602" Satılmış malların qaytarılması və ucuzlaşdırılması: 603 "Verilmiş güzəştlər;
- ☐ düzgün cavab yoxdur;

363 Mühasibat uçotunda sair əməliyyat gəlirlərin tərkibində tanınır.

- ☒ Bütün cavablar düzdür;
- ☐ Uzunmüddətli amortizasiya olunan aktivlərin satışından gəlir;
- ☐ Amortizasiya olunmayan aktivlərin yenidən qiymətləndirilməsindən əmələ gələn gəlir;
- ☐ Müqavilə şərtləri pozulduğuna görə alınmış cərimələr, peniyalar və sair anoloji məbləğlər;
- ☐ İddia müddəti keçmiş olan deponent və kreditor borclarının silinməsindən olan gəlirlər

364 Debitor borclarının daxil olması məbləği aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:

- ☒ Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər, ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda qaranan məbləğ fərqləri, müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;
- ☐ Xarici ticarət kontraktları üzrə alıcılara yüklənib göndərilmiş məhsuldan pul gəlirinin müəyyən olunmamış məbləği nəzərə alınmaqla;
- ☐ Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər nəzərə alınmaqla;
- ☐ Ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda yaranan məbləğ fərqləri nəzərə alınmaqla;
- ☐ Müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;

365 Hansı gəlirlər əsas əməliyyat gəlirlərinə aiddir?

- ☒ məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;
- ☐ məhsul və mal satışından əldə olunan gəlirlər;
- ☐ göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;
- ☐ podrat müqavilələri üzrə gəlirlər;
- ☐ əsas vəsaitlər satışından əldə olunan gəlirlər;

366 Mühasibat uçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsinin əsasında hansı prihsip qoyulmuşdur;

- ☐ bütün cavablar düzdür;
- ☐ əhəmiyyətlik;
- ☐ dürüstlük və tamlıq;
- ☒ təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək;

- ☐ ehtiyatlılıq;

367 Lazım olmayan materialların satışında gələn gəlir aşağıdakı hesablarda əks etdirilir:

- ☐ 631 "Maliyyə gəlirləri";
☐ 611 "Sair əməliyyat gəlirləri";
☒ 601 "Satış" (subhesab 601-1 "Malların satışı")
☐ 621 "Fəaliyyətin dayandırılmasından gəlirlər"
☐ düzgün cavab yoxdur.

368 Məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı yazılışlarla əks etdirilir?

- ☐ D-t 611 "Sair əməliyyat gəlirləri", K-t 217 "Digər dısamüddətli debitor borcları";
☐ D-t 217 "Digər dısamüddətli debitor borcları", K-t 601 "Satış"
☐ bütün cavablar düzdür;
☒ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 601 "Satış";
☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 611 "Sair əməliyyat gəlirləri";

369 Materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması hansı yazılışla əks etdirilir.

- ☐ bütün cavablar düzdür;
☒ D-t 201 "Xammal və materiallar", K-t 611 "Digər əməliyyat gəlirləri";
☐ D-t 201 "Xammal və materiallar", K-t 631 "Maliyyə gəlirləri";
☐ D-t 201 "Xammal və materiallar", K-t 531 "Malsatan və podtatçılarla dısamüddətli kreditor borcları";
☐ D-t 202 "İstehsalat xərcləri", K-t 801 "Ümumi mənfəət (zərər)";

370 əsas vəsait obyektlərinin müvəqqəti istifadəyə verilməsinə görə əldə edilmiş gəlir hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☐ düzgün cavab yoxdur;
☐ D-t 217 "Digər dısamüddətli debitor borcları", K-t 801 "Ümumi mənfəət (zərər)";
☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 611 "Sair əməliyyat gəlirləri";
☒ D-t 214 "İcarə ödənişləri üzrə dısamüddətli debitor borcları", K-t 601 "Satış";
☐ D-t 216 "Faizlər üzrə dısamüddətli debitor borcları", K-t 631 "Maliyyə gəlirləri";

371 D-t 223 Bankdakı hesablaşma hesabı K-t 611 Sair əməliyyat gəlirləri nəyi əks etdirir.

- ☐ Düzgün cavab yoxdur;
☒ Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair analogi ödənişlərin
☐ Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;
☐ Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini;
☐ Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;

372 Maliyyə icarəsindən gələn gəlir hansı nömrəli hesabda əks etdirilir:

- ☐ 601, 611, 631 № hesablarda;
☐ 601 "Satış";
☒ 631 "Maliyyə gəlirləri";
☐ 611 "Sair əməliyyat gəlirləri";
☐ Düzgün cavab yoxdur;

373 701 Satışın maya dəyəri hesabının debet dövryyəsinə əks etdirilir:

- ☐ məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri;
☐ istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri;
☐ istehsal aktivlərinin amortizasiyası ;
☐ kommersiya xərcləri;

- ☒ məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri, istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri, istehsal aktivlərinin amortizasiyası ;

374 Məhsul, mal və xidmət satışından əldə olunan gəlirlər hansı hesabın kreditində əks etdirilir.

- ☐ 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənimməmiş zərər)";
☐ 631 "Maliyyə gəlirləri";
☒ 601 "Satış";
☐ 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)";
☐ 611 "Sair əməliyyat gəlirləri";

375 Malların satılmasında göstərdiyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği əks etdirilmişdir:

- ☐ D-t 212 "Törəmə (asılı) müəssisələrin dısamüddətli debitor borcları"; K-t 611 "Sair əməliyyat gəlirləri";
☐ Düzgün cavab yoxdur;
☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
☒ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
☐ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";

376 Başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirlərin hesablanması mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:

- ☐ D-t 223 "Bankdakı hesablaşma hesabı"; K-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları";
☐ D-t 211 "Kassa"; K-t 217 "Digər dısamüddətli debitor borcları";
☐ bütün cavablar düzdür;
☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";
☒ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 631 "Maliyyə gəlirləri";

377 Sair əməliyyat gəlirlərinə aid deyil:

- ☒ Bütün cavablar düzdür;
☐ Amortizasiya olunan aktivlərin yenidən qiymətləndirilməsi məbləğləri;
☐ İddia müddəti keçməmiş deponent borcları məbləğləri
☐ Pul vəsaitlərindən istifadəsinə görə faiz məbləğləri;
☐ Fəaliyyətin dayandırıldığına görə mənfəət.

378 Sair əməliyyat gəlirlərinə aiddir:

- ☐ düzgün cavab yoxdur;
☒ aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;
☐ reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir;
☐ proqram təminatının satışından əldə olunan gəlir;
☐ əməliyyat icarəsi üzrə gəlir;

379 Digər təşkilatlarda iştirak ilə bağlı gəlir, əldə edilmədən olan aşağıdakı gəlirdir:

- ☐ törəmə şirkətdən olan gəlir;
☐ hüquqi şəxs yaratmadan birgə fəaliyyətdən olan gəlirlərdir;
☐ bütün cavablar düzdür;
☒ təsis sənədlərində göstərilən müddətdə digər müəssisələrin səhmlərinin əldə
☐ geri alınmış xüsusi səhmlərin təkrar yerləşdirilməsindən olan gəlirlərdir;

380 Gəlir mühasibat uçotunda pul ifadəsində hesablanmış aşağıdakı məbləğdə əks etdirilir:

- ☒ pul vəsaitləri, əmlak, debitor borcları
☐ pul vəsaitləri, əmlak məbləğində;
☐ düzgün cavab yoxdur
☐ pul vəsaitləri, qiymətli kağızların nominal dəyəri, investorların qoyuluşları məbləğində;

- ☐ pul vəsaitlərinin, mübadilə müqaviləsi şərtləri əsasında öz əmlakının verilməsi üzrə öhdəliklər yerinə yetirilmədən daxil olan əmlakın, qiymətli kağızların məbləğində;

381 Aktivlər malik olma hüququna əsasən yaranan gəlirlər o zaman tanınır ki:

- ☐ sövdələşmədən pul vəsaiti kommersiya təşkilatlarına daxil olacaqdır;
- ☐ sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür;
- ☒ sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür, sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;
- ☐ həmin aktivlərdən pul vəsaitləri bankda olan hesablara daxil olmuşdur;
- ☐ sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;

382 Müqavilənin xarakterindən asılı olaraq onun başa çatdırılması kimi aşağıdakılar tanına bilər:

- ☒ görülmüş işlər haqqında hesabatlar, hesabatların tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi, hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
- ☐ görülmüş işlər haqqında hesabatda;
- ☐ hesabatın tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi;
- ☐ avans şəklinə daxil olan pul vəsaitləri;
- ☐ hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;

383 Gəlir – bu deməkdir:

- ☒ bütün cavablar düzdür;
- ☐ şirkət tərəfindən edilən istənilən ticarət və topdansaş güzəştləri nəzərə alınmaqla alınmış, yaxud gözlənilən əvəzetmənin ədalətli dəyəri ilə qiymətləndirilən ümumi daxilolmalar;
- ☐ şirkətin adi fəaliyyət prosesində iqtisadi faydaların daxil olması, hansı ki, kapitalın artmasına gətirib çıxarır;
- ☐ ƏDV və satış vergisi daxil edilmədən şirkətin mütəmadi gəlirləri;
- ☐ səhmdarların qoyuluşları ilə əlaqədar olmayan adi fəaliyyət növündə ümumi iqtisadi faydaların daxil olması;

384 Hansı hallarda xidmətlərin göstərilməsindən əldə olunan gəlir tanınır.

- ☐ heç bir cavab düz deyil;
- ☒ əməliyyatın hesabat tarixinə olan yekunlaşma səviyyəsindən asılı olaraq;
- ☐ müqavilənin bağlanma anında;
- ☐ əməliyyatın tam yekunlaşdıqdan sonra;
- ☐ bankda olan hesablaşma hesabına daxil edildikdən sonra;

385 Hansı hallarda malların satışından əldə olunan gəlir tanınır?

- ☒ bütün cavablar düzdür;
- ☐ mallara sahib olma üzrə əhəmiyyətli risklər və üstünlüklər malsatandan malalana keçdikdə;
- ☐ müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmədikdə və satılmış mallar üzərində faktiki nəzarəti saxlamadıqda;
- ☐ gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;
- ☐ sövdələşmə ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimalı olduqda;

386 Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasına daxil olması hansı ilkin sənədlə rəsmiləşdirilir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Kassa mədaxil orderi
- ☐ Qəbul aktı
- ☐ Mədaxil qaiməsi
- ☐ Avans hesabatı

387 Valyuta vəsaitləri üzrə müsbət kurs fərqi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☒ Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 801 “Ümumi mənfəət (zərər)”

- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı)
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 221 "Kassa", Kt 801 "Ümumi mənfəət (zərər)"

388 Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt "Bank hesablaşma hesabı" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
- ☒ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı) - Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri" - Dt 731 "Sair əməliyyat xərcləri",

389 İxrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur əməliyyatına düzgün yazılış verin:

- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 221 "Kassa", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 217 "Digər qısamüddətli debitor borcları"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"

390 Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasından verilməsi hansı ilkin sənədlə rəsmiləşdirilir?

- ☐ Avans hesabatı
- ☐ Düzgün cavab yoxdur
- ☒ Kassa məxaric orderi
- ☐ Kassa mədaxil orderi
- ☐ Məxaric qaiməsi

391 Malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

- ☐ Dt 504 "Qısamüddətli borclar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt "Digər qısamüddətli öhdəliklər", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 538 "Digər qısamüddətli kreditör borcları", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 512 "Qısamüddətli zəmanət öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"

392 İşçilərə əmək haqqının plastik kartla ödənilməsi hansı yazılışla əks etdirilir?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- ☐ Düzgün cavab yoxdur
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"

393 Xarici valyutanın alınması mühasibat uçotu hesablarında hansı yazılışla əks etdirilir?

- ☒ Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 221 "Kassa"

- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 221 "Kassa"

394 Satılmış məhsula, işə, xidmətlərə görə əldə olunan pul vəsaitinin müəssisə kassasına daxil olması zamanı hansı mühasibat yazılışı verilir?

- ☐ Dt 221 "Kassa", Kt 204 "Hazır məhsul"
- ☒ Dt 221 "Kassa", Kt 601 "Satış"
- ☐ Dt 221 "Kassa", Kt 661 "Sair əməliyyat gəlirləri"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 221 "Kassa"

395 Rezidentlərin xarici valyutada əldə etdiyi gəlirin hansı hissəsi məcburi satışa təqdim edilməlidir?

- ☐ 20%
- ☒ Düzgün cavab yoxdur
- ☐ 30%
- ☐ 50%
- ☐ 10%

396 Valyuta hesabındakı pul vəsaitinin manata çevrilməsi hansı tarixə həyata keçirilir?

- ☐ AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
- ☒ Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabatının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
- ☐ Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabatının hazırlanması tarixinə
- ☐ Maliyyə hesabatının hazırlanması tarixinə
- ☐ Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə

397 Hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir əməliyyatı hansı yazılışla rəsmiyyətə salınır:

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Düzgün cavab yoxdur
- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 521 "Vergi öhdəlikləri" – Dt 521 "Vergi öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 521 "Vergi öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"

398 Hansı halda ödəniş tələbnaməsi bank tərəfindən qəbul olunur?

- ☐ Yalnız hesablaşma hesabında pul olduğu zaman
- ☒ Yalnız hesablaşma hesabında pul olduğu zaman və bank overdraftının şərtlərinə əsasən
- ☐ Bank overdraftının şərtlərinə əsasən
- ☐ Hesablaşma hesabında pulun olub-olmamasından asılı olmayaraq
- ☐ Hesablaşma hesabında və ya açıq kredit xəttində pul vəsaitləri olduğu zaman

399 Aşağıdakılardan hansı nağdsız hesablaşmalara aiddir?

- ☐ Veksellər
- ☒ Çeklər, inkasso üzrə, ödəniş tələbnaməsi ilə
- ☐ Çeklər
- ☐ Ödəniş tələbnaməsi ilə
- ☐ Inkasso üzrə

400 İnkassator vasitəsilə gəlirin banka təhvil verilməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- ☒ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 221 "Kassa"
- ☐ Bütün cavablar düzdür.

- ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 221 "Kassa"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 221 "Kassa"

401 Təsisçi-fiziki şəxslərdən alınmış müəssisə səhmlərinin nağd ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 221 "Kassa"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 221 "Kassa"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 221 "Kassa"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 221 "Kassa"

402 Müəssisənin təsisçi-işçilərinə kassadan dividendlər ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"
- ☐ Dt 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"

403 Aşağıdakılardan hansı kassa kitabının doldurulması üçün əsas ola bilər?

- ☐ Ezamiyyət xərcləri üçün kassadan təhtəl hesab məbləğin verilməsi üçün ərizə
- ☒ Kassa mədaxil və məxaric orderləri
- ☐ Təhtəlhesab şəxslərin avans hesabı
- ☐ Kassa məxaric orderi
- ☐ Kassa mədaxil orderi

404 Müəssisə tərəfindən çeklə bankdan alınan pul vəsaiti hara xərclənir?

- ☐ Təyin olunmuş məbləğ limitində malsatan və podratçılarla hesablaşmalara
- ☐ Kommunal xərclərin ödənilməsinə
- ☐ Təsərrüfat avadanlığının alınmasına
- ☐ Dəftərxana ləvazimatlarının alınmasına
- ☒ Əmək haqqının və müvəqqəti əmək qabiliyyətini ödəmək üçün müavinətin ödənilməsinə

405 Cari il üçün kassanın təsdiq olunmuş qalıq limiti olmadığı halda:

- ☐ Düzgün cavab yoxdur
- ☒ Kassa qalığının limiti sıfır hesab olunmalıdır
- ☐ Limit tətbiq etməmək ixtiyarı var
- ☐ 10 manat məbləğində limit müəyyən olunur
- ☐ Yeni limit təyin olunana qədər əvvəlki limit tətbiq olunur

406 Müəssisənin bir neçə hesablaşma hesabı olduğu zaman kassa qalığının limiti necə təyin olunur?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Xidmət edən banklardan hər biri ilə, onların vəsaitilə aparılan hesablaşmaların payına uyğun olaraq
- ☒ Müəssisənin qərarından asılı olaraq ona xidmət edən banklardan biri tərəfindən
- ☐ Hesab açılmış hər bank ilə ayrılıqda
- ☐ Müəssisə və bank arasında bağlanmış kredit müqaviləsinə əsasən

407 Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmala aparılır:

- ☐ Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat" - Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

408 Malsatana çatmalı olan cərimə məbləği hesablanıb:

- ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 545 "Digər qısamüddətli öhdəliklər"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Düzgün cavab yoxdur.

409 Ümitsiz debitor borcunun silinməsindən olan zərər hesablarda aşağıdakı kimi əks etdirilir:

- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 217 "Digər qısamüddətli debitor borcları"
- ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 217 "Digər qısamüddətli debitor borcları"
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

410 Məhsul satışından olan zərər mühasibat uçotu hesablarında əks etdirilir:

- ☐ Dt 701 "Satışın maya dəyəri", Kt 601 "Satış"
- ☐ Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 601 "Satış"
- ☐ Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 601 "Satış"

411 Alıcıya verilmiş avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- ☐ Bütün cavablar düzdür
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qısamüddətli avanslar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qısamüddətli avanslar"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

412 Alıcılardan alınmış, istifadə olunmamış avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 631 "Maliyyə gəlirləri" - Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"

413 əvvəl ümitsiz borc kimi silinən debitor borcu daxil olması əməliyyatı hesablarda belə əks etdirilir:

- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 221 "Kassa", Kt 222 "Yolda olan pul köçürmələri"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Düzgün cavab yoxdur

414 Mal satışından əldə olunan mənfəət hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir?

- ☒ Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"

- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 601 "Satış", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☐ Dt 601 "Satış", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"
- ☐ Dt 701 "Satışın maya dəyəri", Kt 601 "Satış"

415 Məhsul satışından əldə olunan mənfəət aşağıdakı hesabın kreditində əks etdirilir:

- ☒ 801 "Ümumi mənfəət (zərər)"
- ☐ 601 "Satış"
- ☐ 611 "Sair əməliyyat gəlirləri"
- ☐ 631 "Maliyyə gəlirləri"
- ☐ Bütün cavablar düzdür

416 Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfə məzənnə fərqi əks etdirilib:

- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 223 "Bank hesablaşma hesabları"

417 Gömrük rejiminin pozulmasına görə gömrük orqanlarının sanksiyaları üzrə cari ödəniş məbləği hesablanıb:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 545 "Digər qısamüddətli öhdəliklər"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 545 "Digər qısamüddətli öhdəliklər" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 545 "Digər qısamüddətli öhdəliklər"

418 Sosial müdafiə fonduna ödəniş müddətinə riayət edilməməsi və gizlədilməsinə görə akt üzrə məbləğ hesablanıb:

- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

419 Səhmlərin satışından əldə olunan mənfəətin silinməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- ☐ Bütün cavablar düzdür
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 631 "Maliyyə gəlirləri"
- ☐ Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

420 Başqa müəssisələrə irəli sürülən cərimə məbləği üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Dt 435 "Digər uzunmüddətli kreditor borcları", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Bütün cavablar düzdür
- ☒ Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri"

421 İntellektual mülkiyyət hüququnun satışından əldə olunan mənfəət aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

- ☒ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 601 "Satış", Kt 701 "Satışın maya dəyəri"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"

422 əsas əməliyyat fəaliyyətindən mənfəət aşağıdakılar hesabına formalaşır:

- ☐ Mal satışı
- ☐ Məhsul (iş, xidmət) satışı
- ☒ Bütün cavablar düzdür
- ☐ Əməliyyat icarəsi
- ☐ Royalti

423 Xarici malsatanlardan alınmış quraşdırılacaq avadanlıqlar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir:

- ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Dt 431 "Malsatan və podratçıların uzunmüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 217 "Digər qısamüddətli debitor borcları", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Dt 435 "Digər uzunmüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"
- ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

424 Mal ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 205 "Mallar", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Dt 205 "Mallar", Kt 601 "Satış" (601-1 "Malların satışı" subhesabı)
- ☒ Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri"

425 Hazır məhsul ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 204 "Hazır məhsul", Kt 342 "Mühasibat uçotu siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (zərər) üzrə düzəlişlər"
- ☐ Dt 204 "Hazır məhsul", Kt 202 "İstehsal ehtiyatları"
- ☐ Dt 204 "Hazır məhsul", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☒ Dt 204 "Hazır məhsul", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 204 "Hazır məhsul", Kt 801 "Ümumi mənfəət (zərər)"

426 Materialların yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 201 "Material ehtiyatları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☒ Dt 201 "Material ehtiyatları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 201 "Material ehtiyatları", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
- ☐ Dt 201 "Material ehtiyatları", Kt 202 "İstehsal ehtiyatları"

- ☐ Dt 207 "Digər ehtiyatlar", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"

427 İddia müddətinin keçməsi ilə əlaqədar olaraq kreditor borcu silinmişdir:

- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
- ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", 538 "Digər qısamüddətli kreditor borcları"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərər)"
- ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

428 Materialların inventarizasiyası zamanı aşkar olunan artıqgəlmələr mühasibat uçotu hesablarında əks etdirilmişdir:

- ☐ Dt 217 "Digər qısamüddətli debitor borcları", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 201 "Material ehtiyatları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 202 "İstehsal ehtiyatları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☒ Dt 201 "Material ehtiyatları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

429 Müəssisədə işçilərə əmək haqqının plastik kartla ödənilməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"

430 Müəssisə tərəfindən xarici valyutanın alınması mühasibat uçotu hesablarında aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 221 "Kassa"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 221 "Kassa"
- ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bank hesablaşma hesabları"

431 Materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib:

- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Düzgün cavab yoxdur
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"

432 Torpaq, tikili və avadanlıqların satışından zərər əks etdirilib:

- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"

433 İstiqrazların satınalma və nominal qiymətləri arasındakı müsbət fərqlərin illik məbləği əks etdirilmişdir:

- ☐ Düzgün cavab yoxdur.

- ☐ Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☒ Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

434 Xarici malsatanlardan alınmış materiallar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir:

- ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 435 "Digər uzunmüddətli kreditör borcları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 631 "Maliyyə gəlirləri"
- ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

435 Müstəqil balansə malik bölmələrlə xarici valyuta ilə hesablaşmalar zamanı manatın xarici valyutaya nisbətən məzənnəsinin dəyişilməsi nəticəsində yaranmış müsbət məzənnə fərqləri aşağıdakı yazılışla əks etdirilir:

- ☐ Dt 217 "Digər qısamüddətli debitor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları"
- ☐ Dt 212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☒ Dt 212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

436 əvvəl geri satın alınmış səhmlərin satış dəyərinin onların alışı dəyərini üstələməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- ☒ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 611 "Sair əməliyyat gəlirləri"

437 Açıq bazarda tədavül edən səhmlərin cari dəyərə qədər qiymətlərinin qaldırılması hansı yazılışla rəsmiyyətə salınır?

- ☐ Bütün cavablar düzdür.
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☐ Dt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", Kt 601 "Satış" – Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☒ Dt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

438 Fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün yaradılmış xeyriyyə fondunun hesabına pul vəsaitinin köçürülməsi mühasibat hesablarında əks etdirilmişdir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

439 Müəssisədə hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir. Bu əməliyyatı hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 521 "Vergi öhdəlikləri" – Dt 521 "Vergi öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 521 "Vergi öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"

440 Müəssisəyə malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə uçota alınır:

- ☒ Dt 531 "Malsatan və podratçılara qismüddətli kreditör borcları", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 504 "Qismüddətli borcları", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 512 "Qismüddətli zamanət öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 538 "Digər qismüddətli kreditör borcları", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt "Digər qismüddətli öhdəliklər", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"

441 Müəssisə tərəfindən alıcıdan əvvəlcə hesablaşma hesabına alınmış qismüddətli avansın qaytarılması hesablarda aşağıdakı kimi əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 543 "Alınmış qismüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 543 "Alınmış qismüddətli avanslar" - Dt 543 "Alınmış qismüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 543 "Alınmış qismüddətli avanslar" - Dt 543 "Alınmış qismüddətli avanslar", Kt 521 "Vergi öhdəlikləri" - Dt 543 "Alınmış qismüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 521 "Vergi öhdəlikləri", Kt 543 "Alınmış qismüddətli avanslar"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 538 "Digər qismüddətli kreditör borcları" – Dt 538 "Digər qismüddətli kreditör borcları", Kt 223 "Bank hesablaşma hesabları"

442 Müəssisədə kassirin təqsiri üzündən kassada pul vəsaitinin əskik gəlmişdir. Bu zaman hansı mühasibat yazılışı verilir?

- ☐ Dt 721 "İnzibati xərclər", Kt 221 "Kassa"
- ☐ Dt 217 "Sair debitor borcları", Kt 221 "Kassa"
- ☒ Dt 213 "Əsas idarəetmə heyətin qismüddətli debitor borcları", Kt 221 "Kassa"
- ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 221 "Kassa"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 221 "Kassa"

443 Müəssisədə valyuta vəsaitləri üzrə müsbət kurs fərqi aşağıdakı mühasibat uçotunda necə əks etdirilir?

- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), 611 "Sair əməliyyat gəlirləri"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı)
- ☐ Dt 221 "Kassa", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Düzgün cavab yoxdur.

444 Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması mühasibat uçotunda necə əks etdirilir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"

- ☒ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı) - Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt "Bank hesablaşma hesabı" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri"

445 Açıq akkreditiv məbləğinin istifadə olunması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 221 "Kassa"
- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Bütün cavablar düzdür

446 Müəssisədə ixrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur. Bu əməliyyata düzgün mühasibat yazılışı verin:

- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 221 "Kassa", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 217 "Digər qısamüddətli debitor borcları"

447 Müəssisə tərəfindən valyuta hesabındakı pul vəsaitinin manata çevrilməsi hansı tarixə həyata keçirilir?

- ☐ Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə
- ☐ AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
- ☒ Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
- ☐ Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabının hazırlanması tarixinə
- ☐ Maliyyə hesabının hazırlanması tarixinə

448 Müəssisənin xarici təsisçisi tərəfindən nizamnamə kapitalına qoyuluş məbləği daxil olmuşdur. Bu əməliyyata mühasibat yazılışı verin:

- ☐ Dt 221 "Kassa", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

449 Təxirə salınmış vergi öhdəlikləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

- ☐ Bütün cavablar düzdür.
- ☐ D-t 901 «Cari mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 422 «Digər təxirə salınmış vergi öhdəlikləri»
- ☒ D-t 902 «Təxirə salınmış mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ☐ D-t 731 «Sair əməliyyat xərcləri», K-t 421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

450 Təxirə salınmış vergi aktivləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

- ☐ Bütün cavablar düzdür
- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- ☒ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»

- ☐ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

451 Mənfəət vergisinin vergiqoyma obyektlərinə aid edilir:

- ☐ Mühasibat mənfəəti
☒ Vergiyə cəlb olunma mənfəət
☐ Güzəştləri nəzərə almaqla mənfəət
☐ Bölüşdürülməmiş mənfəət
☐ Xalis mənfəət

452 Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə əDV hesabladıqda aşağıdakı mühasibat uçotu yazılışı verilir:

- ☐ D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»
☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
☒ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»
☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»

453 Müəssisənin əmlakına vergi hesabladıqda aşağıdakı mühasibat uçotu yazılışı verilir?

- ☐ D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
☐ D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»
☐ D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
☐ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
☒ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»

454 Büdcəyə köçürmələr aşağıdakı ilkin sənədlər vasitəsilə həyata keçirilir:

- ☐ Çek və akkreditivlərlə
☒ Ödəmə tapşırığı ilə
☐ Hesab-faktura
☐ Çeklərlə
☐ Akkreditivlərlə

455 Vergilər və yığım üzrə büdcə ilə hesablaşmalar aşağıdakı əməliyyatlara aiddir:

- ☒ Qeyri-əmtəə xarakterli
☐ Əmtəə xarakterli
☐ Qarışıq xarakterli
☐ Bütün cavablar düzdür
☐ Maliyyə xarakterli

456 Təxirə salınmış vergi öhdəlikləri nə vaxt yaranır?

- ☐ Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
☐ Vergi xərcləri təxirə salınmış vergi öhdəliyinin məbləğindən üstün olduqda
☐ Düzgün cavab yoxdur
☐ Bütün cavablar düzdür
☒ Vergi xərcləri ödəniləcək vergi məbləğindən yuxarı olduqda

457 Təxirə salınmış vergi öhdəliyi nə deməkdir?

- ☐ Digər təşkilatdan əvəzsiz qaydada əmlakın alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir
☒ Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir
☐ Bütün cavablar düzdür
☐ Düzgün cavab yoxdur

- ☐ Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

458 Hesabat dövründə ödəniləsi cari vergi nə deməkdir?

- ☒ Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği
☐ Düzgün cavab yoxdur
☐ Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləği;
☐ Vergiyə cəlb olunma üzrə müvəqqəti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği
☐ Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği

459 Vergiyə cəlb olunma mənfəət nə deməkdir?

- ☐ Cari ilin mühasibat mənfəəti ilə keçən hesabat dövrünün mühasibat mənfəəti arasındakı fərq
☐ Bölüşdürüldükdən sonra cari xalis mənfəət
☐ Düzgün cavab yoxdur
☒ Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir
☐ Bölüşdürülməmişdən əvvəl cari dövrdə ümumi mənfəət

460 D-t 601 Satış K-t 521 Vergi öhdəlikləri yazılışı nəyi əks etdirir?

- ☐ material qiymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni
☐ Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni
☐ ƏDV-nin büdcəyə ödənilməsini
☒ satılmış məhsullara görə hesablanmış ƏDV-ni
☐ ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni

461 Material qiymətlilərinin əldə edilməsi zamanı ödənilmiş əDV-nin məbləği silindikdə hansı müxabirləşmə verilir?

- ☒ D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»
☐ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
☐ D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
☐ D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
☐ D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»

462 Torpaq vergisinin hesablanması hansı hesabın debetində əks etdirilir?

- ☐ 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
☐ 601 «Satış»
☐ 801 «Ümumi mənfəət»
☒ 202 «İstehsalat xərcləri»
☐ 341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

463 əDV üzrə büdcəyə olan borc aşağıdakı hesabın kreditində əks etdirilir:

- ☐ 601 «Satış»
☒ 521 «Vergi öhdəlikləri»
☐ 241 «Əvəzləşdirilən ƏDV»
☐ 631 «Maliyyə gəlirləri»
☐ 611 «Sair əməliyyat gəlirləri»

464 əlavə dəyər vergisini ödəyənlər aşağıdakılardır:

- ☐ İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr
☐ Dövlət müəssisə və təşkilatları
☒ İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr, qeyri-kommersiya müəssisələri və təşkilatlar, dövlət müəssisə və təşkilatları
☐ Xarici hüquqi şəxslər

- ☐ Qeyri-kommersiya müəssisələri və təşkilatlar

465 İstehsalat xərclərinin tərkibinə hansı vergilər daxil edilir?

- ☐ Əmlak vergisi
☐ Aksizlər
☐ Əlavə dəyər vergisi
☐ Fiziki şəxslərdən gəlir vergisi
☒ Yol vergisi

466 əDV-nin obyektləri kimi aşağıdakılar çıxış edir:

- ☐ Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar
☐ Yerli hakimiyyət orqanlarına və dövlət hakimiyyət orqanlarına aid olan müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər
☒ Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar, təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar); Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar.
☐ Təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar)
☐ Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar

467 əDV-dən aşağıdakı obyektlər azad edilir:

- ☒ Bütün cavablar düzdür.
☐ Səmişinlərin daşınması üçün metropolitenin göstərdiyi xidmətlər
☐ Özəlləşdirmək üçün dövlət müəssisələrindən alınmış əmlakın dəyəri
☐ Maliyyə xarakteri daşıyan xidmətlər
☐ Nizamnamə kapitalına pay şəklində qoyulmuş əmlak

468 Qeyri-maddi aktivlərin əvəzsiz olaraq verilməsi üzrə əDV-nin məbləği hansı hesabın debetində əks etdirilir?

- ☐ 611 «Sair əməliyyat gəlirləri»
☐ 601 «Satış»
☐ Bütün cavablar düzdür
☒ 731 «Sair əməliyyat xərcləri»
☐ 631 «Maliyyə gəlirləri»

469 Advalor (aksiz) dərəcələri müəyyən edilmiş aksizli məhsulun istehsalı və satışı ilə məşğul olan müəssisələr üçün vergitutma bazası hesab olunur:

- ☐ Düzgün cavab yoxdur
☐ Aksiz daxil olmala məhsulun faktiki maya dəyəri
☐ ƏDV və aksiz daxil olmamaqla məhsulları tam faktiki maya dəyəri
☒ ƏDV və aksiz daxil olmamaqla buraxılış qiyməti
☐ ƏDV və aksiz daxil olmaqla buraxılış qiyməti

470 Verilən xammaldan aksizli məhsul istehsal edən və satan müəssisələr üçün vergi bazası aşağıdakılardan hansıdır?

- ☐ Bütün cavablar düzdür
☐ Öz istehsalı olan anoloji məhsulların aksiz və ƏDV daxil olmamaqla minimal buraxılış qiyməti
☐ Aksizlər və ƏDV daxil edilmədən verilmiş xammalın emalı üzrə dəyər
☒ Aksizlər daxil edilməklə verilmiş xammalın emalı üzrə dəyər
☐ Aksiz daxil edilməklə məhsulların tam faktiki maya dəyəri

471 Təxirə salınmış vergi aktivləri:

- ☐ Amortizasiya olunan əmlakın satışından olan zərər məbləğində təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

- ☐ Növbəti hesabat dövründə büdcəyə ödənilməli olan verginin həcmi artıraraq təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- ☐ Bütün cavablar düzdür
- ☒ Aşağıdakılar ilə əlaqədar gələcək dövrlərdə əvəzlənən mənfəət vergisi məbləği: çıxılan müvəqqəti fərqlərlə; istifadə edilməmiş vergi zərərlərinin gələcək dövrə keçirilməsi; istifadə olunmamış vergi kreditlərinin gələcək dövrə keçirilməsi ilə
- ☐ Gələcək dövrdə büdcəyə ödənilməli mənfəət vergisinin həcminə təsir etməyən təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

472 Təxirə salınmış vergi aktivini yaranır:

- ☐ Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
- ☐ Vergi xərcləri təxirə salınmış vergi öhdəliyini üstələyən məbləğ olduqda
- ☐ Düzgün cavab yoxdur
- ☒ Ödəniləsi olan vergi məbləği vergi xərclərinin məbləğini üstələdikdə
- ☐ Təxirə salınmış vergi öhdəliyinin məbləği vergi xərclərinin məbləğini üstələdikdə

473 Müəssisənin əDV üzrə büdcəyə olan borcu aşağıdakı hesabın kreditində əks etdirilir:

- ☐ 631 «Maliyyə gəlirləri»
- ☐ 611 «Sair əməliyyat gəlirləri»
- ☒ 521 «Vergi öhdəlikləri»
- ☐ 601 «Satış»
- ☐ 241 «Əvəzləşdirilən əDV»

474 Müəssisənin əmlakına vergi hesabladıqda hansı mühasibat uçotu yazılışı verilir?

- ☐ D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☒ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»

475 Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə əDV hesablanmışdır. Bu əməliyyatlara mühasibat uçotu yazılışı verin:

- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- ☐ D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- ☒ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»

476 Müəssisədə torpaq vergisinin hesablanması hansı hesabın debetində uçota alınır?

- ☐ 801 «Ümumi mənfəət»
- ☐ 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- ☐ 341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ☒ 202 «İstehsalat xərcləri»
- ☐ 601 «Satış»

477 Müəssisədə material qiymətlilərinin əldə edilməsi zamanı ödənilmiş əDV-nin məbləği əvəzləşdirildikdə aşağıdakı mühasibat yazılışı verilir?

- ☐ D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- ☐ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- ☒ D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- ☐ D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- ☐ D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»

478 Mühasibat uçotunda D-t 601 Satış K-t 521 Vergi öhdəlikləri mühasibat yazılışı nəyi əks etdirir?

- ☐ ƏDV-nin büdcəyə ödənilməsini
- ☐ Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni
- ☐ ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni
- ☐ material qymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni
- ☒ satılmış məhsullara görə hesablanmış ƏDV-ni

479 Vergiyə cəlb olunan mənfəət anlayışının mahiyyətini açıqlayın

- ☐ Cari ilin mühasibat mənfəəti ilə keçən hesabat dövrünün mühasibat mənfəəti arasındakı fərq
- ☐ Düzgün cavab yoxdur
- ☒ Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir
- ☐ Bölüşdürülməmişdən əvvəl cari dövrdə ümumi mənfəət
- ☐ Bölüşdürüldükdən sonra cari xalis mənfəət

480 Hesabat dövründə ödəniləsi cari vergi dedikdə nə başa düşülür?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləği;
- ☐ Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği
- ☒ Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği
- ☐ Vergiyə cəlb olunma üzrə müvəqqəti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği

481 Mühasibat uçotunda təxirə salınmış vergi öhdəliyi anlayışının mahiyyətini açıqlayın

- ☐ Bütün cavablar düzdür
- ☒ Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir
- ☐ Digər təşkilatdan əvəzsiz qaydada əmlakın alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir
- ☐ Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- ☐ Düzgün cavab yoxdur

482 Müəssisədə təxirə salınmış vergi öhdəlikləri nə vaxt yaranır?

- ☐ Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
- ☐ Vergi xərcləri təxirə salınmış vergi öhdəliyinin məbləğindən üstün olduqda
- ☐ Düzgün cavab yoxdur
- ☐ Bütün cavablar düzdür
- ☒ Vergi xərcləri ödəniləcək vergi məbləğindən yuxarı olduqda

483 Müəssisədə təxirə salınmış vergi aktivləri mühasibat uçotunda hansı yazılışla əks etdirilir?

- ☐ Bütün cavablar düzdür
- ☒ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- ☐ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»

484 Müəssisədə təxirə salınmış vergi öhdəlikləri mühasibat uçotunda hansı yazılışla əks etdirilir?

- ☐ Bütün cavablar düzdür.
- ☐ D-t 731 «Sair əməliyyat xərcləri», K-t 421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 422 «Digər təxirə salınmış vergi öhdəlikləri»
- ☐ D-t 901 «Cari mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ☒ D-t 902 «Təxirə salınmış mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

485 311 Emissiya gəliri hesabı hansı müəssisələrdə istifadə olunur?

- ☒ Səhmdar cəmiyyətlərdə
- ☐ Kooperativ müəssisələrdə
- ☐ Məhdud məsuliyyətli cəmiyyətlərdə
- ☐ Dostluq cəmiyyətlərində
- ☐ Bütün cavablar düzdür

486 Səhmdar cəmiyyətin ləğvi dedikdə nə nəzərdə tutulur?

- ☒ Hüquqların başqa hüquqi şəxslərə verilmədən fəaliyyətin dayandırılması
- ☐ Düzgün cavab yoxdur
- ☐ Müflislik faktının təsdiq edilməsi
- ☐ İllik hesabatın hamını məlumatlandırmaq üçün nəşri
- ☐ Zərərlərin ödənilməsi

487 Keçmiş illərin bölüşdürülməmiş mənfəət məbləğinin bölüşdürülməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 344 "Elan edilmiş dividendlər"
- ☒ Bütün cavablar düzdür
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 335 "Sair ehtiyatlar"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"

488 Yenidənqiymətləndirmə üzrə ehtiyatların formalaşdırılması mənbələri aşağıdakılardır:

- ☐ Əsas vəsaitlərin dəyərinin artırılması
- ☒ Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin dəyərinin artırılması
- ☐ Əvəzsiz alınan dəyərlilər
- ☐ Xarici valyuta ilə nizamnamə kapitalına qoyuluşlar üzrə məzənnə fərqləri
- ☐ Qeyri-maddi aktivlərin dəyərinin artırılması

489 Səhmdar cəmiyyətin ehtiyat kapitalının həcmi müəyyən olunur:

- ☐ Nizamnamə ilə
- ☒ Nizamnamə ilə, qanunvericiliklə
- ☐ Qiymətli kağızlar üzrə Dövlət Komitəsi tərəfindən
- ☐ AR Mərkəzi Bankının təyin etdiyi normativlər əsasında xidmət göstərən bank tərəfindən
- ☐ Qanunvericiliklə

490 Səhmdar cəmiyyət tərəfindən xüsusi səhmlərin alınmasına icazə verilir, o halda ki:

- ☐ Səhmdar cəmiyyətin nizamnaməsində göstərilsin
- ☐ Bütün cavablar düzdür
- ☒ Səhmdar cəmiyyətin Direktorlar Şurasının qərarına əsasən və əgər nizamnamədə belə əməliyyatların həyata keçirilməsi nəzərdə tutlubsa
- ☐ Səhmdarların yığıncağında nizamnamə kapitalının azaldılması ilə bağlı qərar verilsin
- ☐ Səhmdar cəmiyyətin Direktorlar Şurası qərar versin

491 Nizamnamə kapitalı aşağıdakıların daxil olması nəticəsində formalaşa bilər:

- ☐ Əsas vəsaitlərin
- ☒ Bütün cavablar düzdür
- ☐ Qeyri-maddi aktivlərin
- ☐ Pul vəsaitlərinin
- ☐ Pul vəsaitlərinin ekvivalentlərinin

492 Kapitalın tərkibinə daxildir:

- ☐ Təsisçilərdən alınan uzunmüddətli borclar

- ☒ Nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət
- ☐ Gözlənilən ödəmələr üçün ehtiyatlar
- ☐ Bölüşdürülməmiş mənfəət
- ☐ Nizamnamə kapitalı

493 Kapital nədir?

- ☐ İstehsal potensialının müəyyən səviyyəsidir
- ☐ Düzgün cavab yoxdur
- ☐ Mühəsibat balansının passivinin məbləğidir
- ☒ Öhdəlikləri çıxdıqdan sonra müəssisə aktivlərinin məbləğidir
- ☐ Müəssisənin bütün aktivlərinin məcmu dəyəridir

494 MHBS tərəfindən kommersiya müəssisələri üçün müəyyən olunmuş mühəsibat uçotunun aparılması və maliyyə hesabatının tərtib olunması qaydaları aid edilir:

- ☐ Kommersiya müəssisələri və ictimai əhəmiyyətli qurumlara
- ☐ Bütçə təşkilatlarına
- ☒ Kommersiya müəssisə və təşkilatlarına
- ☐ İctimai fondlara
- ☐ İctimai əhəmiyyətli qurumlara

495 Səhmdar cəmiyyətin ehtiyat kapitalı hansı məqsədlər üçün istifadə oluna bilər?

- ☐ Nizamnamə kapitalının artırılması üçün
- ☒ Hesabat dövrünün zərərini örtmək üçün, səhmdarlardan xüsusi səhmlərin alınması üçün
- ☐ Səhmdarlardan xüsusi səhmlərin alınması üçün
- ☐ Hesabat dövrünün zərərini örtmək üçün
- ☐ İşçilərin əmək haqqının və səhmdar cəmiyyətin ləğv olunması zamanı işdən çıxarma müavinətlərinin verilməsi üçün

496 Nizamnamə kapitalı qiymətləndirilir:

- ☐ Buraxılmış səhmlərin nominal dəyəri məbləğində
- ☐ Düzgün cavab yoxdur
- ☐ Yerləşdirilmə xərcləri də nəzərə alınmaqla nominal dəyərlər məbləğində
- ☒ Təsis sənədlərində elan olunmuş həcmdə
- ☐ Səhmlərin bazar dəyəri məbləğində

497 Səhmdar cəmiyyətin nizamnamə kapitalının artırılması aşağıdakı yolla həyata keçirilir:

- ☐ Bölüşdürülməmiş mənfəət şəklində əlavə vəsaitlərin qoyulması yolu ilə
- ☒ Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması, səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
- ☐ Mənfəətin yenidən investisiyası şəklində əlavə qoyuluşlar edilməsi yolu ilə
- ☐ Səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
- ☐ Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması yolu ilə

498 Səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması aşağıdakı yolla həyata keçirilir:

- ☐ Nizamnamə kapitalının bir hissəsinin səhmdarlar arasında bölüşdürülməsi yolu ilə
- ☒ Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması, əvvəl buraxılmış səhmlərin sayının geri alınaraq azaldılması yolu ilə
- ☐ Əvvəl buraxılmış səhmlərin sayının onların geri alınaraq azaldılması yolu ilə
- ☐ Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması yolu ilə
- ☐ Nizamnamə kapitalının bir hissəsinin ehtiyat kapitalına köçürülməsi yolu ilə

499 əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"

- ☒ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"

500 Buraxılmış səhmlərin yerləşdirilməsi xərcləri (Emissiyanın qeydiyyatı haqqı, məsləhət xidmətləri) nəzərə alınır:

- ☐ Gələcək dövrün xərcləri kimi
- ☐ Təşkilati xərclər kimi qeyri-maddi aktivlərin tərkibində
- ☐ Nizamnamə kapitalının azaldılması kimi
- ☒ Sair əməliyyat xərclərinin tərkibində
- ☐ Adi fəaliyyət növü üzrə cari xərclər kimi

501 Səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi belə yazılışla rəsmiyyətə salınır:

- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☒ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

502 Nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda əks etdirilir:

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☒ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"

503 Buraxılmış səhmlərin nomunalardan yuxarı qiymətlə yerləşdirilməsindən əldə olunan emissiya gəliri aşağıdakı yazılışla əks etdirilir:

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 221 "Kassa", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 311 "Emissiya gəliri"
- ☒ Dt 221 "Kassa", Kt 311 "Emissiya gəliri" - Dt 223 "Bank hesablaşma hesabları", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"

504 Bölüşdürülməmiş mənfəət nədir?

- ☐ Kredior borcları çıxıldıqdan sonra müəssisənin aktivlərinin qalığı
- ☐ Normativ aktlar və nizamnamə ilə müəyyən olunmuş məqsədlərə istifadə olunan xüsusi kapitaldır
- ☒ Müəssisənin dövriyyəsində qalan, təsisçilərə ödənilməyən dividendlər
- ☐ Müəssisənin gəlirləri və xərcləri arasındakı fərq
- ☐ Bütün cavablar düzdür

505 Xalis mənfəət məbləği necə müəyyən olunur?

- ☐ İlin əvvəlindən artan yekunla
- ☐ Aylıq
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Hesabat dövrünün dekabr ayının yekun dövriyyələri ilə
- ☐ Hər kvartalin yekunu üzrə

506 Səhmdar cəmiyyətinin nizamnamə kapitalının həcmi:

- ☐ Minimal və maksimal həddə malikdir
- ☐ Bütün cavablar düzdür

- ☐ Maksimal həddə malikdir
- ☒ Minimal həddə malikdir
- ☐ Minimal və maksimal həddə malik deyil

507 Müəssisədə yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☒ Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” – Dt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- ☐ Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat” - Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”
- ☐ Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”

508 Müəssisədə nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☒ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- ☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- ☐ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- ☐ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- ☐ Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

509 Müəssisə tərəfindən xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- ☒ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”
- ☐ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 223 “Bank hesablaşma hesabları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- ☐ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

510 Müəssisə tərəfindən səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- ☐ Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- ☐ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☐ Düzgün cavab yoxdur
- ☒ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- ☐ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

511 Müəssisə tərəfindən əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☐ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☐ Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
- ☐ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
- ☒ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”

512 Müəssisədə səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda aşağıdakı mühasibat yazılış ilə əks etdirilir:

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☒ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" – Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"

513 müəssisənin qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği əks etdirilib. əməliyyatın mühasibat yazılışını verin.

- ☒ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları", 225 "Pul vəsaitlərinin ekvivalentləri" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları", 225 "Pul vəsaitlərinin ekvivalentləri" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

514 Təşkilatın təşkilati-hüquqi forması nəyin uçotunun xüsusiyyətlərinə təsir edir?

- ☐ Bütün cavablar düzdür
- ☒ Nizamnamə kapitalının
- ☐ Mal-material ehtiyatlarının
- ☐ Aktivlərin
- ☐ Öhdəliklərin

515 Ləğv olunan Səhmdar cəmiyyətin kapitalının bölüşdürülməsi əməliyyatı aşağıdakı mühasibat yazılış ilə əks etdirilir:

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları", 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

516 İlin yekununa görə əldə olunan xalis mənfəət məbləğinin bölüşdürülməsi aşağıdakı mühasibat yazılış ilə əks etdirilir:

- ☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☒ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 344 "Elan edilmiş dividendlər" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 333 "Qanunvericilik üzrə ehtiyat" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 344 "Elan edilmiş dividendlər"
- ☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- ☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları"

517 Yenidən qiymətləndirilmiş əsas vəsaitlər təsərrüfatdan çıxan zaman yenidən qiymətləndirmə üzrə ehtiyat məbləği:

- ☒ Bölüşdürülməmiş mənfəətə birləşdirilir
- ☐ Yenidənqiymətləndirmə üzrə ehtiyatların tərkibində qalmaqda davam edir
- ☐ Nizamnamə kapitalına birləşdirilir
- ☐ Nizamnamə üzrə ehtiyata birləşdirilir
- ☐ Eyni vaxtda əks etdirilən zərərlə birlikdə ləğv edilir

518 Yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi hansı yazılışla əks etdirilir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
- ☐ Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
- ☒ Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" – Dt 112 "Torpaq, tikili və avadanlıq – Amortizasiya", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
- ☐ Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat" - Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 112 "Torpaq, tikili və avadanlıq – Amortizasiya"

519 Xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda belə əks etdirilir:

- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☒ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 177 "Digər uzunmüddətli debitor borcları" və ya 217 "Digər qısamüddətli debitor borcları", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 223 "Bank hesablaşma hesabları", Kt 177 "Digər uzunmüddətli debitor borcları" və ya 217 "Digər qısamüddətli debitor borcları"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 223 "Bank hesablaşma hesabları", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☐ Bütün cavablar düzdür

520 Səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:

- ☒ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" – Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"

521 Qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği əks etdirilib:

- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları", 225 "Pul vəsaitlərinin ekvivalentləri" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☒ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları", 225 "Pul vəsaitlərinin ekvivalentləri" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"

522 Öhdəliklər hansı maliyyə hesabatı formasının hansı elementinə aiddir?

- ☒ Balansın
- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın
- ☐ Mənfəət və zərərlər haqqında hesabatın
- ☐ Kapitalda dəyişikliklər haqqında hesabatın
- ☐ Bütün cavablar düzdür

523 Öhdəliklər aşağıdakılardır:

- ☐ Ödənilməsi iqtisadi səmərə gətirə bilən resursların axınına səbəb olacaq borc
- ☒ Bütün cavablar düzdür
- ☐ Etibarlı müəyyənləşən borcun həcmi
- ☐ Keçmiş hadisələrdən irəli gələn borc
- ☐ Səmərinin itirilməsi ilə nəticələnə biləcək borc

524 Öhdəliklərin tanınması şərtləri gözlənilmədikdə, onda o haqda informasiya əks etdirilir:

- ☐ Mənfəət və zərərlər haqqında hesabatda
- ☒ Maliyyə hesabatının qeydlərində
- ☐ Düzgün cavab yoxdur
- ☐ Balansda ehtiyatlar kimi
- ☐ Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində

525 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəliyi aid edilir:

- ☐ Cari öhdəliklərə
- ☐ Düzgün cavab yoxdur
- ☐ Həm cari, həm də uzunmüddətli öhdəliklərə
- ☐ Qısamüddətli xarakter daşıyan qiymətləndirilmiş öhdəliklərə
- ☒ Uzunmüddətli öhdəliklərə

526 Qısamüddətli bank krediti hesabına satıcılara olan borc ödənildikdə aşağıdakı mühasibat yazılışı verilir:

- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- ☐ Bütün cavablar düzdür
- ☐ D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- ☐ D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- ☒ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»

527 Materialların anbara daxil olması nəticəsində malsatanlara əmələ gələn öhdəliklər hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☐ D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
- ☐ Düzgün cavab yoxdur.
- ☐ D-t 201 «Material ehtiyatları», K-t 436 «Digər uzunmüddətli kreditor borcları»
- ☐ D-t 201 «Material ehtiyatları», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları»
- ☒ D-t 201 «Material ehtiyatları», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

528 Alınmış azqiymətli əşyalar üçün nağd qaydada ödənilmiş pul vəsaitləri ilə satıcılara olan öhdəliklərin dayandırılmasına aşağıdakı yazılış verilir:

- ☐ D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
- ☐ Bütün cavablar düzdür
- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- ☐ D-t 201 «Material ehtiyatları», K-t 221 «Kassa»
- ☒ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 221 «Kassa»

529 D-t 751 Maliyyə xərcləri K-t 404 Uzunmüddətli borclar əks etdirir:

- ☒ Alınmış qısamüddətli bank kreditləri üçün hesablanmış faizləri
- ☐ Bütün cavablar düzdür
- ☐ Əvvəllər alınmış uzunmüddətli borcların silinməsi
- ☐ Müddəti bir ildən artıq olan alınmış borclar üçün hesablanmış faizləri
- ☐ Alınmış qısamüddətli borclar üçün hesablanmış faizləri

530 Hansı uçot registrlərində kreditlər üzrə banka olan borc haqqında informasiya əks etdirilir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Jurnal-order № 1
- ☐ Jurnal-order № 5
- ☐ Jurnal-order № 10
- ☒ Jurnal-order № 4

531 751 Maliyyə xərcləri , K-t 401 Uzunmüddətli bank kreditləri nəyi əks etdirir:

- ☒ Bütün cavablar düzdür
- ☐ İstismara verilmək üçün hazır olan avadanlıqların əldə edilməsi üzrə faizlərin hesablanması
- ☐ İstifadə etmək üçün hazır olan materialların əldə edilməsi üzrə faizlərin hesablanması
- ☐ Satış üçün hazır olan malların əldə edilməsi üzrə faizlərin hesablanması
- ☐ Kvalifikasiya olunan qeyri-maddi aktivlərin əldə edilməsinə görə faizlərin hesablanması

532 Kvalifikasiya olunan uzunmüddətli aktivlərin yaradılması üçün faizlərin hesablanması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☐ D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- ☐ D-t 111 «Torpaq, tikili və avadanlıq – Dəyər», K-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- ☒ D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri», D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması », K-t 401 «Uzunmüddətli bank kreditləri».
- ☐ D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- ☐ D-t 101 «Qeyri-maddi aktivlər – dəyəri», K-t 103 « Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması»

533 D-t 502 İşçilər üçün qısamüddətli bank kreditləri K-t 223 Bank hesablaşma hesabları nəyi əks etdirir?

- ☒ İşçilərə verilmək üçün müəssisə tərəfindən əvvəllər alınmış kreditlərin banka ödənilməsini
- ☐ Malların kreditə alınması üçün bank kreditinin hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
- ☐ Bağ evlərinin tikilməsi üçün hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
- ☐ Əvvəllər alınan qısamüddətli kredit üzrə banka olan borcunun silinməsini
- ☐ Qısamüddətli kreditin ödənilməsi üçün işçiyə verilən pul vəsaitini

534 Podratçı təşkilatlar qarşısında borcun silinməsi üçün uzunmüddətli borc alınmışdır əməliyyatına belə yazılış tərtib edilir:

- ☐ D-t 404 «Uzunmüddətli borclar», K-t 223 «Bank hesablaşma hesabları»
- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- ☐ D-t 404 «Uzunmüddətli borclar», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları»
- ☐ D-t 404 «Uzunmüddətli borclar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- ☒ D-t 223 «Bank hesablaşma hesabları», K-t 404 «Uzunmüddətli borclar»

535 Hüquqi xarakter daşıyan öhdəliklər aşağıdakılardır:

- ☒ Bütün cavablar düzdür
- ☐ Mal-material qiymətlilərin satıcılardan alınması üzrə öhdəliklər
- ☐ Qeyri-maddi aktivlərin əldə edilməsi üzrə öhdəliklər
- ☐ Büdcəyə ödənişlər üzrə öhdəliklər
- ☐ Uzunmüddətli kreditlərin alınması üzrə öhdəliklər

536 Hüquqi xarakter daşımayan öhdəliklərə aiddir:

- ☒ Dividendlərin ödənilməsi üzrə öhdəliklər, satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər, ilin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
- ☐ Dividendlərin ödənilməsi üzrə öhdəliklər
- ☐ Satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər
- ☐ İlin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
- ☐ Kreditlər üzrə öhdəliklər

537 Qısamüddətli öhdəliklərin silinməsi üçün hansı hesablaşma formasından istifadə edilir?

- ☐ Akkreditiv vasitəsi ilə hesablaşmalar
- ☐ İnkasso ilə hesablaşmalar
- ☐ Ödəniş tapşırığı
- ☐ Çek vasitəsi ilə hesablaşmalar
- ☒ Ödəniş tapşırığı, inkasso ilə hesablaşmalar, akkreditiv vasitəsi ilə hesablaşmalar.

538 Öhdəliklərin analitik uçotu malsatanlara olan aşağıdakı borclar üzrə məlumatların əldə olunmasını təmin etməlidir:

- ☐ Faktura olunmamış mal göndərilməsinə dair borclar üzrə
- ☐ Vaxtında ödənilməmiş hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
- ☒ Bütün cavablar düzdür.
- ☐ Ödəniş vaxtı çatmamış hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
- ☐ Verilmiş veksellərə görə olan borclar üzrə

539 Mal-material ehtiyatları və xərclər kreditləşdirilməyə bu qiymətləndirilmələr üzrə qəbul edilir:

- ☐ Faktiki
- ☐ Normativ
- ☐ İlkin
- ☒ Balans
- ☐ Plan üzrə

540 Öhdəliklər yerinə yetirilmədikdə veksellərlə bankdan alınan pul vəsaitləri geri qaytarıldıqda hansı mühasibat uçotu yazılışı verilir?

- ☐ Düzgün cavab yoxdur.
- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- ☐ D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- ☒ D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 223 «Bank hesablaşma hesabları»
- ☐ D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»

541 əvvəlcədən verilmiş avans hesabına satıcılar qarşısında öhdəliklər ödənilir:

- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 221 «Kassa»
- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- ☒ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 243 «Verilmiş qısamüddətli avanslar»
- ☐ D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- ☐ D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 223 «Bank hesablaşma hesabları»

542 Bütçə qarşısında uzunmüddətli kredit borclarının silinməsi hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☐ D-t 401 «Uzunmüddətli bank kreditləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 404 «Uzunmüddətli borclar», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- ☐ D-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- ☒ D-t 521 «Vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- ☐ Bütün cavablar düzdür

543 Öhdəliklər tanınarkən aşağıdakı kriteriyalara əməl edilməlidir:

- ☐ Cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi və öhdəliyin ödənilməsi məbləğinin etibarlı şəkildə müəyyən olunması mütləq deyildir
- ☐ Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir
- ☒ Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir və öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
- ☐ Tanınma ödənilməli olan öhdəliyin yalnız etibarlı şəkildə ölçülməsini tələb edir
- ☐ Öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər

544 Öhdəliklərin silinməsinin həcmi etibarlı şəkildə müəyyən edilə bilmədikdə o haqda informasiya əks etdirilir:

- ☐ Mənfəət və zərərlər haqqında hesabatda
- ☐ Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində
- ☐ Maliyyə hesabatına qeydlərdə
- ☒ Balansda ehtiyatlar kimi

☐ Düzgün cavab yoxdur.

545 Kreditorlar qarşısında olan öhdəliklərin novasiya ilə (yeni öhdəliklərlə) dayandırılması bir öhdəliyin digər öhdəlik ilə dəyişdirilməsi baş verir və dəyişiklik əks etdirilir:

- ☐ Mənfəət və zərərlər haqqında hesabatda
- ☐ Balansda
- ☒ Analitik uçot registrlərində
- ☐ Bütün cavablar düzdür
- ☐ Sintetik uçot registrlərində

546 MMUS 13-ün tələblərini gözləmək şərti ilə borclar və kreditlər üzrə hesablanmış faizlərin kapitallaşdırılması hansı hesabın debetində əks etdirilir?

- ☐ 101 «Qeyri-maddi aktivlər»
- ☐ 111 «Torpaq, tikili və avadanlıqlar»
- ☐ 121 «Daşınmaz əmlaka investisiyalar»
- ☐ 201 «Material ehtiyatları»
- ☒ Bütün cavablar düzdür

547 Cari xərclərin tərkibində kapitallaşdırılmayan borclar və kreditlər xərcləri aşağıdakı anbarda cari xərclərin tərkibində uçota alınır:

- ☐ Bütün cavablar düzdür
- ☐ Hesabat dövründə kreditlər və borclardan istifadə günlərinin sayından asılı olaraq hesabat dövrünün 1-i tarixinə
- ☐ Borcların və kreditlərin alınması zamanı
- ☒ Bağlanmış müqavilələrin şərtlərinə əsasən hesablanma zamanı
- ☐ Borc və kreditlərin silinməsi zamanı

548 Hesablanmış borc üzrə xərclərin kapitallaşdırılmasına icazə verilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan aktivlərlə əlaqəli deyildirsə
- ☐ Əgər uzunmüddətli aktivlər bilavasitə kvalifikasiya olunan uzunmüddətli aktiv ilə əlaqədardırsa
- ☐ Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan ehtiyatlarla əlaqədirlərsə
- ☒ Əgər borc vəsaitləri kvalifikasiya olunan ehtiyatlar və uzunmüddətli aktivlər ilə əlaqədirlərsə

549 Uzunmüddətli kreditlərə və borclara rəğmən uçot siyasətində nəzərdə tutula bilər

- ☐ Ayrıca sintetik və yaxud subhesabda uzunmüddətli borcların əks olunmasını
- ☐ Müəssisə rəhbərinin sərəncamına əsasən uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- ☒ 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini, məbləğin qaytarılma vaxtına 365 cün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- ☐ Məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- ☐ 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini

550 D-t 402 İşçilər üçün uzunmüddətli bank kreditləri , K-t 223 Bank hesablaşma hesabları yazılış nəyi əks etdirir?

- ☒ Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsi, xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- ☐ Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- ☐ Xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- ☐ Kreditə alınmış malların ödənilməsini
- ☐ Kreditə alınmış mallara görə işçilərdən tutulmuş ödənişləri

551 Aşağıdakılardan biri müəssisənin öhdəliyi kimi təsnifləşdirilə bilməz

- ☐ büdcə və vergi orqanları qarşısında olan borclar
- ☐ ödəniş üçün olan veksellər
- ☐ kreditör borcları
- ☐ əməyin ödənişi üzrə borclar
- ☒ pul vəsaitlərinin ekvivalentləri

552 Öhdəliklər MMUS-a uyğun olaraq aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir:

- ☐ cari hesabat ilində
- ☐ bir il
- ☐ düzgün cavab yoxdur
- ☐ onun tanınmasından sonrakı 12 ay
- ☒ hesabat tarixindən sonrakı 12 ay

553 Öhdəlik maliyyə hesabatının elementi kimi tanınmaq üçün hansı şərtləri ödəməlidir?

- ☐ kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- ☐ şirkət tərəfindən nəzarət edilir
- ☒ Qeyd olunan bütün şərtləri ödəməlidir
- ☐ ödəmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər
- ☐ dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər

554 Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir?

- ☐ aktiv və passivdə artım yaranır
- ☐ passivin tərkibinə dəyişiklik yaranır
- ☐ düzgün cavab yoxdur
- ☐ aktivin tərkibinə dəyişiklik yaranır
- ☒ aktiv və passivin tərkibinə azalma yaranır

555 MHBS-na əsasən aşağıdakılardan biri müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərində daxil edilmir.

- ☐ Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər
- ☐ Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər
- ☐ Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər
- ☒ Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər
- ☐ Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqı-nın ödənilməsinə çəkilən xərclər

556 Müəssisənin əsas fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının əhatə dairəsindədir?

- ☐ MHBS 17 "İcarə"
- ☒ MHBS 2 "Ehtiyatlar" və MHBS 11 "Tikinti üzrə müqavilələr"
- ☐ MHBS 16 "Əsas vəsaitlər"
- ☐ MHBS 38 "Qeyri-maddi aktivlər"
- ☐ MHBS 22 "Müəssisələrin birləşdirilməsi"

557 MHBS-na əsasən qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas hansı parametrlərə diqqət yetirilir?

- ☐ Faydalı istifadə müddətinə və istismar yerinə
- ☒ İlk dəyərə və istehsal olunan məhsulun həcminə
- ☐ Qalıq dəyərində və istehsal olunan məhsulun həcminə
- ☐ İstehsal olunan məhsulun həcmində və faydalı istifadə müddətinə
- ☐ Qalıq dəyəri və istismar yerinə

558 Qeyri-maddi aktivlər qısamüddətli kommersiya kreditinə əsasən başqa müəssisələrdən alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ☒ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 202 “İstehsalat məsrəfləri ”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 731 “Sair əməliyyat xərcləri”

559 Qeyri-maddi aktivlər təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi təqdim olunan zaman hansı mühasibat yazılışı ilə uçota alınır?

- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt “Ümumi mənfəət (zərər)”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ☒ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”

560 əsas fəaliyyət istiqaməti üzrə müəssisədə istifadə olunan qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 202 “Əsas fəaliyyət məsrəfləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ☐ Dt “Ümumi mənfəət (zərər)”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ☐ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ☐ Dt 721 “İnzibati xərclər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

561 Qeyri-maddi aktivlərin satılarkən onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə uçota alınır?

- ☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ☒ Dt 701 “Satışın maya dəyəri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ☐ Dt 601 “Satış”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ☐ Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ☐ Dt 721 “İnzibati xərclər”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”

562 Qeyri-maddi aktivlər satılarkən onların toplanmış amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- ☒ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 701 “Satışın maya dəyəri”
- ☐ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- ☐ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 601 “Satış”
- ☐ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 721 “İnzibati xərclər”
- ☐ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 611 “Sair əməliyyat gəlirləri”

563 əldə olunan qeyri-maddi aktivlərin öz təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirməsi ilə əlaqədar işçilərə əmək haqqının hesablanmışdır. əməliyyat üçün müvafiq mühasibat yazılışı aparın.

- ☐ Dt 721 “İnzibati xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☒ Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 202 “İstehsalat məsrəfləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

564 MHBS-na əsasən faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya necə hesablanır?

- ☐ Xətti metodla

- ☐ Azalan qalıq metodu ilə
- ☒ Ümumiyyətlə hesablanmır
- ☐ İstehsal olunmuş əhsulun həcminə mütənəşib olaraq
- ☐ Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır

565 Satılmış qeyri-maddi aktiv obyektləri üzrə alıcının debitor borclarının tanınması hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 223 "Bank hesablaşma hesabı", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☐ Dt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 601 "Satış"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☒ Dt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları", Kt 601 "Satış"

566 Ssudanın təminatı zamanı təminat məbləğinin həcmi kreditləşdirilən qiymətlilərin qalığının dəyəri ilə xərclər arasında fərq kimi hesablandığı zaman onlardan çıxılır:

- ☒ Kreditləşdirilməli olmayan ehtiyatlar, kreditor borcu, xüsusi cari aktivlər
- ☐ Kreditləşdirilməli olmayan ehtiyatlar
- ☐ Kreditləşdirilən qiymətlilər üzrə kreditor borcu
- ☐ Bütün kreditor borcları
- ☐ Düzgün cavab yoxdur

567 D-t 223 Bankdakı hesablaşma hesabı K-t 611 Sair əməliyyat gəlirləri mühasibat yazılışının mahiyyətini açıqlayın.

- ☐ Düzgün cavab yoxdur;
- ☐ Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini
- ☐ Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;
- ☒ Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair anoloji ödənişlərin alınması;
- ☐ Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;

568 Müəssisə tərəfindən əsas vəsait obyektlərinin müvəqqəti istifadəyə verilməsinə görə əldə edilmiş gəlir aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ düzgün cavab yoxdur;
- ☐ D-t 216 "Faizlər üzrə dısamüddətli debitor borcları"; K-t 631 "Maliyyə gəlirləri";
- ☒ D-t 214 "İcarə ödənişləri üzrə dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 611 "Sair əməliyyat gəlirləri";
- ☐ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";

569 Müəssisədə materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması aşağıdakı mühasibat yazılışla əks etdirilir.

- ☐ D-t 202 "İstehsalat xərcləri"; K-t 801 "Ümumi mənfəət (zərər)";
- ☐ D-t 201 "Xammal və materiallar"; K-t 631 "Maliyyə gəlirləri";
- ☒ D-t 201 "Xammal və materiallar"; K-t 611 "Digər əməliyyat gəlirləri";
- ☐ bütün cavablar düzdür
- ☐ D-t 201 "Xammal və materiallar"; K-t 531 "Malsatan və podtatçılarla dısamüddətli kreditor borcları";

570 Müəssisədə malların satılmasında göstərdiyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilmişdir:

- ☐ Düzgün cavab yoxdur;
- ☐ D-t 212 "Törəmə (asılı) müəssisələrin dısamüddətli debitor borcları"; K-t 611 "Sair əməliyyat gəlirləri";
- ☒ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
- ☐ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";

571 Müəssisənin başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirləri hesablanmışdır. Bu əməliyyat mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:

- ☐ bütün cavablar düzdür;
- ☒ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 631 "Maliyyə gəlirləri";
- ☐ D-t 223 "Bankdakı hesablaşma hesabı"; K-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları";
- ☐ D-t 211 "Kassa"; K-t 217 "Digər dısamüddətli debitor borcları";
- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";

572 Müəssisədə məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☐ bütün cavablar düzdür;
- ☐ D-t 611 "Sair əməliyyat gəlirləri", K-t 217 "Digər dısamüddətli debitor borcları";
- ☐ D-t 217 "Digər dısamüddətli debitor borcları", K-t 601 "Satış"
- ☒ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 601 "Satış";
- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 611 "Sair əməliyyat gəlirləri";

573 Mühasibat uçotunda əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir.

- ☐ bütün cavablar düzdür
- ☐ 631 "Maliyyə gəlirləri";
- ☐ 611 "Sair əməliyyat gəlirləri";
- ☒ 601 "Satış: 602" Satılmış malların qaytarılması və ucuzlaşdırılması: 603 "Verilmiş güzəştlər;
- ☐ düzgün cavab yoxdur;

574 aşağıdakılardan hansı sair əməliyyat gəlirlərinə aiddir:

- ☐ düzgün cavab yoxdur;
- ☐ proqram təminatının satışından əldə olunan gəlir;
- ☐ reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir
- ☒ aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;
- ☐ əməliyyat icarəsi üzrə gəlir

575 Aşağıdakılardan hansı əsas əməliyyat gəlirlərinə aiddir?

- ☒ məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;
- ☐ podrat müqavilələri üzrə gəlirlər
- ☐ göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;
- ☐ məhsul və mal satışından əldə olunan gəlirlər
- ☐ əsas vəsaitlər satışından əldə olunan gəlirlər

576 Mühasibat uçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsində bu prinsip əsas götürülmüşdür:

- ☐ bütün cavablar düzdür;
- ☒ təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək
- ☐ dürüstlük və tamlıq;
- ☐ əhəmiyyətlilik;
- ☐ ehtiyatlılıq;

577 Aşağıdakı mühasibat yazılışlarından biri hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsini əks etdirir:

- ☒ D-t 801 "Ümumi mənfəət", K-t 711 "Kommersiya xərcləri"
- ☐ D-t 601 "Satış", K-t 711 "Kommersiya xərcləri"
- ☐ D-t 204 "Hazır məhsul", K-t 731 "Sair əməliyyat xərcləri"
- ☐ D-t 202 "İctehsalat xərcləri", K-t 711 "Kommersiya xərclər"
- ☐ D-t 801 "Ümumi mənfəət", K-t 701 "Satışın maya dəyəri"

578 Aşağıdakı yazılışlardan biri mühasibat uçotunda inzibati xərclərin silinməsinə əks etdirir

- ☐ düzgün cavab yoxdur;
- ☐ D-t 204 "Hazır məhsul", K-t 721 "İnzibati xərclər"
- ☐ D-t 701 "Satışın maya dəyəri", K-t 721 "İnzibati xərclər"
- ☐ D-t 202 "İctehsalat xərcləri", K-t 721 "İnzibati xərclər"
- ☒ D-t 801 "Ümumi mənfəət", K-t 721 "İnzibati xərclər"

579 Mühasibat uçotunda D-t 202 ictehsalat xərcləri , K-t 522 Sosial sığorta və təminat üzrə öhdəliklər mühasibat yazılışının məzmununu açıqlayın.

- ☐ bütün cavablar düzdür;
- ☐ tibbi sığortaya ayırmaları xərclərinə aid edilməsini
- ☐ bütöcdən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini
- ☐ müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;
- ☒ əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırmaların xərcə daxil edilməsini;

580 Mühasibat uçotunda D-t 202 ictehsalat xərcləri , K-t 201 Material ehtiyatları mühasibat yazılışının məzmununu açıqlayın:

- ☐ bütün cavablar düzdür;
- ☐ köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;
- ☐ istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsini;
- ☐ hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- ☒ istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;

581 Mühasibat uçotunda məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri aşağıdakı qruplara bölünür:

- ☐ bir elementli və kompleks xərclərə;
- ☒ birbaşa və dolaylı xərclərə;
- ☐ istehsal və qeyri istehsal xərclərinə;
- ☐ daimi və dəyişən xərclərə;
- ☐ planlaşdırılmış və planlaşdırılmamış xərclərə;

582 Müəssisədə maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur?

- ☐ hesablama metodu ilə uçot;
- ☐ əhəmiyyətlik;
- ☒ təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama metodu ilə uçot;
- ☐ etibarlılıq, tamlıq
- ☐ təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;

583 Xərclər MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatda aşağıdakı əlamətlər üzrə təsnifləşdirilir.

- ☐ mahiyyəti üzrə
- ☐ tanınma kriteriyası üzrə;
- ☐ bütün cavablar düzdür;
- ☐ funksiyalar üzrə;
- ☒ funksiyaları və mahiyyəti üzrə;

584 Xərclər hansı hesabatın tərkibində tanınır?

- ☐ heç bir cavab düz deyil
- ☐ balansda;
- ☐ kapitalda dəyişikliklər haqqında hesabatda;

- ☒ mənfəət və zərər haqqında hesabatda;
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;

585 Açıq akkreditiv məbləğinin istifadə olunması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Bütün cavablar düzdür
- ☒ Dt 531 "Məlsatən və podratçılara qısamüddətli kreditor borcları", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 221 "Kassa"
- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 223 "Bank hesablaşma hesabları"

586 Xarici təsisçi tərəfindən nizamnamə kapitalına qoyuluş məbləği daxil olmuşdur əməliyyatına mühasibat yazılışı verin:

- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 221 "Kassa", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 301 "Nominal (nizamnamə) kapital"

587 Alıcıdan əvvəlcə hesablaşma hesabına alınmış qısamüddətli avansın qaytarılması hesablarda necə əks etdirilir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 543 "Alınmış qısamüddətli avanslar" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 521 "Vergi öhdəlikləri" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 521 "Vergi öhdəlikləri", Kt 543 "Alınmış qısamüddətli avanslar"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 543 "Alınmış qısamüddətli avanslar" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 538 "Digər qısamüddətli kreditor borcları" - Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 223 "Bank hesablaşma hesabları"

588 Ödəniş tələbnaməsinin qismən ödənilməsi əməliyyatı mühasibat uçotu hesablarda nə zaman əks etdirilir?

- ☒ Hesabdan pul vəsaitləri silindikə
- ☐ Yalnız sonuncu ödəniş edildikdən sonra
- ☐ Ödəniş tələbnaməsi banka daxil olduqca
- ☐ Hesablaşma hesabında pul vəsaiti olduğu zaman
- ☐ Düzgün cavab yoxdur

589 Aşağıdakılardan hansı ödəniş tələbnaməsinin mütləq rekvizitlərinə aiddir?

- ☐ Əsasında ödənişin həyata keçirildiyi müqavilənin rekvizitləri
- ☐ Ödəyicinin bankının adı
- ☒ Ödəyicinin bankının adı, ödənişin növü
- ☐ Ödənişin müddəti
- ☐ Ödənişin növü

590 Hesablaşma hesabı üzrə əməliyyatları rəsmiləşdirən ilkin sənədlər hansılardır?

- ☒ Nağd ödəniş üçün elan, ödəniş tələbnaməsi
- ☐ Bankın çıxarışı
- ☐ Nağd ödəniş üçün elan
- ☐ Akkreditiv
- ☐ Ödəniş tələbnaməsi

591 Pul sənədləri 221 Kassa hesabında hansı dəyərle uçota alınır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Mümkün satış qiymətilə
- ☐ Nomunal dəyərlə
- ☒ Əldə olunmaya çəkilən faktiki xərc məbləğində
- ☐ Uçot qiymətilə

592 Kassirin təqsiri üzündən kassada pul vəsaitinin əskik gəlməsi zamanı hansı mühasibat yazılışı verilir?

- ☐ Dt 721 "İnzibati xərclər", Kt 221 "Kassa"
- ☐ Dt 217 "Sair debitor borcları", Kt 221 "Kassa"
- ☒ Dt 213 "Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları", Kt 221 "Kassa"
- ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 221 "Kassa"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 221 "Kassa"

593 Kassa əməliyyatlarının aparılması qaydalarının pozulması özünü nədə təzahür edə bilər?

- ☐ Kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılması halında
- ☐ Başqa müəssisələrlə müəyyən olunmuş məbləğdən yuxarı nağd pullarla hesablaşmaların aparılmasında
- ☐ Xüsusi təchiz olunmuş mərkəzi kassa otağının olmamasında
- ☐ Pul vəsaitinin kassaya mədaxil olunmamasında
- ☒ Başqa müəssisələrlə təyin olunmuş məbləğdən yuxarı nağd pulla hesablaşmaların aparılmasında, pul vəsaitinin kassaya mədaxil olunmamasında, kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılmasında

594 İdarəetmə uçotunun əsas təyinatı aşağıdakılardan hansıdır?

- ☐ daxili mühasibat hesabatların hazırlanması və təqdim etmək
- ☐ xarici mühasibat hesabatların hazırlamaq və təqdim etmək
- ☐ istehsal məsrəflərinin uçotu və məhsulun faktiki maya dəyərinin hesablanması
- ☐ məsuliyyət mərkəzləri üzrə maliyyə nəticələrinin müəyyən olunması
- ☒ onun mahiyyətindən irəli gəlir və müəssisə rəhbərliyini istehsal prosesinin idarə olunması və perspektiv qərarların qəbul olunması üçün lazımı informasiya ilə təmin etmək

595 İdarəetmə uçotunun informasiyalarından istifadə edənlər kimlərdir?

- ☐ heç biri düz deyil
- ☐ vergi orqanları
- ☐ müəssisənin səhmdarları
- ☒ müəssisənin menecerləri
- ☐ müəssisəyə kredit vermək haqqında qərar qəbul etməli olan banklar

596 İdarəetmə uçotunun məqsədini informasiyanın təqdim edilməsi təşkil edir:

- ☐ daxili və xarici istifadəçilərə
- ☐ icra hakimiyyəti orqanlarına
- ☐ xarici istifadəçilərə
- ☒ daxili istifadəçilərə
- ☐ ictimaiyyətə

597 İdarəetmə uçotunun aparılmasının məqsədi:

- ☐ maliyyə nəticələrinin müəyən edilməsi
- ☒ planlaşdırma, idarəetmə və nəzarət məqsədi ilə informasiyaların toplanması və emalı
- ☐ xarici istifadəçilər üçün muhasibat hesabatlarının tərtibi
- ☐ vergi bəyannamələrinin tərtibi
- ☐ istehsal olunan və satılmış məhsulun maya dəyərinin formalaşdırılması

598 İdarəetmə uçotu informasiyası bunlardan hasıllardır:

- ☐ qeyd edilənlərdən heç biri
- ☐ uçotun bütün növləri üzrə informasiya

- ☒ müəssisədə müxtəlif səviyyəli rəhbərlər üçün xüsusi hazırlanan uçot informasiyası
- ☐ maliyyə uçotu ilə əldə edilən
- ☐ xarici istifadəçilər üçün hazırlanmış

599 İdarəetmə uçotu sistemindən aşağıdakı işlərdə istifadə edilir:

- ☐ heç biri doğru deyil
- ☒ Planlaşma, uçot, təhlil və tənzimləmədə;
- ☐ uçot və təhlil;
- ☐ planlaşma və tənzimləmədə;
- ☐ Tənzimləmə və təhlidə;

600 İdarəetmə uçotu özündə nəyi əks etdirir:

- ☐ heç biri doğru deyil
- ☐ müəssisənin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
- ☒ müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
- ☐ müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması və qeydiyyatı sistemini əks etdirir;
- ☐ müəssisənin ayrı-ayrı bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;

601 İdarəetmə uçotu aşağıdakı idarəetmə qərarları hazırlamaq üçün informasiya bazaları hazırlayır:

- ☐ heç biri doğru deyil
- ☐ bütün cavablar doğrudur
- ☐ taktiki və strateji
- ☐ operativ və taktiki;
- ☒ operativ, taktiki və strateji;

602 Muhasibat – idarəetmə uçotunun əsasını nə təşkil edir?

- ☐ operativ uçot
- ☒ istehsalat uçotu
- ☐ vergi uçotu
- ☐ muhasibat-maliyyə uçotu
- ☐ statistik uçotu

603 İdarəetmə uçotu nədir?

- ☐ təsərrüfat uçotunun bir növüdür
- ☐ məsrəflər və fəaliyyətin nəticələri üzrə informasiyanın təhlilidir
- ☐ uçot prosesidir
- ☐ müəssisənin idarəetmə prosesidir
- ☒ uçot prosesi və müəssisənin idarə edilməsi arasında əlaqə yaradan həlqədir

604 İdarəetmə uçotu dedikdə nə başa düşülür?

- ☐ məhsul buraxılışı və onun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- ☒ istehsal məsrəfləri haqqında sistemləşdirilmiş informasiyaların qeydə alınması, toplanması və işlənilməsi
- ☐ görülmüş işlər və göstərilmiş xidmətlər haqqında sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- ☐ məhsul buraxılışı haqqında informasiyaların əldə edilməsini
- ☐ hazır məhsulun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini

605 İdarəetmə uçotu nədir?

- ☐ heçbir cavab doğru deyil
- ☐ təsərrüfat uçotunun tərkib hissəsidir

- ☐ maliyyə uçotunun tərkib hissəsidir
- ☒ müəssisənin idarəetmə sisteminin tərkib hissəsidir
- ☐ vergi uçotunun tərkib hissəsidir

606 İdarəetmə uçotu aşağıdakılardan hansının altsistemini təşkil edir?

- ☐ Təsərrüfat uçotunun
- ☒ Muhasibat uçotunun
- ☐ Maliyyə uçotunun
- ☐ Statistik uçotun
- ☐ Vergi uçotunun

607 Beynəlxalq təcrübədə mühasibat uçotu hansı tərkib hissələrə bölünür?

- ☐ operativ və budcə
- ☐ operativ və statistik uçot
- ☐ maliyyə və statistika uçotu
- ☐ idarəetmə və budcə uçotu
- ☒ maliyyə və idarəetmə

608 İdarəetmə uçotunun əsas məqsədi informasiyanın təqdim edilməsindən ibarətdir:

- ☐ a və b cavabları doğrudur.
- ☐ icra hakimiyyəti orqanlarına
- ☐ xarici istifadəçilərə;
- ☒ daxili istifadəçilərə;
- ☐ ictimaiyyətə

609 İdarəetmə qərarları hansı informasiyaya əsaslanır:

- ☒ qeyd edilənlərin hamısı
- ☐ texnoloji və uçot;
- ☐ plan və normativ;
- ☐ plan və uçot;
- ☐ uçot və analitik;

610 Mühasibat uçotu haqqında Qanuna müvafiq olaraq mühasibat uçotunun təşkilinə kim məsuliyyət daşıyır?

- ☐ Yuxarı təşkilat
- ☐ Menecer
- ☒ Təşkilatın rəhbəri
- ☐ Təşkilatın mülkiyyətçisi
- ☐ Baş mühasib

611 Azərbaycan Respublikasında mühasibat uçotuna ümumi metodoloji rəhbərlik kim tərəfindən yerinə yetirilir?

- ☐ Vergilər Nazirliyi
- ☐ Respublika prezidentinin işlər idarəsi
- ☐ Mərkəzi bank
- ☒ Maliyyə Nazirliyi
- ☐ Sosial Müdafiə Fondu

612 Qanunvericilik səviyyəsində muhasibat uçotu hansı normativ sənədlə tənzimlənir?

- ☐ Ayrı-ayrı nazirlik, komitə və şirkətlərin hazırladığı təlimatla
- ☐ Mühasibat uçotunun hesablar planı ilə
- ☐ Mühasibat uçotu haqda əsasnamə ilə

- ☒ “Mühasibat uçotu haqqında” qanunla
- ☐ Maliyyə nazirliyinin hazırladığı göstəriş, əmr və təlimatlarla

613 Mühasibat uçotu haqda Qanun anlayışını xarakterizə et:

- ☐ Mühasibat uçotunun təkmilləşdirilməsi üçün əsas sayılır
- ☐ Mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradır
- ☐ Bu müasir təsərrüfatçılıq şəraitində mühasibat uçotunun gələcəkdə təkmilləşdirilməsi üçün əsas bazadır
- ☐ Bu mühasibat uçotunun gələcək inkişafını əhatə edir
- ☒ Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun inkişafı və təkmilləşdirilməsi və onun Beynəlxalq uçot standartlarına uyğunlaşdırılması üçün əsas baza hesab edilir

614 Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotu əsasən hansı istiqamətdə ixtisaslaşır?

- ☒ Maliyyə, idarəetmə, vergi uçotu
- ☐ Vergi uçotu
- ☐ İdarəetmə uçotu
- ☐ Maliyyə uçotu
- ☐ Bütçə uçotu

615 Mühasib ixtisasının inkişafına hansı amillər təsir göstərir?

- ☐ Daxili böhran
- ☒ Maliyyə böhranı
- ☐ Siyasi böhran
- ☐ Hərbi böhran
- ☐ İctimai böhran

616 Hansı informasiya mühasibat uçotunun əsası hesab edilir:

- ☐ Operativ
- ☐ Plan
- ☐ Normativ
- ☒ Həqiqi baş vermiş təsərrüfat əməliyyatları haqda olan məlumat
- ☐ Proqnoz

617 Statistika uçotunda hansı məlumatlardan istifadə edilir?

- ☐ Statistik məlumatların təsərrüfat uçotunun digər növləri ilə müqaisə edilməsini təmin edən məlumatlardan
- ☐ Mühasibat hesabatı tərtib etmək üçün zəruri məlumatlardan
- ☒ Xalq təsərrüfatı sahəsində kütləvi xarakterə malik halların öyrənilməsini göstərən məlumatlardan
- ☐ Kommersiya strukturlu fəaliyyətlə bağlı olan halların öyrənilməsini göstərən məlumatlardan
- ☐ Ayrı-ayrı hesabatları tərtib etmək üçün tələb olunan məlumatlardan

618 Operativ uçotda hansı məlumatlardan istifadə edilir?

- ☐ Təşkilatın gəlir və xərcləri haqda informasiyalardan
- ☐ Balans tərtib etmək üçün cari informasiyalardan
- ☐ Gündə məhsul istehsalı və satışı haqda məlumatdan
- ☐ İşçilərin gündəlik iş çıxması haqda məlumatlardan
- ☒ Təşkilat və onun bölmələrinin cari idarə olunması üçün zəruri informasiyalardan

619 Hansı uçot informasiyası əhəmiyyətli sayılır?

- ☐ İnformasiya mühasibat hesabatının maddələrində ayrıca əks etdirildikdə;
- ☐ Balansın valyutasında informasiyanın xüsusi çəkisi 5 %-dən az olmadıqda;
- ☐ İnformasiya dəqiq olmadıqda.
- ☐ İnformasiya uçot və hesabat məlumatlarının saxtalaşdırılmasına gətirib çıxardıqda;
- ☒ İnformasiya istifadəçilərin iqtisadi qərarlarına təsir edə bildikdə;

620 Təşkilatın dövriyyə aktivlərinin tərkibini açıqla:

- ☐ Əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşları
- ☐ Əsas vəsaitlər, debitor borcları
- ☐ Əmtəə-material ehtiyatları, kapital qoyuluşu
- ☐ Əsas vəsaitlər, kapital qoyuluşu, əmtəə-material ehtiyatları, debitor borcları
- ☒ Əmtəə-material ehtiyatları, debitor borcları, qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitləri

621 Təşkilatın əmlakları hansı mənbələr hesabına formalaşır?

- ☐ Nizamnamə kapitalı – formalaşdırmaqla
- ☒ Xüsusi kapital və hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərlə
- ☐ Kapital cəlb etməklə
- ☐ Pul vəsaitini cəlb etməklə
- ☐ Bank kreditləri almaqla

622 Təşkilatın aktivlərinin qüvvədə olan təsnifatını açıqla:

- ☐ Əmtəə və materiallar
- ☐ Dövriyyə vəsaitləri
- ☐ İstehsal və tədavi sferasında olan əşyalar (əmək əşyaları, bitməmiş istehsal, məhsul, pul vəsaiti, hesablaşmalarda olan vəsaitlər)
- ☒ Dövriyyədən kənar və dövriyyə aktivləri
- ☐ Əsas və dövriyyə vəsaitləri

623 Dövriyyə vəsaitlərinin tərkibinə nələr daxildir?

- ☒ Ehtiyatlar, debitor borcları, maliyyə qoyuluşları, pul vəsaitləri və s. dövriyyə aktivləri
- ☐ Minimum əmək haqqının 100 qat dəyərindən çox olan əşyalar
- ☐ Bir ildən çox xidmət edən əşyalar
- ☐ Dəyərindən asılı olmayaraq bir ildən az xidmət edən əşyalar
- ☐ Debitor borcları və pul vəsaitləri

624 Mühasibat uçotunun predmetinə nələr daxildir:

- ☐ Məhsul istehsalına çəkilən və onlarla bağlı olan məsrəflər
- ☐ Təşkilatın təsərrüfat fəaliyyəti
- ☐ Təşkilatın əmlakı və onların yaranma mənbələri
- ☐ Təsərrüfat əməliyyatları
- ☒ Nəzərdə tutulan planların (tapşırıqların) yerinə yetirilməsi məqsədilə təşkilatın pulla ifadə olunan əmlakının, onların mənbələrinin, təsərrüfat əməliyyatlarının və fəaliyyət nəticələrinin tərkib və yerləşməsinə görə lazım olan vəsaitin məcmuu

625 Mühasibat uçotunun metodu dedikdə nə başa düşülür?

- ☐ Müəssisə əmlakının ümumiləşdirilməsi metodu;
- ☐ Mühasibat uçotu predmetinin öyrənilmə qaydası.
- ☐ Təsərrüfat proseslərinin öyrənilmə qaydası;
- ☒ Mühasibat uçotu obyektlərinin əks etdirilməsinin üsul və qaydalarının məcmusudur;
- ☐ Mühasibat uçotunun predmetinin tərkib hissəsi;

626 Müəssisənin vəsaitləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- ☐ Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;
- ☐ Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
- ☒ Xüsusi və cəlb edilmiş kapital
- ☐ Kapital və ehtiyatlar, borc öhdəlikləri;
- ☐ Xüsusi kapital və sair passivlər

627 Müəssisənin aktivləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- ☒ Xüsusi və cəlb edilmiş ;
- ☐ Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri;
- ☐ Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;
- ☐ Xüsusi kapital və sair passivlər.
- ☐ Kapital və ehtiyatlar, borc öhdəlikləri;

628 Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- ☐ Hesablaşmada olan vəsaitlərə;
- ☒ Dövriyyə aktivlərinə;
- ☐ Qeyri-maddi aktivlərə;
- ☐ Əsas və dövriyyə aktivlərinə.
- ☐ Əsas vəsaitlərə;

629 Müəssisənin aktivləri 150000 manat, xüsusi kapitalı 90000 manatdırsa öhdəlikləri nə qədərdir?

- ☐ doğru cavab yoxdur
- ☒ 60000
- ☐ 90000
- ☐ 150000
- ☐ 240000

630 Müəssisənin aktivləri 100000 manat, xüsusi kapitalı 60000 manatdırsa, öhdəlikləri nə qədərdir?

- ☐ Doğru cavab yoxdur
- ☒ 40000
- ☐ 60000
- ☐ 100000
- ☐ 160000

631 Müəssisənin öhdəlikləri 10000 manat, xüsusi kapitalı 70000 manatdırsa, aktivləri nə qədərdir?

- ☐ doğru cavab yoxdur
- ☒ 80000
- ☐ 60000
- ☐ 70000
- ☐ 10000

632 Müəssisənin aktivlərinin cəmi 9000, öhdəliklərinin cəmi 4800 manatdır. Xüsusi kapitalın həcmi tapın.

- ☐ doğru cavab yoxdur
- ☐ 4800
- ☐ 13800
- ☒ 4200
- ☐ 9000

633 Aşağıdakı fikirlərdən hansı yanlıştır?

- ☐ Doğru cavab yoxdur
- ☐ Mənfəətdə baş verən dəyişikliklər nağd pulda olan dəyişikliklərlə tərs mütənasibdir
- ☒ Öhdəliklərdə baş verən dəyişikliklər nağd pulda olan dəyişikliklərlə düz mütənasibdir
- ☐ Xüsusi kapitalda olan dəyişikliklər nağd pulda olan dəyişikliklərlə düz mütənasibdir
- ☐ Pul olmayan aktivlərdə baş verən dəyişikliklərlə nağd pulda olan dəyişikliklər tərs mütənasibdir

634 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 2100 ədəd x 4.40 azn 18.07.2014. 3150 ədəd x 4.70 azn 26.07.2014 5200 ədəd x 5 azn. 28. 07.14 tarixində 6200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- ☐ 28699

- ☐ 26998
☐ 26899
☒ 29698
☐ 28969

635 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 1200 ədəd x 8.20 azn 18.07.2014. 1500 ədəd x 8.70 azn 26.07.2014 2200 ədəd x 9 azn. 28. 07.14 tarixində 3200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- ☐ 28227
☐ 22287
☐ 22782
☒ 27872
☐ 28722

636 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 800 ədəd x 2 azn 18.07.2014. 950 ədəd x 2.40 azn 26.07.2014 1000 ədəd x 2.60 azn. 28. 07.14 tarixində 2000 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın

- ☐ 4027
☐ 4207
☐ 4270
☒ 4720
☐ 4072

637 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 700 ədəd x 3 azn 18.07.2014. 850 ədəd x 3.60 azn 26.07.2014 900 ədəd x 4.10 azn. 28. 07.14 tarixində 1300 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- ☐ 3964
☐ 4936
☐ 4396
☒ 4693
☐ 4963

638 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 300 ədəd x 7 azn 18.07.2014. 450 ədəd x 7.60 azn 26.07.2014 500 ədəd x 8.20 azn. 28. 07.14 tarixində 700 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- ☐ 5903
☐ 5093
☐ 5930
☒ 5390
☐ 5039

639 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 100 ədəd x 5 azn 18.07.2014. 150 ədəd x 5.60 azn 26.07.2014 200 ədəd x 6 azn. 28. 07.14 tarixində 200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- ☐ [yeni cavab]
☐ 1028
☐ 1328
☐ 1288
☒ 1128
☐ 1300

640 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 2100 ədəd x 4.40 azn 18.07.2014. 3150 ədəd x 4.70 azn 26.07.2014 5200 ədəd x 5 azn. 28. 07.14 tarixində 6200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- ☐ 28597
☐ 27895
☐ 25789
☒ 28795
☐ 29875

641 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 1200 ədəd x 8.20 azn 18.07.2014. 1500 ədəd x 8.70 azn 26.07.2014 2200 ədəd x 9 azn. 28. 07.14 tarixində 3200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- ☐ 29730
☐ 29370
☐ 23790
☒ 27390
☐ 20937

642 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 800 ədəd x 2 azn 18.07.2014. 950 ədəd x 2.40 azn 26.07.2014 1000 ədəd x 2.60 azn. 28. 07.14 tarixində 2000 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- ☐ 4830
☐ 4750
☐ 4270
☒ 4530
☐ 4160

643 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 700 ədəd x 3 azn 18.07.2014. 850 ədəd x 3.60 azn 26.07.2014 900 ədəd x 4.10 azn. 28. 07.14 tarixində 1300 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- ☐ 4120
☐ 4440
☐ 4140
☒ 4260
☐ 4620

644 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 300 ədəd x 7 azn 18.07.2014. 450 ədəd x 7.60 azn 26.07.2014 500 ədəd x 8.20 azn. 28. 07.14 tarixində 700 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- ☐ 5220
☐ 4900
☐ 4460
☒ 5140
☐ 5460

645 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 100 ədəd x 5 azn 18.07.2014. 150 ədəd x 5.60 azn 26.07.2014 200 ədəd x 6 azn. 28. 07.14 tarixində 200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- ☐ 1140
☐ 1160
☐ 960
☒ 1060
☐ 1260

646 Malsatanlara borc hesabının son qalığı 50000 manat, debet dövryyə 70000, ilkin qalıq 80000 manatdırsa kredit dövryyə nə qədərdir?

- ☐ 60000
☐ 80000
☐ 70000
☒ 40000
☐ 50000

647 İlin əvvəlinə kassa hesabında qalıq 10000 manat, ilin sonuna qalıq 5000 manat, kredit dövriyyə 13000 manatdırsa debet dövriyyə nəqədərdir?

- ☐ 6000
☐ 7000
☐ 5000
☒ 8000
☐ 10000

648 Malsatanlara borc hesabının son qalığı 50000 manat, debet dövriyyə 70000 manat kredit dövriyyə 80000 manatdırsa, ilkin qalıq nə qədərdir?

- ☐ 70000
☒ 40000
☐ 50000
☐ 30000
☐ 60000

649 İlin əvvəlinə kassa hesabında qalıq 10000 manat, ilin sonuna qalıq 5000 manat, debet dövriyyə 3000 manatdırsa kredit dövriyyə nəqədərdir?

- ☐ 10000
☐ 3000
☐ 5000
☒ 8000
☐ 6000

650 Müəssisənin kapitalı 800000 manat, gəlirləri 400000 manat, xərcləri 300000 manat öhdəlikləri 500000 manatdırsa Aktivləri nə qədərdir?

- ☐ 2000000
☐ 1600000
☐ 1800000
☒ 1400000
☐ 1200000

651 Müəssisənin Aktivləri 1400000 manat, kapitalı 800000 manat, gəlirləri 400000 manat xərcləri 300000 manatdırsa öhdəlikləri nə qədərdir?

- ☒ 500000
☐ 600000
☐ 300000
☐ 400000
☐ 200000

652 Müəssisənin Aktivləri 1400000 manat, öhdəlikləri 500000 manat kapitalı 800000 manat, gəlirləri 400000 manatdırsa xərcləri nə qədərdir?

- ☐ 150000
☐ 200000
☐ 500000
☒ 300000
☐ 100000

653 Müəssisənin Aktivləri 1400000 manat, öhdəlikləri 500000 manat kapitalı 800000 manat, xərcləri 100000 manatdırsa gəlirləri nə qədərdir?

- ☐ 400000
- ☐ 300000
- ☐ 100000
- ☒ 200000
- ☐ 150000

654 01 yanvar 2010-cu ildə müəssisə 25000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- ☐ 6000
- ☐ 16000
- ☐ 4000
- ☒ 8000
- ☐ 12000

655 Müəssisə 180000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 30000 manatdır. Amortizasiya xətti amortizasiya üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nəqədər olacaq?

- ☐ 6000
- ☐ 45000
- ☐ 60000
- ☒ 30000
- ☐ 30000

656 Müəssisə 14000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- ☐ 5 %
- ☐ 30 %
- ☒ 40%
- ☐ 20%
- ☐ 10 %

657 01 aprel 2010-cu ildə müəssisə 60000 manat məbləğində avtomobil əldə edir. Avtomobilin gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 10000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- ☐ 5000
- ☐ 4000
- ☐ 3500
- ☒ 3750
- ☐ 4500

658 Nəqliyyat vasitəsi 18000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- ☐ 20 %
- ☒ 10%
- ☐ 15%
- ☐ 12,5 %
- ☐ 17,5%

659 Overdraft nədir?

- ☐ Müəssisənin banka olan kredit borcunu vaxtında ödəyə bilməməsi zamanı hesablanmış əlavə cərimə faizləridir.
- ☐ Müəssisənin bank hesabının dondurulması əməliyyatıdır
- ☐ Müəssisənin banka borc verməsi əməliyyatıdır.
- ☐ Müəssisənin hesabına bankda işçilərə kredit xəttinin açılmasıdır
- ☒ Müəssisənin bank hesabında olan məbləğdən artıq vəsaitdən istifadə etməsidir.

660 Mövcud qanunvericiliyə uyğun olaraq aylıq əmək haqqısı 180 azn olan işçidən (qanunla müəyyən olunmuş heç bir əlavə güzəşt yoxdur – qaçqın və ya köçkün, müharibə veteranı, əlil deyil) gəlir vergisi hansı qayda ilə tutulmalıdır?

- ☒ İşçidən əmək haqqı ilə yaşayış minimumu (136 azn) arasındakı fərqin 14%-i tutulmalıdır.
- ☐ İşçidən əmək haqqının 30 %-i həcmində vergi tutulmalıdır.
- ☐ İşçidən əmək haqqının 14%-i məbləğində vergi tutulmalıdır.
- ☐ İşçidən gəlir vergisi tutulmamalıdır
- ☐ İşçidən əmək haqqı ilə minimum əmək haqqı (105 azn) arasındakı fərqin 14 %-i tutulmalıdır

661 Dt Uzunmüddətli maliyyə qoyuluşları Kt Hesablaşma hesabı muhasibat yazılışı ilə uçota alınan əməliyyatın məzmununu açıqlayın:

- ☐ Qısamüddətdə satılmaq məqsədilə dəyəri nağd ödənilərək başqa firmanın səhmləri alınmışdır.
- ☒ Dəyəri nağd ödənilərək başqa firmanın səhmləri alınmışdır
- ☐ Məhsulanlardan alınmış səhmlər geri qaytarılmışdır
- ☐ Kommersiya krediti ilə başqa firmanın səhmləri alınmışdır
- ☐ Qısamüddətdə satılmaq məqsədilə səhm alınmışdır

662 Aşağıda qeyd olunanlardan biri qeyri-maddi aktiv deyil:

- ☐ Patent
- ☐ Qudvil
- ☐ Proqram təminatı
- ☒ Səhm
- ☐ Lisenziya

663 Ehtiyatlara aid olan xüsusiyyətlərdən biri səhvdir:

- ☐ Ən gec 1 hesabat dövrü ərzində dövr etməsi (pula çevrilməsi) nəzərdə tutulur.
- ☒ Müəssisə anbarından yalnız istehsalatda sərf olunmaq üçün məxaric olunur.
- ☐ Adətən, material və xammal ehtiyatları, hazır məhsul və satılmaq üçün alınmış mallardan ibarət olur.
- ☐ Müəssisənin muhasibat balansında qısamüddətli aktivlər bölməsində yer tutur.
- ☐ Öz dəyərini istehsal olunan məhsul və ya xidmətin üzərinə birbaşa keçirir.

664 əmlak alqı-satqısı ilə məşğul olan firma dəyərini 8 ay müddətinə ödəmək şərtlə yeni bir yaşayış binası satın almışdır. Muhasibat yazılışını verin.

- ☐ DT qeyri maddi aktivlər Kt qısamüddətli öhdəliklər
- ☐ Dt Uzunmüddətli maddi aktivlər Kt uzunmüddətli öhdəliklər
- ☐ Dt uzunmüddətli maddi aktivlər Kt qısamüddətli öhdəliklər
- ☒ Dt Ehtiyatlar Kt qısamüddətli öhdəliklər
- ☐ Dt qeyri-maddi aktivlər KT uzunmüddətli öhdəliklər

665 İşçinin əmək haqqısından gəlir vergisi tutulmuşdur. Bu əməliyyatın balansə təsir növünü müəyyənləsdirin:

- ☒ Passiv artır, passiv azalır
- ☐ Aktiv artır, aktiv azalır
- ☐ Aktiv azalır, passiv azalır
- ☐ Doğru cavab yoxdur.

- ☐ Aktiv artır, passiv artır

666 Aşağıdakı hallardan birində yaranan əlavə kapital olaraq yaranmış vəsaiti firmanın ehtiyat kapitalı hesabına köçürmək mümkündür:

- ☐ Doğru cavab yoxdur
☐ Yenidənqiymətləndirmə zamanı ehtiyatların qiymətlərində artım qeydə alınmışdır
☐ İnventarizasiya zamanı ehtiyatların miqdarında artıqgəlmələr qeydə alınmışdır.
☒ Firmanın səhmləri nominal dəyərindən baha qiymətlərə satılmışdır
☐ Yenidənqiymətləndirmə zamanı istehsalat binasının qiymətində artım baş vermişdir

667 Firma yeni istehsal binası tikmək üçün bankdan uzunmüddətli kredit götürmüşdür. Həmin kreditə görə hesablanmış faiz borcu üçün muhasibat yazılışı verin.

- ☒ Dt Kapital qoyuluşu Kt Uzunmüddətli bank krediti
☐ Dt İdarəetmə xərcləri Kt Uzunmüddətli bank krediti
☐ Dt istehsalat xərcləri Kt Uzunmüddətli bank krediti
☐ Dt Ümumtəsərrüfat xərcləri Kt Uzunmüddətli bank krediti
☐ Dt fəvqaladə xərclər Kt Uzunmüddətli bank krediti

668 Qanunverciliyə görə hansı müəssisələr mütləq əDV ödəyicisi olaraq qeydiyyatdan keçməlidirlər?

- ☐ Doğru cavab yoxdur
☐ Dövriyyəsi 90000 azn-dən çox olan fiziki şəxslər və 150000 azn-dən çox olan hequqi şəxslər
☐ Dövriyyəsi 90000 azn-dən çox olan bütün müəssisələr
☐ Dövriyyəsi 150000 azn-dən çox olan bütün müəssisələr
☒ Dövriyyəsi 120000 azn-dən çox olan bütün müəssisələr

669 MMUS-a əsasən maliyyə hesabatında hesabat tarixindən sonrakı hadisələrə aiddir:

- ☐ bütün cavablar düzgündür
☐ maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr
☐ hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr
☐ hesabat tarixi və auditor yoxlanılması tarixi baş verən hadisələr
☒ maliyyə hesabatlarının hesabatı tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə

670 MMUS-a əsasən maliyyə hesabatında yol verilmiş əhəmiyyətli səhvlər:

- ☐ hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır
☐ maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır
☐ Düzgün cavab yoxdur
☐ maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır
☒ həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir

671 Müəssisənin passivlərinin əmələgəlmə mənbələrinə görə təsnifatı necədir?

- ☐ xüsusi kapital və sair passivlər
☐ kapital və ehtiyatlar, borc öhdəlikləri
☐ hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
☐ fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar
☒ xüsusi və cəlb edilmiş

672 Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- ☐ əsas və dövriyyə aktivlərinə
☐ hesablaşmada olan vəsaitlərə
☒ ehtiyatlara
☐ qeyri-maddi aktivlərə
☐ əsas vəsaitlərə

673 Amortizasiya hesablanması prosesinin mahiyyətini izah edin:

- ☐ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;
- ☐ Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
- ☐ Düzgün cavab yoxdur
- ☐ Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərinə qədər silinməsi
- ☒ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;

674 Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi tətbiq olunmaya bilər:

- ☐ Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Müəssisə öz fəaliyyətini yeni başlayanda;
- ☒ Müəssisənin ləğv olunması gözləniləndə;
- ☐ Ədalətli dəyər maye dəyərini üztələyəndə;

675 Müəssisə 300 min manata ofis alır. Bu məbləğ nə zaman xərclərə silinməlidir?

- ☐ Məhz 300 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.
- ☐ Məhz 300 min manat xərclənən zaman
- ☒ Binaanın faydalı istifadə müddətində
- ☐ Binaanın istifadə olunmasının ilk ilində;
- ☐ 300 min manat məbləğində gəlir əldə olundandan sonra;

676 maliyyə bərabərliyinin düsturu aşağıdakılardan hansıdır?

- ☐ Aktivlər+Gəlirlər=Öhdəliklər+Xüsusi kapital-Xərclər.
- ☐ Aktivlər = Öhdəliklər+Xüsusi kapital-Gəlirlər-Xərclər;
- ☒ Aktivlər+Xərclər=Öhdəliklər +Xüsusi kapital+Gəlirlər;
- ☐ Aktivlər-Öhdəliklər=Xüsusi kapital-Gəlirlər-Xərclər;
- ☐ Aktivlər=Gəlirlər+Xərclər-Öhdəliklər;

677 Aşağıdakılardan biri müəssisənin öhdəliklərinə nə aid deyil:

- ☒ Pul vəsaitlərinin ekvivalentləri;
- ☐ Kreditor borcları;
- ☐ Ödəniş üçün olan veksellər;
- ☐ Əməyin ödənişi üzrə borclar;
- ☐ Bütçə və vergi orqanları qarşısında olan borclar;

678 Mühasibat balansında hansı elementlər barədə məlumat əks olunur?

- ☐ Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital
- ☐ Gəlirlər, öhdəliklər və xüsusi kapital
- ☐ Xərclər, dividendlər və xüsusi kapital
- ☐ Gəlirlər, xərclər və dividendlər
- ☒ Aktivlər, öhdəliklər və xüsusi kapital

679 Aktivlərin tanınması üçün əsas şərt hansıdır?

- ☒ Gələcək iqtisadi fayda;
- ☐ Uzun xidmət müddəti;
- ☐ Yüksək dəyəri;
- ☐ Maddi-əşya forması;
- ☐ Yüksək likvidlik

680 Müəssisədə işçiyə verilmiş təhtəl hesab məbləği əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditor borcları"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 244 "Təhtəlhəsab məbləğlər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 243 "Verilmiş qısamüddətli avanslar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"

681 Müəssisədə işçilərin əmək haqqından zay məhsula görə itki məbləği tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 205 "Mallar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 204 "Hazır məhsul"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 201 "Material ehtiyatları"

682 Müəssisədə inzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar hesabının krediti bu hesabın debeti ilə müxabirələşir:

- ☐ 202 "İstehsalat ehtiyatları"
- ☒ 721 "İnzibati xərclər"
- ☐ 761 "Fövqəladə xərclər"
- ☐ 711 "Kommersiya xərcləri"
- ☐ 751 "Maliyyə xərcləri"

683 İşçiyə müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği aşağıdakı paramterlərdən asılıdır:

- ☐ Həmkarlar təşkilatına üzvlükdən və iş stajından
- ☐ İş stajından
- ☒ İş stajından və orta əmək haqqından
- ☐ Həmkarlar təşkilatına üzvlükdən
- ☐ Orta əmək haqqından

684 Müəssisədə əmək haqqından verilmiş borc məbləği tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditor borcları"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 243 "Verilmiş qısamüddətli avanslar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 244 "Təhtəlhəsab məbləğlər"

685 Müəssisədə əvvəl verilmiş avans məbləği əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditor borcları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 244 "Təhtəlhəsab məbləğlər"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 243 "Verilmiş qısamüddətli avanslar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"

686 Müəssisədə inventarizasiya zamanı əskik gələn material ehtiyatlarının dəyərinin əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditor borcları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 202 "İstehsal xərcləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 761 "Fövqəladə xərclər"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 201 "Material ehtiyatları"

687 Müəssisədə işçilərə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanmışdır. Mühəsibat yazılışını aparın.

- ☐ Dt 202 "İstehsal xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 711 "Kommersiya xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 761 "Fövqəladə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☒ Dt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 611 "Sair əməliyyat xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

688 İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanmışdır. Mühəsibat yazılışını aparın.

- ☒ Dt 201 "Material ehtiyatları", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 761 "Fövqəladə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 202 "İstehsal xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

689 Bankdakı hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqı köçürülmüşdür. Mühəsibat yazılışını aparın.

- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 222 "Yolda olan köçürmələr"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"

690 Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqı ödənilmişdir. mühəsibat yazılışını aparın.

- ☐ Dt 221 "Kassa", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"

691 Sosial sığorta və təminat üzrə (3%) məcburi ödənişlər işçinin əmək haqqından tutulmuşdur. Mühəsibat yazılışını aparın.

- ☐ Dt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"

692 əmək haqqından gəlir vergisi tutulmuşdur Mühəsibat yazılışını aparın.

- ☐ Dt 901 "Cari mənfəət vergisi üzrə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"

693 Müəssisədə istehsalat sexinin işçilərinə əmək haqqının hesablanmışdır. Mühəsibat yazılışını tərtib edin.

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"
- ☐ Dt 701 "Satışın maya dəyəri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 202 "İstehsal xərcləri"
- ☒ Dt 202 "İstehsal xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

- ☐ Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

694 İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvələrindən aşağıdakı istehsalatlarda istifadə olunur:

- ☐ Düzgün cavab yoxdur
☒ Kütləvi
☐ Seriyalı
☐ Fərdi
☐ Kütləvi və seriyalı

695 Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən aşağıdakı istehsalatlarda istifadə olunur:

- ☒ Seriyalı
☐ Kütləvi
☐ Düzgün cavab yoxdur
☐ Kütləvi və seriyalı
☐ Fərdi

696 əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hesab olunur:

- ☐ Hesablaşma-ödəniş cədvəli
☐ Şəxsi hesab
☐ İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
☐ İş vaxtından istifadənin uçotu tabeli
☒ İşçinin iş qəbulu haqqında əmr (sərəncam)

697 Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfi məzənnə fərqi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir.

- ☐ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesabları”
☐ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları”
☐ Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 223 “Bank hesablaşma hesabları”
☒ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

698 Müəssisə tərəfindən başq bir müəssisəyə materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib. Bu əməliyyata mühasibat yazılışı verin.

- ☐ Düzgün cavab yoxdur.
☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
☐ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları”
☐ Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
☒ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

699 Müəssisədə torpaq, tikili və avadanlıqların satışından zərər aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
☐ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
☒ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
☐ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”

700 Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmalar aparılır. əməliyyata mühasibat yazılışı verin.

- ☐ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- ☐ Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- ☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- ☒ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat” - Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- ☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”